



# Mukəddəs Kitab

Təwrat 11-ķisim

«Padixahlar «1» »

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

## Təwrat 11- wə 12-ķisim

### «Padixahlar «1» wə «2» »

#### Kirix sez

(«1- wə 2-ķisim») oja)

**Kitabning məksiti — Hudaning əhdisidə mutlək turidioqanlığını ayan kılıx**

Uxbu kitabning bətliridə Hudanining Əz həlkigə bolğan sadıqlığı, əhdidiki barlıq wədiliridə mutlək turidioqanlığı roxən ayan kılınidu. Bu sadıqlığı təwəndiki jəhətlərdə kərünüdu: —

- (a) Uning ular Əziga itaat kılıqanda, ularni mol bərikətlixi bilən;
- (ə) Əzidin yüz ərigəndə, ularning bexiqə qədəmmükədəm tərbiyə jazalırını qüxürüxi bilən;
- (p) Ular towa kılıqanda, rəhİM-xəpkətni kersitixi wə gunahlarını kaqürüm kılıxi bilən.

«Padixahlar»ni pütün Mükəddəs Kitab (Təwrat-injil)ning baxka ķisimları bilən birləxtərüp okuqojnimizda yukirikı bu üç jəhəttin yənə bir jəhət kərünüdu: —

(b) Hudaning toluk nijati bolmisa, insanning tüp tarixi əhlak wə rohiy jəhəttiki məəqlubiyətkə (gərqə ular hətta Hudanining Əz ķanuni wə pəyojəmbərlərin yolyoruklırıqə muyassər bolsimu), əhlak wə rohiy jəhəttiki gunahlarqa pəydinpəy qəküp ketidioqan yenilikxə mangidu. Bundak tarihlər, xundakla pütkül insaniyətning Nijatkaroja bolğan mutlək möhtəjalığımı «Padixahlar» degən ķisimda roxən kərünüdu.

«Padixahlar» degən kitab «Samuil»ning dawamidur. Yukirida deginimizdək, «Padixahlar» degən kitab «Samuil» degən tarikhə ohsax, Hudanining pütkül insaniyətkə karatkan nijatlıq pilanını ilgiri sürüx jəryanining kismən hatirisidin ibarəttür. Bu jəryan Kutkuzojuqı Məsihning dunya oja kelixinini mənzil kılıqan.

Bu tarihlər hatirilıqən məzgil təhminən miladiyədin ilgiriki 975-660-yillardın ibarət. Muhim wəkələr Dawut padixahning aləmdin etüxi, Sulayman padixahning səltənitining uluq baxlinixi wə keyinki qüxkünlüxixi, Israilning ikki padixahlıqka, yəni «Yəhuda» (jənubiy padixahlıq, ikki қabilə) wə «Israil» (ximaliy padixahlıq, on қabilə)gə belönüxi, andin ikki padixahlıqların ayrı tarilihli hatirlanıdu; tarix əhir berip Israilning Asuriyə imperiyəsigə sürgün boluxi wə Yəhudanıng Babil imperiyəsigə sürgün boluxi bilən tүgəydi. Bu wəkələr yüz bərgən məzgil 400 yil bolşaqla, ularni hatirilıqən katiplar birnəqqə bolğan bolsa kerək (tarixiy jədwəlnim) kərung).

Bu tarihlərni yazojan namsız jür'ətlik katiplar nemixkə ularni pütkən? Huda Israil arkılığ Əzining qaksız bəht-bərikiti, bolupmu Dawut pəyojəmbərnin əwlədi bolğan Məsih arkılığ nijatning xapaiti pütkül dunyaoja kelidi, degən wədilərni kılıqanıdi. Bizdə heqkəndak guman yokki, bu katiplar Hudanining bu wədilirini qing tutkən kixılər idi. Xunga ular Israilda yüz bərgən wəkələrning həmmisini, hətta səlbiy jəhəttiki wəkələrgimə wəziyətni aləmxumul nijatka karap ilgiriliyatıdu dəp ixinip, ularoja daim zor kızızkıx bilən nəzər salatti. Ular bu wəkələrni xu

## « Padixahlar «1» »

ixənqətə hatırılıydu; gərqə ular əzliri uxbu wəkələrdə Hudaning nijat muddia-məksətlirininq կandak yol bilən aloja basturuləşənlərini kərəlmigən bolsimu, keyinkı dəwrlər buni kərələydu, degən ixənq bilən tarihlərni toplojan («Mat.» 13:17ni kərəng). Xuningdək ular Hudaning Musa pəyojəmbər arkılık Israil bilən tüzgən əhdisining tolimu sadıklik bilən əməlgə axuruləjinini enik kərgüçilər idi. Əhdə boyiqə Israil kərgən oğlıbilər, məəqlubiyətlər, duq kəlgən sinaklar wə kiyinqılıklar dəl ularning Hudaşa bołożan wapalıki yaki wapasızlığını eks əttürgən. Bu katiplar bu ixlarnı obdan qüxəndi wə Hudaning Rohininq wəhiyi wə kərsətmisi bilən bizgə mədət-ilham bolsun dəp, uxbu tarihlərni yazojan. «Koxumqə sez»imizdə biz bu «Hudaning əhdisi wə Israelninq tarixi» degən tema üstidə yənə azraq tohtilimiz.

Nemixkə yukirida bu adəmlərni «jür'ətlik» dedük? Okurmənlər ezi okuqan baxka «dələt tarixləri» toqrluluk oylisila, andin bu nuktini qüixinidu. Biz soraymizki, bundak hatırılər məzkur deləttiki «səlbiy tarix» (həkümədlərarning əhlaksızlıq, jəngdə bołożan məəqlubiyətlər, qırıklıxix məsililəri, əl-yurtnıng əz gunahları)ni əz iqigə alamdu? Ular dərwəkə bir hil — «Həlkimizning xan-xərəplik tarihnamiliri» degəndək oğlıbilər, muwəppəkijət wə pəzilətlik baturluk bilən toldurulojan əməsmə? Ularning yazojını həkikətmə? Barlıq əkil igisi bu həkikət əməs, dəp biliidu. Insanning təbiiti birinqidin, əz əl-yurtidiki muwəppəkijətsizliklərni wə gunahları yepix, ikkinqidin, hərbir dəwrdiki hərbir türküm həkümədlərə eżinining «ordisidiki tarihqilar»din pəkət huxamat-yalakqılıknı tələp kıldı; kəp waktılarda azoqınə tənkid səzining kerülüxi bilən tarixni yazoqquqlararning kallisi ketidu. Lekin Mükəddəs Kitabtiki tarihqilar pütünləy buning eksidur. Dərwəkə ularning əz əl-yurti wə əl-yurtnıng padixah-həkümənləri toqrluluk hatırılığınırıninq kəp kışmini «səlbiy tarix» degili bolidu. Bu pakit Mükəddəs Kitabning Hudaning ilhamı wə wəhiyi bilən yezilojan dunyada birdinbir kitab ikənlikigə addiy əmma küqlük ispattur.

Əmdi bu katiplar kimlər? Ular namsız tarihqilardur. Həlbuki, ularning bizgə əzimizningki bołożan «nijat tarixi»ning muxu hatirisini sadıklik bilən həkikiyət hatırılıp təminligini üçün ularqa mənggülük kərzədarmız. Hudaşa ming təxəkkür!

Gərqə kəp «Mükəddəs Kitab» nushilirida «Padixahlar» daim ikki kitab kılıp («Padixahlar (1)» wə «Padixahlar (2)») nəxir kılinsimu, əməliyəttə «Padixahlar» əslidə ibraniy tilida birlə kitab idi. Lekin biz ularnı yənilə «Padixahlar (birinci kışım)» wə «Padixahlar (ikkinçi kışım)» dəp atıdük. İhqam bolsun üçün «Padixahlar (1)» wə «Padixahlar (2)» dəp ataymiz. Bu kirix söz «Padixahlar (1)» wə «Padixahlar (2)»gə ortaktur.

## «Padixahlar «1» »

### Məzmun: —

#### «Padixahlar — birinqi қismi»

1-2 bab — Dawutning өлүми  
3-10 bab — Sulaymanning uluq səltəniti  
11-bab — Sulaymanning qüxkünlixini  
12-14 bab — Rəhoboam wə Yəroboam — Israil ikki padixahlıqka bəlünidu  
15-16 bab — Yəhudada Abiya wə Ssa, Israilda Baaxa wə Omri padixah bolidu  
17-19 bab — Iliyas pəyoqəmbərning tarixi — uning asmandin ot qúxürüxi  
20-22 bab — Aħabning muwəppəkisi, rəzilliki, өлүми

#### «Padixahlar — İkkinqi қismi»

1-2 bab — Iliyas pəyoqəmbərning asmanoqa kətürülüxi  
3-7 bab — Elixa pəyoqəmbər yaratקan nuroqun məjizilər  
8-10 bab — Həzaəl wə Yəhuning Israilni jazalax üçün məsih kılınixi  
11-16 bab — Israil wə Yəhudaning birnəqqə padixahlıları  
17-bab — Israildiki on kəbilə sürgün boluxi  
18-20 bab — Həzəkijyaning uluq səltəniti  
21-23 bab — Manassəhning rəzil səltəniti, Yosiyaning adil səltəniti  
24-25 bab — Yerusalemning wəyran kılınixi, Yəhudaning Babilonoqa sürgün boluxi

.....

# Padixahlar «1»

Dawut padixah oqli Sulaymanni ez orniqa tahtkə olturoquzidu

**1** <sup>1</sup> Dawut padixah heli yaxinip қалојаниди; uni yotkan-ədiyal bilen yapsimu, u issimaytti.

**2** <sup>2</sup> Hizmətkarliri uningoja: — Olojam padixah ezliri üçün, aldilirida turidiqan bir pak kiz tapkuzayli; u padixahtin hewər elip, silining կողակlirida yatsun; xuning bilen oojam padixah, issiyla — dedi.

**3** Ular pütkül Israil zeminini kezip güzəl bir kizni izdəp yürüüp, ahiri Xunamlik Abixagni tepip padixahtning aldioja elip kəldi. <sup>4</sup> Kiz intayin güzəl idi; u padixahtin hewər elip uning hizmitidə bolatti, əmma padixah uningoja yekinqılık kilmaytti.

**5** Əmma Haggitning oqli Adoniya mərtiwişini kətürməkqi bolup: «Mən padixah bolimən» dedi. U eziqə jäng hərwiliri bilən atlıklarnı wə aldida yüridiqan əllik əskərnı təyyar kıldı. <sup>6</sup> (uning atisi heqkaqan: «Nemixkə bundak kılısan?» dəp, uningoja tənbih-tərbiyə beripmu bəkmiojanidi həm u nahayıti kelixkən yigit bolup, anisi uni Abxalomdin keyin tuoğanidi). <sup>7</sup> U Zəruiyaning oqli Yoab wə kahin Abiyatar bilən məslihət kiliçip turdu. Ular bolsa Adoniyoqa əgixip uningoja yardım beretti. <sup>8</sup> Lekin kahin Zadok wə Yəhəyadaning oqli Binaya, Natan pəyəqəmbər, Ximəy, Rəy wə Dawutning ez palwanlıri Adoniyoqa əgəxmidi.

**9** Adoniya koy, kala wə bordiojan torpaklarnı Ən-Rogelning yenidiki Zohələt degən taxta soydurup, həmmə aka-ukilirini, yəni padixahtning oqulları bilən padixahtning hizmitidə bolovan həmmə Yəhudalarnı qakirdı. <sup>10</sup> Lekin Natan pəyəqəmbər, Binaya, palwanlar wə ez inisi Sulaymanni u qakırmidi.

**11** Natan bolsa Sulaymanning anisi Bat-Xebaqa: — «Anglimidingmu? Haggitning oqli Adoniya padixah boldi, lekin oojimiz Dawut uningdin hewərsiz. <sup>12</sup> Əmdi mana, ez jening wə oqlung Sulaymanning jenini kütküzuxka mening sanga bir məslihət beriximkə ijazət bərgəysən. <sup>13</sup> Dawut padixahtning aldioja berip uningoja: — Olojam padixah ezliri kəsəm kiliç ipək kəminilirigə wədə kiliç: «Sening oqlung Sulayman məndin keyin padixah bolup təhtimdə olturnudu» degən əməsmidilə? Xundak turkuluk nemixkə Adoniya padixah boldu? — degin. <sup>14</sup> Mana, padixah bilən səzlixip turojiningda, mənmu sening kəyniñdin kirip səzüngni ispatlaymən, — dedi.

**15** Bat-Xeba iqtiri eygə padixahtning kəxiqə kirdi (padixah tolımı kərip kətkənidir, Xunamlik Abixag padixahtning hizmitidə boluwattabi). <sup>16</sup> Bat-Xeba padixahtka engixip təzim kıldı. Padixah: — Nema taliqip bar? — dəp soridi.

**17** U uningoja: — I oojam, sili Pərvərdigar Hudaliri bilən ez dedəklirigə: «Sening oqlung Sulayman məndin keyin padixah bolup təhtimdə olturnudu» dəp kəsəm kılqoqanidila. <sup>18</sup> Əmdi mana, Adoniya padixah boldi! Lekin i oojam padixah, silining uningdin hewərliri yok. <sup>19</sup> U kəp ka-

<sup>1:3</sup> «Xunamlik Abixag» — yaki «Xunəmlik Abixag».

<sup>1:4</sup> «padixah uningoja yekinqılık kilmaytti» — ibraniy tilida «padixah uni tonumaytti» degən ibarə bilən ipadilinidu.

<sup>1:5</sup> «Haggitning oqli Adoniya» — Adoniya Dawutning oqulluridin biri. Haggit Dawutning ayallırıdan biri idi («2Sam.» 3:4) «ez alida yüridiqan... əskərlər» — demək, ular ezlirinən hususiy muhəqiqatlıları idi.

<sup>1:5</sup> 2Sam. 15:1

<sup>1:6</sup> «uning atisi ... uningoja, yəni Adoniyoqa tənbih-tərbiyə beripmu bəkmiojanidi həm u ... kelixkən yigit bolup, anisi uni Abxalomdin keyin tuoğanidi» — Abxalom Dawutning yənə bir ayalı Maakahdin tuoqulojan oqli idi. Adoniya Dawutning tətinqi oqlı bolup, xu qəqədə bəlkim Dawutning oqulları arısında «qongı» hesablinatti. (2:15ni köründə). Adoniya bəlkim atisi təripindən ərkə qong kılıqoqanlıq həm əzininə kelixkənlilikdən xundak məoqrurları kətkən ohxaydu.

<sup>1:6</sup> 1Tar. 3:2

<sup>1:7</sup> 1Pad. 2:22, 28

<sup>1:9</sup> «Ən-Rogel» — buning mənisi bəlkim «Rogelning bulukı» yaki «Pak kizning bulukı».

<sup>1:9</sup> Yə. 15:7; 18:16

## « Padixahlar «1» »

lilarni, bordak torpaqlar bilen koylarni soydurup, padixahning hemmə oqullirini, Abiyatar kahinni wə qoxunning sərdarı Yoabni qakirdı. Lekin kulliri Sulaymanni u qakirmidi.<sup>20</sup> Əmdi, i ojojam padixah, pütkül Israilning kəzli siligə tikilməktə, ular ojojam padixahning ezliridin keyin təhtlidə kimning olturidiojanlıkı tooqrisida ularoja həwər berixlirini kütixiwatidu;<sup>21</sup> bir kararoja kəlmisilə, ojojam padixah əz ata-bowlirili bilən billə uhlaxka kətkəndin keyin, mən bilən oqlum Sulayman gunahkar sanılıp kalarmizmikin, — dedi.

<sup>22</sup> Mana, u tehi padixah bilən sezlixip turojinida Natan pəyoqbərmə kirip kəldi.<sup>23</sup> Ular padixahka: — Natan pəyoqbər kəldi, dəp həwər bərdi. U padixahning aldioja kiriplə, yüzini yərgə yekip turup padixahka təzim kıldı.

<sup>24</sup> Natan: — I ojojam padixah, sili Adoniya məndin keyin padixah bolup menin təhtimdə olturidu, dəp eytkənidilim?<sup>25</sup> Qünki u bugün qüxüp, kep buğa, bordiojan torpaqlar bilen koylarni soydurup, padixahning hemmə oqullirini, qoxunning sərdarlarını, Abiyatar kahinni qakirdı; wə mana, ular uning aldida yəp-iqip: «Yaxisun padixah Adoniya!» — dəp towlaxmaqtə.<sup>26</sup> Lekin kulliri bolovan meni, Zadok kahinni, Yəhoyadaning oqli Binayani wə kulliri bolovan Sulaymanni u qakirmidi.<sup>27</sup> Ojojam padixah kimning ezliridin keyin ojojam padixahning təhtidə olturidiojanlığını əz kullirioja ukturmay u ixni buyrudilim? — dedi.

<sup>28</sup> Dawut padixah: — Bat-Xebani aldimoja kiqkiringlar, dedi. U padixahning aldioja kiriplə, uning aldida turdi.<sup>29</sup> Padixah bolsa: — Jenimni hemmə kiyinqiliktin kütkuzoqan Pərvərdigarning hayatı bilən kəsəm kılımənki,<sup>30</sup> mən əslidə Israilning Hudasi Pərvərdigar bilən sanga kəsəm kiliplə: «Sening oqlung Sulayman məndin keyin padixah bolup ornumda menin təhtimdə olturidu» dəp eytkinimdək, bugünkü kündə mən bu ixni qoqum wujudkə qikirimən, — dedi.

<sup>31</sup> Wə Bat-Xeba yüzini yərgə yekip turup padixahka təzim kiliplə: — Olojam Dawut padixah, əbədiy yaxisun! — dedi.

<sup>32</sup> Dawut padixah: — Zadok kahinni, Natan pəyoqbərnı, Yəhoyadaning oqli Binayani aldimoja qakiringlar, dedi. Ular padixahning aldioja kəldi.

<sup>33</sup> Padixah ularoja: — Olojangularning hizmetkarlarını ezungularoja köxup, Sulaymanni əz keqirimgə mindürüp, Gihonoqa elip beringlar;<sup>34</sup> u yerdə Zadok kahin bilən Natan pəyoqbər uni Israilning üstigə padixah boluxka məsih kilsun. Andin kanay qeliplə: — Sulayman padixah, yaxisun! dəp towlangalar.

<sup>35</sup> Andin u təhtimdə oltruxka bu yərgə kəlgəndə, uningəja əgixip menginglər; u menin ornumda padixah bolidu; qünki mən uni Israil bilən Yəhudanıng üstigə padixah boluxka təyinlidim, — dedi.

<sup>36</sup> Yəhoyadaning oqli Binaya padixahka jawab berip: — Amin! Olojam padixahning Hudasi Pərvərdigarmu xundak, buyrusun!<sup>37</sup> Pərvərdigar ojojam padixah bilən billə bolşandək, Sulayman bilən billə bolup, uning təhtini ojojam Dawut padixahningkidin tehimu uluq kılɔayı! — dedi.

<sup>38</sup> Zadok kahin, Natan pəyoqbər, Yəhoyadaning oqli Binaya wə Kərətiylər bilən Pələtiylər qüxüp, Sulaymanni Dawut padixahning keqirioqa mindürüp, Gihonoqa elip bardı.<sup>39</sup> Zadok kahin ibadət qediridin may bilən toloqan bir münggüzni elip, Sulaymanni məsih kıldı. Andin ular kanay qaldı. Həlkəning hemmisi: — Sulayman padixah yaxisun! — dəp towlaxtı.

<sup>40</sup> Həlkəning hemmisi uning kəynidin əgixip, sunay qeliplə zor xadılıq bilən yəriloqudək

<sup>1:34</sup> «Zadok kahin bilən Natan pəyoqbər uni Israilning üstigə padixah boluxka məsih kilsun» — «məsih kiliq»: — Hudanıng yolyorukı bilən Israiloja yengi bir padixah bekitix üçün uning bexişa kahin yaki pəyoqbər təripidin zayıtn meyi sürülxisi kerək idi. Muxu murasım «məsih kiliq» yaki «məsihlik» deyilən. Xu murasımından keyin muxu padixah «Hudanıng məsih kiliqini» dəp atılıp, həküm sürűxkə Hudanıng hökükiyə iğə, dəp əkarıllati. Kahinlər wə bəzi waqtılarda pəyoqbərnimü əz wazipisişə bekitix üçün «məsih kiliqinx» murasımı etkizüllətti.

<sup>1:38</sup> «Kərətiylər bilən Pələtiylər» — bular bolsa Dawutning hususiy muhəpizətlərindən idi («2Sam.» 8:18ni kərung). Karatiylər əslidə Kret arılıdin kəlgən boluxi mümkün idi.

<sup>1:39</sup> 1Sam. 20:24

## « Padixahlar «1» »

təntənə kılıixti.<sup>41</sup> Əmdi Adoniya wə uning bilən jəm bolovan mehmanlar oqızalınip qıkkanda, xuni anglidi. Yoab kanay awazini angloqanda: — Nemixkə xələrdə xunqə kiykas-sürən selinidü? — dəp soridi.<sup>42</sup> U tehi səzini tügətməyla, mana Abiyatar kahınınning oqlı Yonatan kəldi. Adoniya uningoja: — Kirgin, kəysər adəmsən, qoķum bizgə hux həwər elip kəlding, — dedi.

<sup>43</sup> Yonatan Adoniyaqə jawab berip: — Undak əməs! Ojajımız Dawut padixah Sulaymanni padixah kıldı!<sup>44</sup> Wə padixah əzi uningoja Zadok kahınnı, Natan pəyojəmbərnı, Yəhəyadanıng oqlı Binayani wə Kərətiylər bilən Pələtiylərni həmrəh kılıp əwitip, uni padixahning keqirioja mindürdü;<sup>45</sup> andin Zadok kahin bilən Natan pəyojəmbər uni padixah boluxka Gihonda məsəh kıldı. Ular u yərdin qıkıp xadlıq kılıp, pütkül xələrni kiykas-sürən bilən lərzigə saldı. Siz anglawatkan sada dəl xudur.<sup>46</sup> Uning üstigə Sulayman hazır padixahlıq təhtidə olтурwatidu.<sup>47</sup> Yənə kelip padixahning hizmatkarları kelip oqojımız Dawut padixahka: «Hudaliri Sulaymannınamini siliningkidin əwzəl kılıp, təhtini siliningkidin uluq kıləqay!» dəp bəht tiləp mubarəkləxkə kılıixti. Padixah əzi yatkan orunda səjdə kıldı<sup>48</sup> wə padixah: — «Bügün menin təhtiməgə olturoquqı birsini təyinligən, eż kəzliriməgə xuni kərgüzən Israilning Hudasi Pərvərdigar mubarəklənsün!» — dedi — dedi.

<sup>49</sup> Xuni anglap Adonianıng barlıq mehmanlırı hodukup, ornidin kopup hərbiri eż yolioja kətti.

<sup>50</sup> Adoniya bolsa Sulaymandın korkup, ornidin kopup, ibadət qedirioja berip kurbangahning münggüzlərini tutti.

<sup>51</sup> Sulaymanoja xundak həwər berilip: — «Adoniya Sulayman padixahlıq korkıdu; qunki mana, u kurbangahning münggüzlərini tutup turup: — «Sulayman padixah bugün manga xuni kəsəm kilsunki, u eż kulin kiliq bilən əltürməslikkə wədə kıləqay» dedi», — deyildi.

<sup>52</sup> Sulayman: — U durus adəm bolsa bexidin bir tal qaş yərgə qüxməydi. Lekin uningda rəzillik teplisa, elidü, dedi.

<sup>53</sup> Sulayman padixah adəm əwitip uni kurbangahdin elip kəldi. U kelip Sulayman padixahning aldida engixip təzim kıldı. Sulayman uningoja: — Θe əyüngə kətkin, — dedi.

### Dawut Sulaymanoja ahirki nəsihətni kılıdu

<sup>2</sup><sup>1</sup> Dawutning elidiojan wakti yekinlaxkanda, oqlı Sulaymanoja tapılap mundaq dedi: — «Əmdi yər yüzidikilərning həmmisi baridiqan yol bilən ketimən. Yürəklik bolup, ərkəktək bolöjin! <sup>3</sup>Sən barlıq kiliwatkan ixliringda həmdə barlıq niyət kılıqan ixliringda rawaj tepixing üçün Musaoja qüfürülgən kanunda pütülgəndək, Pərvərdigar Hudayingning yollırıda mengip, Uning bəlgilimiliri, Uning əmrləri, Uning həkümləri wə agah-guwaqliklıridə qing turup, Uning tapxurukını qing tutkın.<sup>4</sup> Xundak kılıqanda Pərvərdigar manga: «Əgər əwlədlirin eż yolioja kengül bəlüp, Mening aldimda pütün kəlbi wə pütün jeni bilən həkikəttə mangsa, sanga əwlədingdin Israilning təhtidə olturuxka bir zat kəm bolmayıdu» dəp eytikan səziga əməl kılıdu..

<sup>5</sup> Əmma Zəruyanıng oqlı Yoabning manga kılıqinini, yəni uning ezi kəndak kılıp Israilning koxunidiki ikki sərdarnı, yəni Neriyaning oqlı Abnər bilən Yətərəning oqlı Amasani urup əltürüp, tinq məzgildə jəngdə təkulgəndək kən təküp, beligə baqlıqan kəmərgə wə putioja kiyən kəxigə jəngdə təkulgəndək kən qeqip, daq kılıqanlığını bilisən.<sup>6</sup> Sən uni danalıkingoja

<sup>1:40</sup> «Həlkning həmmisi ... sunay qelip zor xadlıq bilən yər yeriləşdək təntənə kılıixti» — ibranıy tilida: «Həlkning həmmisi ... sunay qelip zor xadlıq bilən təntənə kılıxiq yerni yeriwatti». Mumkinliliklə baxı, yər darwəkə awazlar bilən yerilip katkənidi. Məsihning keli xidim qong yər təwərəx bolidu («Zək.» 14:5, «Wəh.» 6:12, 16:18).

<sup>1:50</sup> «Adoniya ... Sulaymandın korkup, ... ibadət qedirioja berip kurbangahning münggüzlərini tuttu» — xu qəoqlarda «kurbangahning münggüzlərini tutux» padixahtın himaya tiləxni bildürünxin ipadisi idi.

<sup>2:3</sup> «barlıq niyət kılıqan ixliringda...» — ibranıy tilida: «sən kəyərgə burulsang...» değən sezlər bilən ipadilinidu.

<sup>2:4</sup> 1Kan. 17:18; 29:9; Yə. 1:7

<sup>2:5</sup> 2Sam. 7:12; Zeb. 13:12

<sup>2:6</sup> 2Sam. 3:27; 20:10

## « Padixahlar «1» »

muwapič bir tərəp kılıp, uning ak bexining gərgə salamət qüxüxicə yol koymıqasən..

<sup>7</sup> Lekin Gileadlıq Barzillayning oçulluriloja mehribanlıq kersitip, dastihiningdin nan yegüzgin; qünki mən akang Abxalomdin қaqqınımda, ular yenimoja kelip manga xundak kılıjan..

<sup>8</sup> Wə mana Bahurimdin kəlgən Binyamin қabilisidin Geranıng oöli Ximəy yeningda turidu. U mən Maħanaimoja baridiojanda, əxəddiy lənət bilən meni қarojıdi. Keyin u İordan dəryasi oja berip menin aldimoja kəlgəndə, mən Pərvərdigarning nami bilən uningoja: «Seni қılıq bilən eltürməymən» dəp կəsəm kıldı. <sup>9</sup> Əmma hazır uni gunahsız dəp sanimiqin. Əzung dana kixi bolqandan keyin uningoja қandak қılıxni bilisən; hərhalda uning ak bexini қanitip gərgə qüxürgin».

<sup>10</sup> Dawut eż ata-bowliri bilən bir yerdə uhlidi. U «Dawutning xəhiri» degən jayda dəpnə kılindi..

<sup>11</sup> Dawutning Israiloja səltənət kılıjan wakti kırık yıl idi; u Hebronda yəttə yil səltənət kılıp, Yerusalemda ottuz üç yil səltənət kıldı..

### Sulaymannıg orni mustəhkəmlinidu

<sup>12</sup> Sulaymanı atisi Dawutning təhtidə olturdu; uning səltənəti heli mustəhkəmləndi. <sup>13</sup> Əmma Haggitning oöli Adoniya Sulaymannıg anisi Bat-Xebanıng ķexioja bardi. U uningdin: — Tinqliq məksitidə kəldingmu? — dəp soridi. U: — Xundak, tinqliq məksitidə, dedi.

<sup>14</sup> U yənə: — Sanga bir sözüm bar idi, dedi. U: — Səzüngni eytkin, dedi.

<sup>15</sup> U: — Bilisənki, padixahlıq əslidə meningki idi, wə pütün Israil meni padixah bolidu dəp, manga қaraytti. Lekin padixahlıq məndin ketip, inimnning ilkiga etti; qünki Pərvərdigarning iradisi bilən u uningki boldi. <sup>16</sup> Əmdi sanga bir iltimasim bar. Meni yandurmiojin, dedi. U: — Eytkin, dedi.

<sup>17</sup> U: — Səndin ətünimən, Sulayman padixahka mən üçün eytkinki — qünki u sanga yak deməydu! — U Xunamlıq Abixagnı manga hotunlukka bərsun, dedi.

<sup>18</sup> Bat-Xeba: — Məkul; sən üçün padixahka söz kılay, dedi.

<sup>19</sup> Bat-Xeba Adoniya üçün söz kılıqlı Sulayman padixahıning aldioja bardi. Padixah կopup aldioja berip, anisoja tazim kıldı. Andin təhtigə berip olтурup padixahıning anisoja bir təhtni kəltürdi. Xuning bilən u uning ong yenida olтурup, uningoja: — <sup>20</sup> Sanga kiqikkina bir iltimasim bar. Meni yandurmiojin, dedi. Padixah uningoja: — I ana, sorawərgin, mən seni yandurmaymən, dedi.

<sup>21</sup> U: — Akang Adoniyaqa Xunamlıq Abixagnı hotunlukka bərgüzgin, dedi.

<sup>22</sup> Sulayman padixah jawab berip anisoja: — Nemixka Adoniya üçün Xunamlıq Abixagnı soraysən? U akam bolqanikən, uning üçün, Abiyatar kahin üçün wə Zəruiyanıng oöli Yoab üçün padixahlıknımu sorimamsən! — dedi..

**2:6** «uning ak bexining gərgə salamət qüxüxicə yol koymıqasən» — muxu yerdə «ger» «təhtisara» degənni bildürudu.

**2:7** 2Sam. 17:27; 19:31

**2:8** 2Sam. 16:5; 19:19

**2:9** «...hərhalda uning ak bexini қanitip gərgə qüxürgin» — muxu yerdə «ger» «təhtisara» degənni bildürudu. «Zəruiyanıng oöli Yoab... Binyamin қabilisidin Geranıng oöli Ximəy» — bu ikki adəmning Sulaymanıq dükənənə bəlidiojanlılıq oja Dawut padixahıning kezi yətti. Əslidə ularnı jazalaxkə toora kelətti; birək ezi eojir gunah sadır kılıqanlıkı tüpaylındı («2Sam.» 11-bab) hijalətə kelip, koli bu ixlar oja həq barmayıttı.

**2:10** «Dawut eż ata-bowliri bilən bir yarda uhlidi» — muxundak ibarılər üstidə «Yaritiliş»tiki «köxumqə söz» imizdə tohtılımız. ««Dawutning xəhiri» degən jay» — «Dawutning xəhiri»: — Zionni, yəni Yerusalemıki egiz dəngəjə jaylaxkən, Dawut kurojan қələni kersitidu.

**2:10** Ros. 2:29; 13:36

**2:11** 1Tar. 29:27

**2:12** 1Tar. 29:23; 2Tar. 1:1

**2:15** 1Tar. 22:9; 28:5

**2:22** «Nemixka Adoniya üçün Xunamlıq Abixagnı soraysən? U akam bolqanikən, uning üçün, ... padixahlıknımu sorimamsən!» — mumkinlikli barkı, Adoniya atisinin kənizikini əmrigaalsa, həlk uni atisoja barawər ikən, xunga padixah boluxka layık dəp қaraytti. Sulaymannıg kəzliyi bu ixka yətti.

## « Padixahlar «1» »

<sup>23</sup> Sulayman padixah Pərwərdigar bilən կəsəm kılıp mundak dedi: — Adoniya xu səzni kılıojını üçün əlmisə, Huda meni ursun yaki uningdin artuk jazalisin! <sup>24</sup> Mening ornumni mustəhkəm kılıjan, atamning təhtidə olturoquzojan, Əz wədisi boyiqə manga bir eyni kurojan Pərwərdigarning hayatı bilən կəsəm kılımənki, Adoniya bugün əlümə məhküm kılınidu, dedi..

<sup>25</sup> Xuning bilən Sulayman padixah Yəhəyadaning oqlı Binayani bu ixka əwətti; u uni qepip elttürdi.

<sup>26</sup> Padixah Abiyatar kahinoja: — Mang, Anatottiki eż etizlikingoja barojin. Sən elümə layiksən, lekin sən Rəb Pərwardigarning əhdə sandukını atam Dawutning aldida kətürəngliking tüpəylidin, wə atamning tartkan həmmə azab-okubətliridə uningoja həmdərd bolqining üçün, mən hazır seni elümə məhkum kilmaymən, dedi.

<sup>27</sup> Andin Sulayman Abiyatarnı Pərwərdigarqa kağın boluxtin juda kılıp həydidi. Xuning bilən Pərwərdigarning əlinin jəməti toopruluk Xilohda eytən səzi əməlgə axuruldi..

<sup>28</sup> Buning həwiri Yoabka yətkəndə (qünki Yoab Abxalomova əgəxmigən bolsimu, Adoniyaqə əgəxkənidə) Yoab Pərwərdigarning qedirioja keqip kurbangahning münggzürlərini tuttu. <sup>29</sup> Sulayman padixahka: «Man, Yoab Pərwərdigarning qedirioja keqip berip, kurbangahning yenidə turidu» degən həwər yətküzüldi. Sulayman Yəhəyadaning oqlı Binayani xu yərgə əwətip: — Mang, uni eltürwətən, dedi.

<sup>30</sup> Binaya Pərwərdigarning qedirioja berip uningoja: — «Padixah seni buyakqa qıksun!» dedi, dedi. U: — Yak, muxu yərdə elimən, dedi. Binaya padixahning yenioja kəytip uningoja həwər berip: — Yoab mundak-mundak dedi, manga xundak jawab bərdi, dedi.

<sup>31</sup> Padixah uningoja: — U ezi degəndək kılıp, uni qepip elttürən wə uni dəpnə kılıojın. Xuning bilən Yoab tekkən naħək kan məndin wə atamning jəmətidin kətürülüp kətkəy. <sup>32</sup> Xundak kılıp atam Dawut bihəwər əħwalda u ezidin adil wə esil ikki adəmni, yəni Israilning қoxunining sərdarı nərning oqlı Abnər bilən Yəhudanıng қoxunining sərdarı Yətərninq oqlı Amasani kılıqliojını üçün, Pərwərdigar u tekkən kənni eż bexioja yanduridu. <sup>33</sup> Ularning kəni Yoabning bəxi wə nəslining bexioja mənggü yanqay; lekin Dawut, uning nəslı, jəməti wə təhtiga əbədil'əbədgıqə Pərwərdigardin tinq-hatırjomlıq bolqay, dedi.

<sup>34</sup> Yəhəyadaning oqlı Binaya qıkıp uni qepip, elümə məhkum kıldı. Andin u qəldiki eż eyidə dəpnə kılındı.

<sup>35</sup> Padixah Yəhəyadaning oqlı Binayani uning ornioja қoxunning sərdarı kıldı; padixah Abiyatarning ornioja Zadokni kağın kılıp təyinlidi.

<sup>36</sup> Andin keyin padixah Ximəyni qakırıp uningoja: — Yerusalemda eżüngə bir ey selip u yərdə olturojin. Baxka heq yərgə qıkma. <sup>37</sup> Əgər sən qıkıp Kidron jılıqisidin ətsəng, xuni enik bilip koyki, xu kündə sən xaksız elisən. Sering kəning eż bexingoja qüxicidu, dedi.

<sup>38</sup> Ximəy padixahka: — Olojamning səzi bərhəktür. Olojam padixah eytəndək kulliri xundak kılıdu, dedi. Xuning bilən Ximəy uzun wakitkişa Yerusalemda turdi.

<sup>39</sup> Üq yıldın keyin xundak boldiki, Ximəyning kulliridin ikkisi keqip Maakahning oqlı, Gatning padixahı Akixning қexioja bardı. Ximəygə: — Mana kulliring Gat xəhīridə turidu, degən həwər yətküzüldi. <sup>40</sup> Ximəy exikini toküp kullirini izdigili Gatka, Akixning yenioja bardı. Andin u yenip eż kullirini Gattin elip kəldi.

<sup>2:24</sup> «Pərwərdigar... Əz wədisi boyiqə manga bir eyni kurojan...» — «ey» muxu yərdə Sulaymandın bolidiojan xahana sularını kərsitudu.

<sup>2:24</sup> 2Sam. 7:12, 13

<sup>2:26</sup> 1Sam. 22:20-23; 2Sam. 15:24

<sup>2:27</sup> «Pərwərdigarning əlinin jəməti toopruluk Xilohda eytən səzi əməlgə axuruldi» — bu səz «1Sam.» 2:27-36d wə 3:11-14d hatırılmalıdır.

<sup>2:27</sup> 1Sam. 2:31-36

<sup>2:28</sup> 1Pad. 1:50

<sup>2:35</sup> 1Sam. 2:35

## « Padixahlar «1» »

<sup>41</sup> Sulaymanoqa: — Ximəy Yerusalemın Gatka berip kəldi, dəp həwər yətküzüldi. <sup>42</sup> Padixah Ximəyni qakırtıp uningoqa: — Mən seni Pərvərdigar bilən kəsəm kıldurup: — Xuni enik bilipli koyki, sən կaysi künü qıkıp birər yərgə baroqan bolsang, sən xu künidə xəksiz elisən, dəp agaḥlandurup eytmiojanmidim? Əzüngmu, mən angliojan söz bərhək, degənidingoqu? <sup>43</sup> Xundakoloqanikən, nemixkə əzüng Pərvərdigar aldida kilojan kəsimingni buzup, mən sanga buyruqan buyrukumnimu tutmiding? — dedi.

<sup>44</sup> Padixah Ximəygə yənə: Sən atam Dawutka kilojan həmmə rəzillikni obdan bilisən, u kenglüngə ayandur. Mana Pərvərdigar rəzillikingni ez bexingoqa yanduridu. <sup>45</sup> Lekin Sulayman padixah bolsa bərikətlinip, Dawutning təhti Pərvərdigarning aldida əbədil'əbəd mustəhkəm kılınıdu, dedi.

<sup>46</sup> Andin padixahning buyrukı bilən Yəhoyadaning oolı Binaya qıkıp uni qepip eltürdi. Padixahlıq bolsa Sulaymanning kolida mustəhkəm kılındı.

### Pərvərdigar Sulaymanoqa danalıq beridu

2Tar. 1:1-12

**3**<sup>1</sup> Sulayman Misirning padixahı Pirəwn bilən ittipak tütüp Pirəwnning kızını hotunluğka aldı. <sup>2</sup> Əz ordisi, Pərvərdigarning eyi wə Yerusalemning qərisidiki sepilni yasap pütküzgüçilik u uni «Dawutning xəhiri»gə apırıp turqozdu.

<sup>3</sup> Xu waqtılarda Pərvərdigarning nami üçün bir ibadəthana yasalmiojini üçün həlk «yükiri jaylar»da kurbanlıqlarını kılatti..

<sup>4</sup> Sulayman Pərvərdigarnı seyüp, atisi Dawutning bəlgiligənlirdə mangatti. Pəkət «yükiri jaylar»da kurbanlıq kılıp huxbuy yağıtti.

<sup>5</sup> Padixah kurbanlıq kılıqlı Gibeonoqa bardı; qunki u yər «uluq yukiri jay» idi. Sulayman u yərdiki kurbangahda bir ming keydürmə kurbanlık sundı. <sup>6</sup> Pərvərdigar Gibeonda Sulaymanoqa keqisi qüxidə kəründi. Huda uningoqa: — Mening sanga nema beriximni layık tapsang, xuni tiligin, dedi.

<sup>7</sup> Sulayman jawabən mundaq dedi: — Kulung atam Dawut Sening aldingda həkikət, həkkaniyilik wə kenglining səmimiylili bilən mangajanlıq bilən Sən uningoqa zor mehribanlıknı kərsatkənidig; wə Sən xu zor mehribanlıknı dawam kılıp, bugünkü kündikidək ez təhtidə olтурqılı uningoqa bir oozul bərding. <sup>8</sup> Əmdi i Pərvərdigar Hudayim, kulungni atam Dawutning ornida padixah kıldıng. Əmma mən pəkət bir gədək bala halas, qıkix-kirixnimu bilməymən..

<sup>8</sup> Əz kulung Sən tallıqan həlkinq, kəplükidin sanap bolmaydiqan həsabsız uluq bir həlk arısida

2:44 2Sam. 16:5, 6, 7

2:46 2Tar. 1:1

3:1 1Pad. 7:8

**3:2** «həlk «yükiri jaylar»da kurbanlıqlarını kılatti» — «yükiri jaylar»: — Təwrəttiki «Qan.» 12:5-14də wə baxka munasiwətlik yərlarda, Huda Israillarqa: — Birsi manga atap kurbanlık kilsə, pəkət «Özüm tallıqan jay»da kurbanlık kilsən, dəp tapılıydu. Israilling tarıhində Huda muxundak kurbanlık kılıdıqan birnəqqujayni bekítkəndi (bir wakıttə pəkət birlər jayıni bekittəti). Birak Israillar balkım ez kolaylığını kezlep (wə balkım butpərəslərning ix-həriyatlarını dorap) Hudanıng əmrini nəzirindən sakit kılıp taq qoqqılırı katarlıq yukiri jaylarda Hudaqa ibadət kılıp kurbanlık kılatti. Buning xundak bir hətiri bar idiki, ular ətrapidiki butpərəslərning təsirini kobul kılıp, xu yerdə hərhil butlarojumu qoğunup, hətta butpərəslərgə agixip «insan kurbanlıq»larnımı kılıxi mumkin wə dərvəkə kep wakitlarda xundak kılatti (məsilən, «Əz.» 16:21, 20:26ni körün).

**3:2** Qan. 12:5

**3:3** «Sulayman Pərvərdigarnı seyüp, atisi Dawutning bəlgiligənlirdə mangatti; pəkət «yükiri jaylar»da ... huxbuy yağıtti» — «Dawutning bəlgiligənliri»: — xübhəsizki, Musa payəqəmbərgə qüxirülgən barlıq bəlgiligəmlərni ez işqə aloqan. Ularning işqədə, kurbanlık kılıx «yükiri jaylar»da əməs, bəlkı Pərvərdigar bekítkən jaydila boluxi kerək, dəp bekítılğan («Qan.» 12:10-14).

**3:4** 2Tar. 1:3

**3:5** 1Pad. 9:2

**3:7** 2Tar. 2:7

## « Padixahlar «1» »

turidu.<sup>9</sup> Xunga Θz құлунғожа һәлкінгнинг üstidə һекүм қиlixқа yahxi-yamanni pərk etdikojan oyojak bir қәlbni bərgəysən; bolmisa, kim bu uluq һәлкіng üstigə һекүm қılalısun? — dedi.

<sup>10</sup> Sulaymanning xuni tilikini Rəbni hux қıldı.

<sup>11</sup> Huda uningoja: — Sən xuni tiligining üçün — Ya əzüng üçün uzun əmür tiliməy, ya əzüng üçün dələt-baylıq tiliməy, ya düxmənliringning janlırını tiliməy, bəlkı toqra һeküm kıløjili oyojak boluxķa əzüng üçün əkil-parasətni tiligining üçün,<sup>12</sup> mana, sezüng boyiqə xundak қıldım. Mana sanga xundak dana wə yorutulojan қәlbni bərdimki, səndin ilgiri sanga ohxaydiojini bolmiojan, səndin keyinmu sanga ohxaydiojini bolmaydu.<sup>13</sup> Mən sən tilimigən nərsinimu, yəni dələt-baylıq wə xan-xehrətni sanga bərdim. Xuning bilən barlıq künliringdə padixahlarning arisida sanga ohxax bolidiojini qıkmayıd..<sup>14</sup> Əger atang Dawut mangojandək Mening yollırımda mengip, bəlgilimilirim wə əmrlirrimni tutsang künliringni uzartımən, dedi.

<sup>15</sup> Sulayman oyojanoqanda, mana bu bir qüx idi. U Yerusaleməmoja kelip Pərwərdigarning əhdə sandukining aldioja kelip, ərə turup kəydürmə қurbanlıqları kılıp, təxəkkür қurbanlıqlarını etküzüp, həmmə himzəkarlırioja ziyanat kılıp bərdi.

### Sulaymanning danalığı ayan bolidu

<sup>16</sup> Xuningdin keyin ikki pañixə ayal padixahning қexiçə kelip uning aldida turdi.

<sup>17</sup> Birinqi ayal: — I ojojam! Mən wə bu hotun bir eydə olturımız; u mən bilən eydə turojinida bir balini tuqḍum.<sup>18</sup> Mən balini tuqüp üq kündin keyin u hotunmu bir bala tuqđı. Biz ikkiylən u yərdə olturduk; eydə bizdən baxka ھeq yat adəm yok idi, yaloquz biz ikkiylən eydə iduk.<sup>19</sup> Xu keqidə bu hotunning balisi əldi; qunki u balisini besip əltürüp қoyojanidi.<sup>20</sup> U yerim keqidə կopup dedəkləri uhlap қaloqanda, yenimdin oqlumni elip eż қuqik喬a selip, eżining əlgən oqlunu mening қuqikimoja selip қoypuṭtu.<sup>21</sup> Ətisi կopup balamni emitəy desəm mana əlük turidu. Lekin ətigəndə karisam, u mən tuqçan bala əməs idi, dedi.

<sup>22</sup> İkkinqi ayal: — Yak, undak əməs. Tirik қalojini mening oqlum, əlgini sening oqlung, dedi. Lekin birinqi ayal: — Yak, əlgini sening oqlung, tirik қalojini mening oqlum, dedi. Ular xu halətta padixahning aldida talixip turattı.

<sup>23</sup> Padixah: — Biri: «Tirik қalojini mening oqlum, əlgini sening oqlung» dəydu. Əmma yənə biri: «Yak, əlgini sening oqlung, tirik қalojini mening oqlum» dəydu, dedi.

<sup>24</sup> Padixah: Manga bir kılıq elip kelinglər, dedi. Ular kılıqni padixahka elip kəlgəndə<sup>25</sup> padixah: Tirik balini otturidin kesip ikki parqə kılıp yerimini birigə, yənə bir yerimni ikkinqisə beringlər, dedi.

<sup>26</sup> U wakıttı tirik balining anisi eż balisoja iqini aqritip padixahka: — Ah, ojojam! Tirik balini uningoja bərsila, hərgiz uni əltürmigeylə! — dəp yalwurdi. Lekin ikkinqisi: — Uni na meningki nə seningki kilmay, otturidin kesinglər, dedi.

<sup>27</sup> Padixah jawabən: — Tirik balini uningoja beringlər, uni ھeq əltürmənglər; qunki bu balining anisi xudur, dedi.

<sup>28</sup> Pütkül Israil padixahning kılıqan ھekümi tooprısında anglıdi wə ular padixahtın körkti, qunki ular Hudanıng adıl ھekümlərni qıqırıx danalığının uningda barlıqını kerdı.

3:8 2Tar. 1:9

3:11 2Tar. 1:11

3:12 Top. 1:16

3:13 Mat. 6:33; Əf. 3:20

# « Padixahlar «1» »

## Sulaymanning əməldarları wə hizmətkarları

**4** <sup>1</sup>Sulayman padixah pütkül Israilçə padixah boldı.

**4** <sup>2</sup>Uning qong əməldarları munular: — Zadokning oqlı Azariya kahin idi; <sup>3</sup> Xixanıng oqulları Elihorəf wə Ahiyah katıpları idi; Ahılıdning oqlı Yəhoxafat diwanbegi idi; <sup>4</sup> Yəhoyadanıng oqlı Binaya қoxunning bax sərdarı idi. Zadok bilən Abiyatar kahinlər idi; <sup>5</sup> Natanning oqlı Azariya nazarət begi, Natanning yənə bir oqlı Zubud həm kahin wə padixahning məslihətqisi idi.

<sup>6</sup> Ahixar ordining oqojidarı, Abdanıng oqlı Adoniram baj-alwan begi idi.

**7** Pütkül Israil zeminida Sulayman padixahning ezi üçün wə ordidikiləri üçün yemək-iqmək təminləydiqən, on ikki nazarətqi təyinləngəndi; uların hərbəri yilda bir aydın yemək-iqmək təminləxkə məs'ul idi. <sup>8</sup> Ularning ismi təwənda hatırıləngən: Əfraim taqlıq rayonıqa Bən-Hur;

<sup>9</sup> Makaz, Xaalbim, Bəyt-Xəmax wə Elon-Bəyt-Hənanıqa Bən-Dəkar; <sup>10</sup> Arubotka Bən-Hasad; u yənə Sokoh wə Həfər degən barlıq yurtkımı məs'ul idi; <sup>11</sup> yənə Nafat-Doroja Bən-Abinadab (u Sulaymanning kizi Tafatni hotunluğka alojan); <sup>12</sup> Taanak, Məqiddə wə Yızrəelning təwənki təripidiki Zarətanning yenida bolovan pütkül Bəyt-Xanoşa, xundakla Bəyt-Xandin tartıp Abəlməhəlahçıqə, Jokneamdin etküçə bolovan zəminlərə Ahılıdning oqlı Baana; <sup>13</sup> Ramot-Gileadka Bən-Gəbər; u yənə Gilead yurtiqa jaylaxşan, Manassəhning oqlı Yairoja təwə bolovan kəntlər wə həm Baxandiki yurt Argob, jümlidin u yerdiki sepili, mis baldaklıq կowukluları bolovan atmix qong xəhərgimu məs'ul idi.

<sup>14</sup> Maḥanaimoja İddoning oqlı Ahinadab; <sup>15</sup> Naftalioqa Ahimaaz (u Sulaymanning kizi Basimat-ni hotunluğka aloqanidi). <sup>16</sup> Axir wə Alotka Huxayning oqlı Baanah; <sup>17</sup> Issakarоja Paruahning oqlı Yəhoxafat; <sup>18</sup> Binyamin zeminiqa Elanıng oqlı Ximəy; <sup>19</sup> Gilead zeminiqa (əslidə Amorıylarning padixahı Sihon wə Baxanning padixahı Ognıng zemini idi) Urining oqlı Gəbər. U xu yurtka birdinbir nazarətqi idi.

## Sulaymanning dəliti wə xəhrəti

<sup>20</sup> Yəhuda bilən Israilning adəmləri dengiz sahilidiki kümədək nuroqun idi. Ular yəp-iqip, huxallık kılatti. <sup>21</sup> Wə Sulayman bolsa Əfrat dəryasının tartıp Filistylərinə zeminiqa wə Misirning qəralırıqıqə bolovan həmmə padixahlıkların üstidə səltənət kılatti. Ular ulpan kəltürüp Sulaymanning pütün emridə uning hizmitidə bolattı. <sup>22</sup> Sulaymanning ordisiqa ketidilən künlük təminat üçün ottuz kor taskıqən ak un, atmix kor kara un, <sup>23</sup> on bordiqən uy, yaylaqtın kəltürulgən yigirmə uy, yüz koy ketətti; buningdin baxkə buqıllar, jərənlər, kiyiklər wə bordiqən tohular lazımlı idi. <sup>24</sup> Qünki u Tifsaḥdin tartıp Gazaοiqə, Əfrat dəryasının bu təripidiki həmmə yurtlarning üstidə, yəni Əfrat dəryasının bu təripidiki barlıq padixahlırların üstidə həküm sürətti; uning tət ətripi tinq idi. <sup>25</sup> Sulaymanning pütkül künliridə Dandin tartıp Bəər-Xebaοiqə Yəhuda bilən Israil adəmlərininə hərbəri əz üzüm teli wə əz ənjür dərihining tegidə aman-esən olтурattı.

<sup>26</sup> Sulaymanning jəng hərwilirinenə atlırları üçün tət ming athanisi, on ikki ming qəwəndizi bar idi...

<sup>27</sup> Məzkur nazarətqilərinə hərbəri əzığə bekitilgən ayda Sulayman padixahça wə uning dastılıhinoqa kəlgənlərinə həmmisiniŋ yemək-iqməklərini keməytməy təminləydi. <sup>28</sup> Həlk bolsa hərbəri əzığə bekitilgən norma boyiqə at-keqirlər üçün arpa bilən samanları nazarətiqilər bar yergə elip kelətti.

<sup>4:6</sup> 1Pad. 12:18

<sup>4:10</sup> «Sokoh» — yaki «Soko».

<sup>4:22</sup> «ottuz kor» — bir kor on litr, 30 kor 300 litr.

<sup>4:25</sup> Law. 26:5

<sup>4:26</sup> «tət ming athanisi» — kəp kona keçürməldə «kjırıq ming athanisi» deyildi. Lekin biz bu sənni keçürögünilərinə hatalıçı dəp karaymır. «2Tar.» 9:25də wə bu tekistirən bəzi grek tərjimilirdə «tət ming» deyildi. «on ikki ming qəwəndizi» — yaki «on ikki ming eti».

<sup>4:26</sup> 1Pad. 10:26; 2Tar. 1:14; 9:25

## « Padixahlar «1» »

<sup>29</sup> Huda Sulaymanoja dengiz sahilidiki kumdək danalik, intayin mol pəm-parasət ata kılıp, uning kəlbini kəng kılıp zor yorutti. <sup>30</sup> Xuning bilən Sulaymanning danalikı barlıq xərktikilərnin danalığının wə Misirdiki barlıq danalıqtın axtı. <sup>31</sup> Qünki u barlıq adəmlərdin, jümlidin əzrahlıq Etan bilən Maholning oqulları Heman, Kalkol wə Darda degenlərdin dana idi; wə uning xəhriti ətrapidiki həmmə əllər arisida yeyildi. <sup>32</sup> U eytən pənd-nəsihət üç ming idi; uning xeir-küylüri bir ming bəx idi. <sup>33</sup> U Liwandiki kədir dərihidin tartip tamda əsidiqən lepəkgülgiqə dərəh-giyahlarning həmmisini bayan kılıp hatirilənidi; u yənə mal wə əhaywanlar, kuxlar, haxarət-emiliqüqilər wə beliklər tooprısında bayan kılıp hatirilənidi. <sup>34</sup> Sulaymanning danalığını anglojılı kixılər barlıq əllərdin kelətti, xundakla uning danalığı toopruluk həwər tapkan yər yuzidiki həmmə padixahlardın kixılər kəlməktə idi.

### Ibadəthanini қuruxқа materiyallarnı toplax

2Tar. 2:1-17

**5** <sup>1</sup> Turning padixahı Hiram Sulaymanni atisiining ornişa padixah boluxqa məsih kılınoğan dəp anglap, eż hizmətkarlırını uning kəxişa əwətti; qünki Hiram Dawutni izqıl seygüqi idi.

<sup>2</sup> Sulayman Hıramoja adəm əwitiq mundak uqurnı yetküzdi: —

<sup>3</sup> «Əzüng bilisənki, atam Dawutning düxmənlərini Pərvərdigar uning puti astıqə koyouqə, u ətrapida hər tərəptə jəng kılıqanlıq tüpəylidin Pərvərdigar Hudاسning namıqə bir ibadəthana yasiyalımdı. <sup>4</sup> Əmdi hazır Pərvərdigar Hudayim manga həmmə tərəptin aram bərdi; həqbir düxminim yok, həqbir bala-kaza yok. <sup>5</sup> Mana, Pərvərdigarning atam Dawutka: «Mən sening ornungoja eż təhtingga olturozuoğan oqlung bolsa, u mening namıqə bir ibadəthana yasaydu» dəp eytkinidək, mən Pərvərdigar Hudayimning namıqə bir ibadəthana yasay dəp niyat kıldırm; <sup>6</sup> əmdi mən üçün adəmliringgə Liwandin kədir dərəhlərini kesinglər, dəp yarlıq qüxür-gin; mening hizmətkarlırim sening hizmətkarlıringə həmdəmdə bolidu. Sening bekitkininq boyiqə hizmətkarlıringə berilidioğan ix həkkini sanga tələymən; qünki eżünggə ayanki, dərah kesixtə arımızda həqkim Zidondikilərdək usta əməs». <sup>7</sup>

Hiram Sulaymanning sezinə anglioqanda intayin huxal bolup: — Bugün bu uluq həlk üstiga həküm sürüxkə Dawutka xundak dana bir oqul bərgən Pərvərdigaroja təxəkkür eytilsun! — dedi. <sup>8</sup> Hiram Sulaymanoja adam əwitiq: — Sən manga koyoqan tələpliringni anglap kobul kıldırm. Mən sening kədir yaqıqı wə arqa yaqıqı toopruluk arzu kılıqanlıringning həmmisini ada kılımən; <sup>9</sup> Mening hizmətkarlırim xularını Liwandin dengizoja apirdu; mən ularını sal kılıp baqlap, dengiz bilən sən manga bekitkən yərgə yetküzimən, andin xu yərdə ularını yəxküzimən. Xuning bilən sən ularını tapxuruwelip, elip ketisən. Buning hesabioja sən tələplirim boyiqə ordidikilirim üçün yemək-iqmək təminligəysən, — dedi.

<sup>10</sup> Xundak kılıp, Hiram Sulaymanoja barlıq təlipi boyiqə kədir yaqıqları wə arqa yaqıqlarını bərdi. <sup>11</sup> Sulayman Hıramoja ordidikilirinə yemək-iqmikigə yigirmə ming kor buqiday wə yigirmə bat sap zəytun meyini əwətiq bərdi. Hər yili Sulayman Hıramoja xundak berətti.

<sup>12</sup> Pərvərdigar Sulaymanoja wədə kılıqandək uningoja danalıq bərgənidi. Hiram bilən Sulaymanning arisida inaqlıq bolup, ikkisi əhədə tütüxti.

<sup>13</sup> Sulayman padixah pütün Israildin haxaroja ixləmqılerni bekitti, ularning sani ottuz ming idi. <sup>14</sup> U bularını nəwət bilən hər ayda on mingdin Liwanoja əwətətti; xundak kılıp, ular bir ay

<sup>4:29</sup> «uning kəlbini kəng kılıp zor yorutti» — yaki «uning keksi-karnını bək kəng kıldı».

<sup>5:1</sup> 2Sam. 5:11; 1Tar. 14:1

<sup>5:3</sup> 1Tar. 28:3

<sup>5:5</sup> 2Sam. 7:13; 1Tar. 22:10; 2Tar. 1:18

<sup>5:11</sup> «yigirmə bat» — bir «bat» təhminin 27 litr, 20 bat 540 litr.

<sup>5:12</sup> 1Pad. 3:12

Liwanda tursa, ikki ay eyidə turdi. Adoniram haxarqilaning üstida turatti.<sup>15</sup> Sulaymanning yətmix ming hammili, taqlarda ixləydiqan səksən ming taxqisi bar idi.<sup>16</sup> Uningdin baxka Sulaymanning mənsəpdarlıridin ix üstigə köyuloğan üç ming üç yüz ix bexi bar idi; ular ixləmqılerni baxkurarlığı.

<sup>17</sup> Padixah, yarlıq qüxürüxi bilən ular ibadəthanining ulini selixkə yonulğan, qong wə kimmətlik taxlarnı kesip kəltürdi.<sup>18</sup> Wə Sulaymanning tamqılıri bilən Hiramning tamqılıri wə Gəballiklər koxulup taxlarnı oyup, eyni yasax üçün yaqlaşq həm taxlarnı təyyarlap köydi.

## Mukəddəs ibadəthanining əsası

2 Tar. 3:1-14

**6**<sup>1</sup> Israillar Misirdin qıkkandin keyinki tət yüz səksininqi yili, Sulaymanning Israilning üstidiki səltənitininq tətinqi yilining ikkinqi eyida, yəni Zif eyida u Pərvərdigarning eyini yasaxkə baxlıdı.

<sup>2</sup> Sulayman padixah, Pərvərdigarə yasiqan ibadəthanining uzunluğlu atmış gəz, kənglikli yigirmə gəz wə egizlikli ottuz gəz idi.<sup>3</sup> Ibadəthanidiki «mukəddəs jay»ning alididiki aywanning uzunluğlu ibadəthanining kənglikli bilən barawər bolup, yigirmə gəz idi. Ibadəthanining alididiki aywanning kənglikli on gəz idi.

<sup>4</sup> U ibadəthaniqə rojəklilik derizə-pənşirilərni ornattı.<sup>5</sup> Ibadəthana temioqa, yəni mukəddəs jay wə «kalamhana»ning temioqa yandax üç kəwətlək bir imarətni saldı wə uning iqığa hujrları yasidi.

<sup>6</sup> Taxkırıq imarətning təwənki kəwətining kənglikli bəx gəz, ottura kəwətining kənglikli altə gəz, üçinqi kəwətining kənglikli yəttə gəz idi. Qunki ibadəthanining taxkı temida limlarnı ornatkan təxüklər bolmaslıq üçün u tamoşa təkqə qıkırıloğanıdi.

<sup>7</sup> Ibadəthana pütünləy təyyar kılıp elip kelingən taxlardın bina kılinoğanıdi. Xundak kılçanda, uni yasiqan wakıttı nə bolka nə palta nə baxka təmür əswablarning awazı u yərdə həq anglanmayıttı.

<sup>8</sup> Təwənki kəwətning hujrlırının kirix ixiki ibadəthanining ong təripidə idi; bir aylanma pələmpəy ottura kəwətkə andin ottura kəwəttin üçinqi kəwətkə qıkıttı.

<sup>9</sup> Xundak kılıp Sulayman ibadəthanını yasap püttürdü. Ibadəthanining üstigə har-limlarnı bekiti, uni kədir tahtalar bilən kaplıdı.<sup>10</sup> U ibadəthaniqə yandax imarətning kəwətlirinin egi-zlikini bəx gəzdirin kıldı. Xu imarətning kəwətləri ibadəthaniqə kədir limliri arkılıq tutuxukluk idı.

**5:18** «Gəballiklər» — yəki «Biblosluklar», yəki «girwəklərni kəsküqlər».

**6:1** 2 Tar. 3:2; Ros. 7:47

**6:2** «ibadəthanining uzunluğ...» — ibranı tilida «eyning uzunluğ...». «Pərvərdigarə yasiqan ibadəthanining uzunluğlu atmış gəz...» — Mükəddəs Kitabta ixlitilən «gəz»నı bəlkim bir «jeynək» deyixkə toopra kelidi — Yəni adəmning jaynikidin barmaklırinin ucqırıqə bolovan arılık (təxminan 45 santimet) idi.

**6:3** Yh. 10:23; Ros. 3:11; 5:12

**6:4** «U ibadəthaniqə rojəklilik derizə-pənşirilərni ornattı» — baxka birnəqqə hil tərjimilər uqrıcı mumkin bolğını bilən hərhalda bu sezər derizilərni korsıttı.

**6:5** «ibadəthana temioqa, yəni mukəddəs jay wə «kalamhana»ning temioqa...» — muxu yərdə «kalamhana» «əng mukəddəs jay»ning baxka birhil ismidur. 6:16ni wə izahatını körüng. «Kalamhana» deyilihixning səwəbi, «əng mukəddəs jay» iqidə «əhədə sanduk» bar idi, «əhədə sanduk» işidə Hudanıg İsrail bilən tüzənən əhdinəmisi sakətləklək idi.

**6:6** «...ibadəthanining taxkı temida limlarnı ornatkan təxüklər bolmaslıq üçün u tamoşa təkqə qıkırıloğanıdi» — limning yəna bir uqi «taxkı imarət»ning taxkı temioqa bekitilixi üçün xu tarapta toxük texilən bolsa kerak. «ibadəthana shemisi»ni körüng.

**6:8** «Təwənki kəwətning hujrlırının kirix ixiki ibadəthanining ong təripidə idi» — biz muxu yərdə («təwənki kəwət» debynə sezər bilən) kona grek tilidiki tərjiməgə əgəxtük. «ibadəthanining ong təripi» ibadəthanining jənubiy təripidur.

# « Padixahlar «1» »

## Sulayman kürqan ibadethana — bu süret yan temi qikiriwetiliip, iqi enik kersitgelən süret

Sulayman padixah miladiyin ilgirigi 960-yilli «Pərvərdigarning eynisi Yerusalemda Moriya teqjija kurukura baxıldı («Padixahlar (1)» 6: 1, «Tarih-tezkire (2)» 3:1-2). Yette yıldın keyin uni pütkizdi («Padixahlar (1)» 6:3-8). Ibadethanining eynisi üzunluki (qərisidiki üç kawellik hujrları hesablımiga) 60 gaz, kenglik 20 gaz, egizlik 30 gaz (bir gaz = 460mm). Ibadethanining höylisi etrapıqo qong pasıl tam qerülgen.


Ibadethanidik emekkedas jayıning üzunluki 40 gaz, kenglik 20 gaz («Padixahlar (1)» 8:15, 17-18, «Tarih-tezkire (2)» 3:5-7-ninur kerüng). İqida altun «huxbuyqalar» kəskin nəzər koyulğan altun xırı wa on altun oqraşqalar kəsimləri təripi, baxıb janub təripi) koyulğan («Padixahlar (1)» 7:48-49, «Tarih-tezkire (2)» 4:7).

Ximat təripliki kawak türwük «Yakın» dep, janub təripliki kawak türwük «Boaña» dep atılıdu («Padixahlar (1)» 7:21, «Tarih-tezkire (2)» 3:17).

«Mukaddes jayıning aliddiki awyanning üzunluki 20 gaz, kenglik 10 gaz idı («Padixahlar (1)» 6:3, «Tarih-tezkire (2)» 3:4).

«Dengiz» dep atalıqan yoqan das, egizlik 5 gaz, diametri 10 gaz bolup, uningda iki ming bat (44000 litr) su sıqatti. Das on iki buka xəkk istidə turquzulqan; bular qıqtı-qıqtı bolup, tət tərekkə yüzüngən («Padixahlar (1)» 7:23-26, «Tarih-tezkire (2)» 4:2-5).

Arqa yaşıqidan yasaqlan, qızılık nəkxişən kox kanatlı iki ixtik aywan wa «mukaddes jayı» ayrıp turdu. Ular altun bilen kaplanqan («Padixahlar (1)» 6:33-35).



Ibadethanining ang iqidiki ey (əng mukaddes jay)ının üzunluki 20 gaz, kenglik 20 gaz, egizlik 20 gaz («Padixahlar (1)» 6:15-29, «Tarih-tezkire (2)» 3:8-14). İkki yogan kerub «Əhədə sandukı»nın itti taripde turdu; hebrimrin egizlik 10 gaz, hebrimrin bir kəntirning ümidi yene bir kəntirning yəqiqə 10 gaz («Padixahlar (1)» 6:23-28). Əhədə sandukı ikki kəntirning oturusda koyuldu («Padixahlar (1)» 11:1-8, «Tarih-tezkire (2)» 5:2-14-ninur kerüng).

Mukaddes jay bilen kalamhana (əng mukaddes jay)ının oturusda qazılıq zəylin yaşıqidan etibarib, qızılık qızılık qızılık kəndilər oturulur. Ular altun bilen kaplanqan («Padixahlar (1)» 6:31-32).

Kəndilər və qızılık qızılık kəndilər oturulur. Ün kəndilək bir konulus yasaqlan. Təvəkkil kəntirin kənglik 5 gaz, ottra kəntirin kənglik 6 gaz, işinçi kəntirin kənglik 7 gaz idı; heber kəntir hujrları yasaqlan (bir gaz = 460mm) («Padixahlar (1)» 6:5-6, 8, 10).

<sup>11</sup> Pərvərdigarning səzi Sulaymanoşa kelip mundak deyildiki: —

<sup>12</sup> «Sən Manga yasawatkan bu ibadəthanıqə kəlsək, əgər sən bəlgilimilirimdə mengip, həkümlirimə riayə kılıp, barlıq əmərlirimni tutup ularda mangsang, Mən atang Dawutka son toopruluk eytən səzümə əməl kılımən; <sup>13</sup> Mən Israillarning arısında makan kılıp əz həlkim Israilni əsla taxlimayman».

<sup>14</sup> Sulayman ibadəthanini yasap püttürdü. <sup>15</sup> Ibadəthanining tamlırının iq təripini u kədir tahtaylırıcı bilən yasap, ibadəthanining tegidin tartip torusuning limlirioqıqə yaşaqlıq bilən kaplıdı; wə arqa tahtaylırıcı bilən ibadəthanıqə pol yatıqzdu.

<sup>16</sup> U ibadəthanining arkə temidin yigirmə gəz elqəp ara tam yasap, iqtiriki hanını hasil kıldı; u tegidin tartip torus limlirioqıqə kədir tahtaylırıcı bilən kaplıdı. Bu əng iqtiriki hana bolup, yəni «kalamhana», «əng mukəddəs jay» idi.

<sup>17</sup> Uning aliddiki ey, yəni mukəddəs hanining üzunluki kırık gəz idı. <sup>18</sup> Ibadəthanining iqliki tamlırıqə kapak wə qeqəkninq nushılıri nəkix kılınoqanıdi. Ibadəthana pütünley kədir tahtaylırıcı bilən kaplanqanıdi. Həq tax kerünməyyti.

<sup>19</sup> Pərvərdigarning əhdə sandukını yərdə koyux üçün, u ibadəthanining iqlikiridiki kalamhanini yasidi. <sup>20</sup> Kalamhanining üzunluki yigirmə gəz, tooprisi yigirmə gəz, egizlik yigirmə gəz idı; u uni sap altundan kaplıdı, xundakla uning aliddiki kədir yaşaqlıq kurbangahını xundak

**6:12 2Sam. 7:13; 1Pad. 2:4; 9:4; 1Tar. 22:10, 19**

**6:16** «Bu əng iqtiriki hana bolup, yəni «kalamhana», «əng mukəddəs jay» idi — «əng mukəddəs jay»ının «kalamhana» dəp atılıxining səwəbi, uningda Huda Musa pəyojəmbərgə tapxurojan «əhdə tax tahtiliri» (Hudanıq kəlamı) «əhdə sandukı» iqidə turattı; wə uning üstiga bəlkim bəzəi waqtida, bax kahın xu «əng mukəddəs jay» oja kirgəndə, Hudanıq bəxarətləri ularoja kelixi mumkin idi.

## « Padixahlar «1» »

kaplidi.<sup>21</sup> Sulayman ibadəthanining iqini sap altun bilən kaplidi; u iqki kalamhanining aldini altun zənjirlər bilən təsidi; kalamhanini altun bilən kaplidi.<sup>22</sup> Xu tərikidə u pütkül ibadəthanini, yəni pütkül ibadəthanining iqini altun bilən toluk kaplıqanıdi. Kalamhanoqa təəllük bolovan kurbangahnimu pütünləy altun bilən kaplıqanıdi.

<sup>23</sup> Kalamhanoqa u zəytun yaqılıqının ikki kerubning xəklini yasidi. Hərbirining egizlikli on gəz idi..<sup>24</sup> Bir kerubning bir ətanitining uzunluğunu bəx gəz wə yənə bir ətanitining uzunluğunu həm bəx gəz bolup, bir ətanitining uqidin yənə bir ətanitining uqioğan gəz idi.<sup>25</sup> İkkinçi kerubning ikki ətaniti əkoxulup on gəz idi. İkki kerubning qong-kıqılıkla wə xəkli ohxax idi.<sup>26</sup> Bir kerubning egizlikli on gəz bolup, ikkinçi kerubning kimətini həm xundak idi.<sup>27</sup> U kerublarnı iqtisadi hanida əldədi. Kerublarning ənatlıları yeyilip turattı. Birsining bir ətaniti bir taməza tegip, ikkinqisining ətaniti udulidiki taməza tegip turattı; ikkisining iqidiki ənatlıları hanining otturisida bir-birigə tegixip turattı.<sup>28</sup> U kerublarnı altun bilən kaplidi.

<sup>29</sup> U ibadəthanining tamlırıñıñ pütkül iq qərsini, yəni iqtisadi hanining wə həm taxkırıki hanining qərisini kerub bilən horma dərəhlirinin xəkilləri wə qeqək nushiləri bilən nəkix kıldı.

<sup>30</sup> Ibadəthanining polini, yəni iqtisadi hanining həm taxkırıki haniningkini altun bilən kaplidi.

<sup>31</sup> Kalamhanining kirix eoqizoqa u zəytun yaqılıqının etilgən kox ixiklərni yasidi. Ixiklərning xəxəkləri wə bexi eyning tooprısının bəxtin bir hissəsi idi.<sup>32</sup> Bu kox ixiklər zəytun yaqılıqının etilgənidi; u ixiklərning üstügə kerublar, horma dərəhləri wə qeqək nushiləri nəkix kılınıp zinnatlonganıdi; u ixiklərni, jümlidin kerub bilən horma dərəhlirinin nəkixlərini altun bilən kaplidi.

<sup>33</sup> Ibadəthanining taxkı hanisining ixiklərini zəytun yaqılıqının yasidi; ular eyning tooprısının təttin bir hissəsi idi;<sup>34</sup> kox ənatlı ixik bolsa arqa yaqılıqının yasaldı. Bir ətaniti yeyiliplə katlinatti, ikkinçi ətanitımı yeyiliplə katlinatti.<sup>35</sup> U uların üstügə kerublar, horma dərəhləri wə qeqək nushilərini nəkix kıldı; andin uların üstügə, jümlidin nəkixlər üstügə altun kaplidi.

<sup>36</sup> Iqtisadi höylinin temini bolsa u üq kəwət yonulojan tax bilən bir kəwət kədir yaqılıqının yasidi.

<sup>37</sup> Sulaymannıñ saltənitining tətinqi yilining Zif eyida Pərvərdigarning ibadəthanisining uli selindi.<sup>38</sup> Wə on birinci yilining Bul eyida, yəni səkkizinci ayda ibadəthanining həqyeri kəldurulmay, layihə boyiqə pütünləy tamam boldı. Xundak kılıp uning eyni yasixioqa yetta yil kattı.

**6:20** «... uning alidiki kədir yaqışlıq kurbangahnimu xundak kaplidi» — bu iqidiki kurbangahka kurbanlıqlar sunulmayıttı; u «huxbuydan» yaki «huxbuygah» idi.

**6:22** «Kalamhanoqa təəllük bolovan kurbangah» — bu «kurbangah», yəni «huxbuydan» adətə kalamhanining səl aliddi, «mukaddas jay»ının iqida idi.

**6:23** «Kerublar» — kerublar bolsa Hudanıng həküm-jazalırını yətküzidioğan, intayın kütlük pərixtılardur. Məsilən, «Yar.» 3:24 wə «Əz.» 10-babni körüng.

**6:23 Mis. 25:18**

**6:27 Mis. 25:20**


**6:31** «Ixiklərning xəxəkləri wə bexi eyning tooprısının bəxtin bir hissəsi idi» — baxka tərjimisi: «Ixiklərning xəxəkləri bəx qasılıq idi». İbraniy tilini qüixinix təs.

**6:33** «xəxəklər eyning tooprısının təttin bir hissəsi idi» — baxka tərjimisi: «ular (xəxəklər) tət qasılıq idi». İbraniy tekistini qüixinix təs.

**6:37** «tətinqi yilining Zif eyida...» — «Zif» eyi ikkinçi ay. Bu bəlkim miladiyədin ilgiriki 966-yili, Aprel yəki May ayları boluxi mümkün idi.

**6:38** «layihə boyiqə pütünləy tamam boldı» — muxu yərdə «layihə» bəlkim Dawut Muqaddas Rohning kərsətmisi arkılıq alındıñ kərsətkən shemisini kərsitidü «1Tar.» 28:19.

## « Padixahlar «1» »



### Sulayman қуруған ibadethana wə dərgah-saray

Dawut padixah käytidin salojan xəhərdin Sulayman yengi kurup salojan yurt-məhəlligə kirix üçün, kona xəhərdiki kowuktın etüp qıqx kerək idi. Ximaloja qarap mangopanda, kixilər awval bir dəhlizə, yəni «Tüwrüklük aywan»qə kiridikən («1Pad.» 7:6). Sol tərəptə «Liwan ormini sarayı» tepildi («1Pad.» 7:2-5). Bu saray asasən sawut-korallar saklaşlıq orun idи («1Pad.» 10:16-17); uningdiki qong zal bolsa tet katar kədir tüwrüklər üstigə selinojan, tamlarqa altı kalkan-siparlar esilojanıdi.

Öng tərəptə «Sorak Dəhliz» tepildi; xü zaldə Sulayman sorak kılıp həlk üçün höküm qıkarratti («1Pad.» 7:6-7). Zalda uning intayin nəpis ixlangan qong tahti selinojanıdi.

«Tüwrüklük aywan»din etkəndə kixilər Sulaymanning orda-sarayining eziqə kirləyətti («1Pad.» 7:8a). Orda-saray Sulayman ayalı, Pirəwnning kizi üçün mahsus salojan əsirriñ ez iqiqa alojan («1Pad.» 7:8b).

Xebanıng ayal padixahı Sulaymannı yoklioqanda bu orda-saraylıridin intayin tasırılanganıdi («1Pad.» 10-bab).

Sulaymanning bu saray-dərgahının asas küruluxi wə selinojan tərtipining bolsa arheologlar ximaliy Suriyədə kəzib qıkkən kədimiy xəhanə saray-dərgahlarning kürulux-tərtipiğə ohxap ketidiqan birləqqə jaylıri bardur.

# « Padixahlar «1» »

## Ordining kuruluxi

**7<sup>1</sup>** Sulayman eż ordisini bolsa, on üq yilda yasap püttürdi..

**7<sup>2</sup>** U yasojan bu «Liwan ormini sariyi»ning uzunlukini yüz gəz, kənglikini əllik gəz wə egi-zlikini ottuz gəz kıldı. Kedir yaqıqi tüwrükidin tət qatar wə tüwrüklərning üstigə kədir lim-liri köyulojanidi. **3** Tüwrüklerning üstidiki lim kətürüp turojan egzisimu kədir yaqıqidin idi. Limlar jəməy kırık bəx bolup hər qatarda on bəxtin idi. **4** Uning üq kəwət derizisi bar idi, üq kəwəttiki derizilər bir-biriga ululmu'udul idi..

**5** Barlıq ixiklər wə kexəklər tət qasılık kılınoqandi; ixiklər üq keznəkklik bolup, ixiklər bir-biriga ululmu'udul idi..

**6** U uzunlukini əllik gəz, tooprısını ottuz gəz kılıp, tüwrüklük bir dəhliz yasidi; uning aldida yənə bir dəhliz bar idi, wə uning aldida yənə tüwrüklük aywan bar idi..

**7** Andin keyin u sorak soraydiojan təhti üçün «Sorak dəhlizi» dəp atalojan yənə bir dəhlizni yasidi. U dəhlizning tegidin tartip torusning limliriojqə kədir yaqıqi bilən kaplanojanidi.

**8** Sulayman ezi olturidiojan saray, yəni dəhlizning arkə höylisiqə jaylaxakan sarayning layihisi «sorak eyi»ningkigə ohxax idi. Sulayman eż əmriga alojan Pirəwnning kizi üçün xu dəhlizgə ohxax bir sarayni yasattı..

**9** Bu imarətlərning həmmisi iqtiriki tamliridin tartip qong höylining tamliriojqə, ulidin tar-tip egzining pəwaziojqə kimmət taxlardın, yəni əlgəm boyiqə oyulup andin iq-texi hərə bilən kesilgən taxlardın yasalojanidi. **10** Ulliri bolsa qong wə kimmət taxlardın, uzunluğunu gaz wə səkkiz gəz bolovan taxlardın kılınojanidi. **11** Ullarning üstigə yənə bekitilgən əlgəm boyiqə oyulovan kimmət esil taxlar wə kədir limliri köyulojanidi. **12** Qong höylining qərisidiki tam üq kəwət oyulovan tax wə bir kəwət yonulovan kədir limliridin yasalojanidi. Pərvərdigarning ibadəthanisining iqtiriki höylisinin temi wə yənə ordidiki dəhlizining temimu xundak yasalojanidi..

## Usta miskər Hiramning ibadəthanidiki ixləri

2Tar. 3:15-17; 2Tar. 4; 2Tar. 5:1

**13** Sulayman padixah adəm əwətip Hiramni turdin kəltürdi.. **14** U kixi Naftali əbilisidin bolovan bir tul hotunning oqlı bolup, atisi turluq bir miskər idi. Hiram miskərqlikta türülü ixlərni kılıxka tolim usta, pəm-parasətlik wə bilimlik idi. U Sulayman padixahning kəxiqə kəlip, uning həmmə ixini kıldı.. **15** U ezi ikki tüwrükni mistin yasidi. Hərbir tüwrükning egizliki on

---

**7:1** «Sulayman eż ordisini bolsa, on üq yilda yasap püttürdi» — Sulayman ibadəthanini küruxka 7 yil, eż ordisini küruxka 13 yil wəkət sərp kıldı. Pütkül Müqəddəs Kitabta «7» degnə rəkəm bəzidə Huda wə uning mukamməllikigə başlıq, «13» bolsa gunah wə asiylik bilən başlıq boluid. Bizzət heq guman yokki, Sulaymanning eż ordisioqa 13 yil sərp kılıxi uning allıqanın takabbur bolup kətkənlilikini puritip beridü. Heq bolmiojanda, u keprak waktini eż eyi üstigə sərp kılqan.

**7:1 1Pad. 9:10**

**7:2** «Liwan ormini sariyi» — Sulaymanning ordisining «Liwan ormini sariyi» dəp atılıxining səwəbi uning kuruluxida Liwandıñ kultürləngən qırayılk kədir yaqasılarını kəp ixlətənlilikin bolovanidi. Orda iqtidə «kədir yaqıqi tüwrükidin tət katar» bolqojını üçün «ormandek» kerüngən bolsa kerak.

**7:4** «üq kəwəttiki derizilər bir-biriga ululmu'udul idi» — bu ayəttiki bəzi ibranıyi sezlər intayınt az uqraydiojan bolovaqka, manisini pəkət parəz kılçılı boluid. Baxka bir tərjimişi bəlkim: «üq kəwəttiki hərbir derizə keznəkklik idi».

**7:5** «ixiklər üq keznəkklik bolup, ixiklər bir-biriga ululmu'udul idi» — kəp baxka hil tərjimili uqrıxımı mumkin.

**7:6** «uning aldida yənə bir dəhliz bar idi, wə uning aldida yənə tüwrükkük aywan bar idi» — bu ayətnin iktinasi kismidiki ibranıyaq ibarələr intayınt az uqraydiojan bolovaqka, mənisi pəkət parəz kılçılı boluid. «...uning aldida yənə tüwrükkük aywan bar idi» degənən baxka birhil tərjimişi «...uning aldida yənə tüwrüklər wə paləmpəy bar idi».

**7:8** «...yəni dəhlizning arkə höylisiqə jaylaxakan sarayning...» — baxka birhil tərjimişi «...yəni xu eydin ayrım bolovan, bir höylilik, dəhliz iqtiga jaylaxkan eyni...».

**7:8 1Pad. 3:1**

**7:12** «ordidiki dəhlizining temi...» — yaki «ibadəthanidiki aywinining temi...»

**7:13** 2Tar. 2:12

**7:14** Mis. 31:3

## « Padixahlar «1» »

səkkiz gəz bolup, aylanmisi on ikki gəz idi.

<sup>16</sup> Bu tüwrüklərning üstigə koyux təqün mistin ikki tajni kuyup yasap, uning üstigə koydi. Bir tajning egizlikli bəx gəz, ikkinqi tajning egizlikimu bəx gəz idi. <sup>17</sup> Tüwrüklərning təpisidiki təjələr torlaroğa ohxax zinnətlənilip, zənjirlər wə torlanoğan həlkilər bilən tokukluk idi. Bir tajning xundak yəttə qatar tor həlkiləri bar idi, ikkinqi tajningmu həm xundak yəttə kur tor həlkiləri bar idi. <sup>18</sup> U yənə anarlarnı, yəni tüwrüklərning üstidiki hərbir tajni yepip turidioğan tor həlkilarning üstigə ikki qatar anarnı yasidi. U birinqi wə ikkinqi tajojumu ohxaxla xundak əldi. <sup>19</sup> Aywandiki tüwrüklərning üstidiki tajlırları nilupər xəkillik bolup, egizlikli tət gəzdir idi. <sup>20</sup> İkki tüwrükning tajlıridiki tor həlkiləri oya yekin tompiyip qıkkən jayning üstidə kəwətəmu-kəwət qəridigən ikki yüz anar nushisi bar idi. İkkinqi tajning qərisimə ohxax idi.

<sup>21</sup> U tüwrüklərni ibadəthanining aliddiki aywanoğlu tiklidi. Ong təripiga birni tikləp namini «Yakın», sol təripiga birni tikləp, namini «Boaz» atidi. <sup>22</sup> Tüwrüklərning üstü nilupər xəklidə yasaloğanidi. Buning bilən tüwrüklərning ixləri pütkənidi.

<sup>23</sup> U mistin «dengiz» dəp ataloğan yoojan das yasidi. Uning bir girwikidin yənə bir girwikigiqə on gəz kelətti. Uning aylamisi ottuz gəz idi. <sup>24</sup> Dasning girwiku astı qəridəp kapak nushiləri bilən zinnətləngənidi. Bular dasning qərisinə hərbir gezigə undin, ikki qatar koyulmuşdur. Ular das bilən bir wakitta kuyup qırıloğanı. <sup>25</sup> Das on ikki buğla xəkli üstidə turquzuloğanı. Bularınğı üqi ximal tərəpkə, üqi əşərb tərəpkə, üqi janub tərəpkə, üqi xərk tərəpkə yüzləngənidi. «Dengiz» bularınğı üstidə idi; ularınğı arkısi iq təripidə idi. <sup>26</sup> Dasning kelinlikli alıqanning kənglikidək bolup, uning girwiku piyalining girwikidək, xəkli eçıloğan nilupərdək idi. Uning oğlu ikki ming bat su siyəttdi.

<sup>27</sup> Uningdin baxka u mistin on təqlikninə yasidi. Hərbir təqlikninə uzunlukı tət gəz, kənglikli tət gəz bolup, egizlikli üq gəz idi. <sup>28</sup> Bu təqliklər xundak yasaloğanidiki, ularınğı rəsimlik tahtılırları bar idi; tahtılırları ramkilar iqigə ornitiloğanı. <sup>29</sup> Ramkilarning otturisidiki rəsim tahtayırlıda wə ramkilarning əzidimə xırlar, buğular wə kerublarning sürətlik zinnətləri bar idi; xırlar wə buğuların astı wə üstü zənjirsimən gül qəmbirək xəklidə zinnətləngənidi. <sup>30</sup> Hərbir təqliknin mis okluları bilən tət qaqı bar idi; təqlikninə dasını ketürüp turidioğan tət burjikida jazisi bar idi; das astidiki putlirinə hər təripidə torlanoğan kuyuma gül xahları ornitiloğanı. <sup>31</sup> Hər təqliknin iqidə qongqurlukı bir gəz kelidi oğan «kiçik təqlik» bolup, aqzı dügülək idi; kiçik təqlikninə uzunlukı bir yerim gəz idi; aqzınınə ətrapida naqixələr bar idi; ularınğı ramkiləri dügülək əməs, bəlkı tət qasılık idi.

<sup>32</sup> Tət qaqı rəsimlik tahtayırları astida bolup, ularınğı okluları təqlikkə bekitilgənidi. Hərbir qaqının egizlikli bir yerim gəz idi. <sup>33</sup> Qaqklärinən kürulmuş jəng hərwilirinə qaqlıridək idi. Ələrning kazanlırları, kəşkənlərləri, qətiqlərləri wə oklularının həmmisi mistin koyulmuşdur. <sup>34</sup> Hərbir təqliknin tət burjikidə birdin tət tutkuqı bar idi; ular təqliktin qıkip turattı wə ular təqlik bilən təng koyulmuşdur. <sup>35</sup> Hərbir təqliknin təpəsidə egizlikli yerim gəz kelidi oğan bir yumilək jaza bar idi. Hərbir təqliknin təpəsidə tırək wə rəsimlik tahtalar bar idi. Ular təqlik bilən

7:15 2Pad. 25:16, 17; Yer. 52:21

7:21 «Ong təripiga birni tikləp namini «Yakın», sol təripiga birni tikləp, namini «Boaz» atidi» — «Yakın» deyənning mənisi bəlkim «U mustəhkəmləydi», «Boaz»nın mənisi bəlkim «uningda küq bar». Ongdın soloja okuğanda «U (Pərvərdigar) küq bilən uni (bu eyni) mustəhkəmləydi».

7:23 2Tar. 4:2; Yer. 52:20

7:24 2Tar. 4:3

7:26 «ikki ming bat» — bir bat 22 litr boluxi mumkin idi; undakta 2000 bat 44000 litr idi. «Dengiz»nın xəkli «dangkən xəkli»diki das bolsa kerək.

7:29 «gül qəmbirək xəklidə zinnətləngənidi» — ibraniy tilidiki nushisida kəndək mənidə ixilitilgini bizgə tehi enik əməs.

7:31 «Hər təqliknin iqidə qongqurlukı bir gəz kelidi oğan «kiçik təqlik» bolup, ... ularınğı ramkiləri dügülək əməs, bəlkı tət qasılık idi» — pütkül ayətninə mənisi alımlar tehi toluk enikliqənən əməs. Bizning «porəziy shema»mıznı körüng.

7:34 «Hərbir təqliknin tət burjikidə birdin tət tutkuqı bar idi» — muxu yərdə ibraniy tilida «burjək» («mürülür») deyən bu sözning muxu yərdə kəndək mənidə ixilitilgini tehi enik əməs. «Tutkuqı» deyən mənisi eftimallikə ong yekin.

## « Padixahlar «1» »

təng kuyuloqan.<sup>36</sup> U muxu tırək wə rəsim tahtayliridiki box orunlar oqa kerub, xir wə horma dərəhlirin nushilirini wə qərisigə torlan oqan gül xahlirini nəkix kıldı.<sup>37</sup> Xu tərikidə u muxu on təglikni yasap boldi. Həmmisi bir nushida kuyulup, ohxax qonglukta wə xəkildə idi.

<sup>38</sup> U mistin on das yasiojan bolup, hərbir daskə kırıq bat su siqattı; hərbir dasning tooprısı tət gəz idi. On təglikning hərbirining təpisi də birdin das bar idi.<sup>39</sup> U bəx dasni ibadəthanining ong yenida wə bəxnı ibadəthanining sol yenida koydi; mis dengizni ibadəthanining ong təripigə, yəni xərkij yənub təripigə koydi.

<sup>40</sup> Hiram xular oqa təllük das, kürək wə қaqa-kuqılarnımu yasap təyyar kıldı. Xundak kılıp Hiram Sulayman padixah üçün Pərvərdigarning eyining barlıq kuru lux hizmitini pütküzdi: —<sup>41</sup> ikki tüwrük, ikki tüwrükning üstidiki apkursiman ikki bax wə bu ikki baxni yepip turidi oqan ikki torni yasitip püttürdi,<sup>42</sup> xu ikki tor üstigə kaygilaxturuloqan tət yüz anarnı yasatti. Bir torda ikki katar anar bolup, tüwrük üstidiki; apkursiman ikki baxni yepip turattı.<sup>43</sup> U on das təglikli wə das təglikigə қoyulidioqan on «yuyux desı»ni,<sup>44</sup> «mis dengiz» wə uning astidiki on ikki mis bukjını yasatקuzdi,<sup>45</sup> қazanlarnı, kürəklerni wə қaqa-kuqılarnımu təyyar kıldı. Hiram Pərvərdigarning eyi üçün Sulayman padixahning əmri bilən yasiojan bu həmmə nərsilər parkiraydioqan mistin idi.

<sup>46</sup> Padixah ularnı İordan tüzlənglikidə, Sukkot bilən Zarətanning otturisida, xu yərdiki seqizlayda kəlip yasap, kuydurup qıktı.

<sup>47</sup> Bu nərsilər xunqə kep bolоaqqa, Sulayman ularning eçirlikini əlqimidi. Xuning bilən misning eçirlik məlum bolmadi.

<sup>48</sup> Sulayman yəni Pərvərdigarning eyi iqidiki barlıq əswablarnı yasatti: — yəni altun huxbuygañı, «təkdim nan» қoyulidioqan altun xırəni,<sup>49</sup> Kalamhana aldida turidi oqan sap altun qiraqdənlarnı (bəxnı ong yenida, bəxnı sol yenida) yasatti; wə xularning gülsiman zinnətlərinı, qiraqlarını, qiraq kişiqlarını altundın yasatti;<sup>50</sup> das-piyalilirini, piqaklarını, қaqıllarını, təhsilirini wə küldənlarning həmmisini sap altundın yasatti; u iqlikiriki hanining, yəni əng mukəddəs jayning katlinidioqan, kox қanatlı ixiklarning girəlirini wə əydiki mukəddəs jayning ixiklirining girəlirini altundın yasatti.

<sup>51</sup> Sulayman padixah Pərvərdigarning eyi üçün kılduridi oqan həmmə kuru luxlar tamam bolqanda, u atisi Dawut Hudaqə atiojan nərsilərni (yəni kümüx, altun wə türlük baxka buyumlarnı) əkəltürüp Pərvərdigarning eyining həzinilirigə koydurdı.

### Sulayman əhdə sandukını ibadəthani oqan əkilip koyidu

2Tar. 5:2-14; 2Tar. 6; 2Tar. 7:1-10

**8**<sup>1</sup> Xu qaşa Sulayman Pərvərdigarning əhdə sandukını «Dawut xəhiri» din, yəni Zionində yetkəp kelix üçün Israil aksakallarını, kəbilə bəglarını wə Israil jəmətlirinin bəglarını Yerusalem oqa ez yenioja yiqilixka qakirdı.<sup>2</sup>

<sup>2</sup>Buning üçün Israilning həmmə adamları Etanim eyida, yəni yettinqi aydiki bekitilgən həyetta Sulayman padixahning kəxi oqa yiqıldı.<sup>3</sup> Israilning həmmə aksakalları yetip kəlgəndə Lawiylar

<sup>7:38</sup> 2Tar. 4:6

<sup>7:48</sup> «təkdim nanlar» — baxka hil tərjimili: «huzuriy nan»lar, «Hudanıng huzuridiki nan»lar) yaki «tiziloqan nan». Ular wə altun xırı tooruluk, «Mis.» 25:23-30 wə «Law.» 24:5-ni kərung.

<sup>7:48</sup> Mis. 25:23; 30:1

<sup>7:51</sup> 2Sam. 8:7, 11; 2Tar. 5:1

<sup>8:1</sup> «Dawut xəhiri»..., yəni Zion...» — «Zion» Yerusalemning iqidiki egizlik bolup, xu yərgə daim korojan selinip turatti. Keyin ibadəthani Zionda kuru lux oqan.

<sup>8:1</sup> 2Sam. 5:9; 6:12, 17; 2Tar. 5:2

<sup>8:2</sup> «yettinqi aydiki bekitilgən həyət» — yəni «kapılər həyəti» yaki «mewə əhosul həyəti». Bu həyət 7-ayning 15-22 künləridə etkütüli («Law.» 23:34-43). Israilning ərları uningoja Yerusalemda katnixixi lazımdı.

## « Padixahlar «1» »

əhdə sandukini kətürüp mangdi. <sup>4</sup> Ular Pərvərdigarning əhdə sandukini, jamaət qediri bilən uning iqidiki barlıq mukəddəs buyumlarnı kətürüp elip qıktı. Kahinlər bilən Lawiyalar muxularnı elip qıktı.

<sup>5</sup> Sulayman padixah wə uning aldişa yiojilojan barlıq Israil jamaiti əhdə sandukining aldida mengip, kəplikidin sanini elip bolmaydiojan san-sanaksız koy bilən kalilarnı қurbanlıq kılıxatti.

<sup>6</sup> Kahinlər Pərvərdigarning əhdə sandukini eż jayioja, ibadəthanining iqki «kalamhana»sişa, yəni əng mukəddəs jayioja elip kirip, kerublarning қanatlinin astioja koydi.

<sup>7</sup> Qünki kerublarning yeyiliş turojan қanitı əhdə sandukining orni üstida boloaqqa, əhdə sandukı bilən uni kətürüp turidişan baldakları yepip turattı. <sup>8</sup> Bu baldaklar nahayiti uzun boloaqqa, kalamhanining aldidiki mukəddəs jayda turup, əhdə sandukining yenidiki ikki baldakning uqlırını kergili bolattı, birak eyning sırtida ularnı kergili bolmayıttı; bu baldaklar taki bügüngə kədər xu yerdə turmağta. <sup>9</sup> Əhdə sandukining iqidə Musa pəyojəmbər Hərəb teojudu turojanda iqigə saloşan ikki tax tahtidin baxka həqnərsə yok idi (Israillar Misir zemindin qıkkəndin keyin Pərvərdigarlar bilən hərəbdə əhdə tüzgənidi).

<sup>10</sup> Wə xundak boldiki, kahinlər mukəddəs jaydin qıkkıxişla, bir bulut Pərvərdigarning ibadəthanisini қaplıwaldı. <sup>11</sup> Kahinlər bulut tüpəylidin eż wəzipilirini etəxkə əra turalmayıttı; qünki Pərvərdigarning julası Pərvərdigarning yelini toldurqoşanıdi.

<sup>12</sup> Bu pəyytə Sulayman: — Pərvərdigar tum қarangoşuluk iqidə turimən, dəp eytkənidi;

<sup>13</sup> lekin, i Pərvərdigar, man dərwəkə Sening üçün bir həywətlilik makan bolsun dəp, Sən mənggü turidişan bir eyni yasidim, dedi. <sup>14</sup> Andin padixah burulup barlıq Israil jamaitigə bəht tilidi; Israilning barlıq jamaiti uning aldida turattı. <sup>15</sup> U mundak dedi: — «Israilning Hudasi Pərvərdigaroja təxəkkür-mədhiyə boloşay! U Əz aqzi bilən atam Dawutka wədə kılıqanıdi wə Əz қoli bilən uni əməlgə axurdi. U Dawutka yəna: —

<sup>16</sup> «Mən Əz həlkim Israilni Misir zeminidin elip qıkkən kündin buyan namim üçün bu yerdə bir ey salay dəp Israilning hərkəysi əkbililirining xəhərliridin həqkəyisini tallimidi; birak həlkim boloşan Israiloşa əhəkümranlıq kilsun dəp Dawutni tallidim» degənənidir. <sup>17</sup> Əmdi atam Dawutning Israilning Hudasi Pərvərdigarning namişa atap bir ey selix arzu-niyiti bar idi.

<sup>18</sup> Birak Pərvərdigar atam Dawutka: «Kənglüngdə Mening namimoşa bir ey yasaxka kılıqan niyiting yahxidur; <sup>19</sup> əmma xu eyni sən yasimaysən, balki sening puxtungdin bolidioşan oqlılung, u Mening namimoşa atap xu eyni salidu», degənənidir.

<sup>20</sup> Mana əmdi Pərvərdigar Əz səziga əməl kıldı. Mən Pərvərdigar wədə kılıqinidək, atamning ornını besip, Israilning təhtigə olturdum; Israilning Hudasi Pərvərdigarning namişa atap bu eyni saldim. <sup>21</sup> Əydə əhdə sandukı üçün bir jayni rastlidim; əhdə sandukı iqidə Pərvərdigarning ata-bowilirizmizni Misir zeminidin elip qıkkənda, ular bilən tüzgən əhdə tahtılıri bardur».

### Sulayman Israil üçün dua kılıdu

<sup>22</sup> Andin Sulayman Israilning barlıq jamaitigə yüzlinip, Pərvərdigarning қurbangahının

<sup>8:4</sup> «jamaət qediri» — yəni «jamaat yiojilidiojan qedir» yaxşı «ibadət qediri».

<sup>8:6</sup> «kalamhana» — 6:16 wə izahatını korüng.

<sup>8:8</sup> «bu baldaklar taki bügüngə kədər xu yerdə turmağta» — «bügüngə kədər...» degən sozlər ibadəthana tehi eż jayida turojan waktida hatiriləngən, əlwəttə, wə xunglaxka xuni ispatlayduki, «Padixahlar»ning kep kisiimliri Yəhūdadikilerning sürgün boluxidin ilgiri yeziləşən, 2pad.» 24-25 babbırını bəlkim keyinkı bir pütükqi koxup yazışan boluxi mumkin.

<sup>8:9</sup> «Hərəb teojuş» — Sinay teojuşının baxka bir ismidür.

<sup>8:9</sup> Mis. 34:27

<sup>8:11</sup> Mis. 40:34, 35; 2Tar. 7:2

<sup>8:12</sup> Mis. 20:21; Law. 16:2; Kən. 4:11; 5:22; 2Tar. 6:1

<sup>8:13</sup> «sening üçün bir həywətlilik makan» — yənə birhil tərjimisi «sening üçün bur turaloju makan». «həywətlilik makan» — yənə birhil tərjimisi «turaloju makan».

<sup>8:16</sup> 2Sam. 7:6; 2Tar. 6:5

<sup>8:17</sup> 2Sam. 7:2; 1Tar. 17:1; 2Tar. 6:7

## « Padixahlar «1» »

aldida turup, kollirini asmanoqa karitip kɵtürüp<sup>23</sup> mundak dua қildi: — «I Israilning Hudasi Pərwərdigar! Nə yüksəriki asmanda nə təwənki yerdə səndək Huda yoktur; aldingda pütün kəlbilən mangidiojan կulliring üçün əhdəngdə turup əzgərməs muhəbbitingni kərsətküqisən.

<sup>24</sup> Qünki Sən Əz կulung atam Dawutka bərgən wədidiə turdung; Sən Əz aozing bilən eytikan səzünggə mana bugünküdək Əz կulung bilən əməl қilding.<sup>25</sup> Əmdi hazır, i Israilning Hudasi Pərwərdigar, Əz կulung atam Dawutka: — «Əgər sening əwlədliring ez yollarıja səgək bolup sən Mening aldimda mangoandək mangidiojan bolsa, sanga əwlədingdin Israilning təhtidə olturidiqan bir zat kəm bolmaydu» dəp bərgən wədəngdə turojaysən.<sup>26</sup> Əmdi hazır, i Israilning Hudasi, Sən կulung Dawutka eytikan səzliring əməlgə axurulqay, dəp etünimən!

<sup>27</sup> Lekin Huda Əzi rastla yər yüzidə makan қilamdu? Mana, asmanlar bilən asmanlarning asmini seni siqduralmiojan yarда, mən yaslıqan bu ey կandakmu Sening makaning bolalısun?<sup>28</sup> Lekin i Pərwərdigar Hudayim, կulungning duası bilən iltijsiəqə կulak selip, կulungning bugün Sanga կetürgən nidası wə tilikini angliojaysən;<sup>29</sup> xuning bilən Əz kezliringni keqə-kündüz bu əyga, yəni Sən: «Mening namim u yərdə ayan bolsun» dəp eytikan jayəqə keqə-kündüz tikkəysən; Əz կulungning u jayəqə karap kilojan duasıqə կulak salojaysən..<sup>30</sup> կulung wə həlkinq Israil bu jayəqə karap dua kilojan qaojda, ularning iltijsiəqə կulak selip, Əz makaning kilojan asmanlar-din turup angliojaysən, angliojiningda ularni kəqürgəysən.

<sup>31</sup> Əgər birsə ez қoxnisioja gunah қilsa wə xundakla ixning rast-yalojanlığını bekitix üçün կəsəm iqtküzəlsə, bu կəsəm bu əydiki kurbangahıning aldiqə kəlsə,<sup>32</sup> Sən կəsəmnı asmando turup anglap, amal kiliplər əz bəndiliring otturisida həküm qıçarojaysən; gunahı bar adəmni gunahçı tartip, əz yolini əz bəxioja yandurup, gunahsız adəmni aklap, əz adillikioja karap uningoja həkkini bərgəysən.

<sup>33</sup> Əz həlkinq Israil Sening aldingda gunah kiliplərini üçün düxməndin yengilsə, Sanga kaytip bu əydə turup, namingni etirap kilipl, Sanga dua bilən iltija қilsa,<sup>34</sup> Sən asmando anglap, Əz həlkinq Israilning gunahını kəqürgəysən; qünki Sən ularqa mengix kerək bolovan yahxi yolini əgitisən wə Əz həlkinqə miras kilipl bərgən zemining üstigə yamoqur yaqdurişən!

<sup>35</sup> Ular Sanga gunah kiliplərini üçün asman etilip yamoqur yaqımaydiqan kiliwetilgən bolsa, lekin ular bu jayəqə karap Sanga dua kilipl namingni etirap kilipl, Sening ularni kiyinqılıkka salojining tüpəylidin ez gunahının yenip towa қilsa,<sup>36</sup> Sən asmando turup կulak selip, կulliringning wə həlkinq Israilning gunahını kəqürgəysən; qünki Sən ularqa mengix kerək bolovan yahxi yolini əgitisən wə Əz həlkinqə miras kilipl bərgən zemindən üstigə yamoqur yaqdurişən!

<sup>37</sup> Əgər zemində aqarqılıq ya waba bolsa, ya ziraətlər Dan almisa ya hal qüxsə ya uni qekətkilər yaki qekətkə liqinkılır besiwalsa, ya düxmənlər ularning zemindəki xəhərlirininq kowuklirişa hujum kilipl қorxiwalsa, ya hərkəndək apət ya kesəllik bolsa,<sup>38</sup> Sening həlkinq bolovan Israildiki hərkəndək kixi əz kənglidiki wabani bilip, ulardin hərkəysi kixi կollirini bu əyge sunup, hərkəndək dua yaki iltija kilojan bolsa,<sup>39</sup> əmdi Sən turuwatkan makaning asmando turup anglap, kəqürüm kilojaysən; Sən hərbir adəmning kəlbini bilgəqə, amal kilipl əzinin yollarını əzigə yandurojaysən (qünki Sənla, yaloquz Sənla həmmə insan balilirinin kəlbilirini bilgүqidursən);<sup>40</sup> xundak kilipl, ular Sən ata-bowlirimizə qədəm kəlbilirini zemində olturup

<sup>8:22</sup> 2Tar. 6:12

<sup>8:25</sup> 2Sam. 7:12, 16; 1Pad. 2:4; Zəb. 132:12

<sup>8:27</sup> 2Tar. 2:5; Yax. 66:1; Yer. 23:24; Ros. 7:49

<sup>8:29</sup> «u jayəqə karap kilojan duasıqə...» — yaki bolmisa: «u jay tooprisidiki duası...».

<sup>8:29</sup> Kan. 12:11

<sup>8:31</sup> «Əgər birsə ez қoxnisioja ... ixning rast-yalojanlığını bekitix üçün կəsəm iqtküzəlsə, bu կəsəm bu əydiki kurbangahıning aldiqə kəlsə...» — bundak կəsəm toopluluk «Qəl.» 5:11-31ni körüng. «Կəsəm bu əydiki kurbangahıning aldiqə kəlsə...» — mumkinqliki barkı, Israilda muxundak կəsəmlərni iqx üçün kurbangahıning aldiqə kəlix kerək əməs idi, pəkət: «Hudanıng kurbangahı alidda կəsəm kılımənki...» degəndək səzlər eytilən bolsa «kurbangah əz alidda turojandək» hesablinatti.

## « Padixahlar «1» »

emriñin həmmə künliridə səndin korkidiojan bolidu.

<sup>41</sup> Əz həlkinq Israildin bolmiojan, Sening uluq naming tüpəylidin yirak-yiraklardin kəlgən musapir bolsa <sup>42</sup> (qünki ular Sening uluq naming, kudratlıq қolung wə sozojan biliking toqrisida angliyaydu), – undak birsi kelip bu ey tərəpkə karap dua kilsa, <sup>43</sup> Sən turuwatkan makaning bołożan asmanlarda uningoja қulak selip, u musapir Sanga nida kılıp tiliginining həmmisigə muwapiq kılıqaysən; xuning bilən yər yüzidiki barlık əllər namingni tonup yetip, Əz həlkinq Israildək Səndin korkidiojan bolup, mən yasiojan bu əynin Sening naming bilən atalojınıni bildi.

<sup>44</sup> Əgər Sening həlkinq Sening tapxurukung bilən düxmini bilən jəng қılıxka qıkkanda, Sən tallıqan bu xəhərgə, xundakla mən namingqa atap yasiojan bu ey tərəpkə karap Sən Pərvərdigar oja dua kilsa, <sup>45</sup> Sən asmanlarda turup ularning duasi bilən iltijasiqa қulak selip, ularni nusrətkə erixtürgəysən.

<sup>46</sup> Əgər ular sanga gunah sadır kılıqan bolsa (qünki gunah kilmaydiaojan heqkixi yoktur) Sən ularoja oşəzəplinip, ularni düxmənlirining kılıqə tapxurojan bolsang, bular ularni yirak-yeķinoja, ezelirining zemirinoja sürgün kılıp elip bojojan bolsa, <sup>47</sup> lekin ular sürgün kılınojan yurtta əş-hoxini tepip towa kılıp, ezi sürgün bołożan yurtta Sanga: – Biz gunah kılıp, kəbihlikkə berilip Səndin yüz ərüp kəttük, dəp yelinsa, <sup>48</sup> – əgər ularni sürgün kılıqan düxmənlirining zeminida pütün қalbi wə pütün jenidin Sening təripingga yenip, Sən ularning ata-bowilirioqa təkdim kılıqan zeminoja, Sən tallıqan xəhər tərəpkə wə mən namingqa atap yasiojan bu ey tərəpkə yüzini kılıp, Sanga karap dua kilsa, <sup>49</sup> Sən turuwatkan makaning bołożan asmanlarda turup ularning duasi wə iltijasını anglap ular üçün həküm qıkırıp, <sup>50</sup> Əz həlkinqning Sanga sadır kılıqan gunahını, Sanga etküzgən həmmə itaşsizliklirini kəqürüm kılıqaysən wə ularni sürgün kılıqanlarning aldida ularoja rəhim tapkuzoqaysənki, xular ularoja rəhim kilsun <sup>51</sup> (qünki ular Əzüng Misirdin, yəni təmür tawläx peqidin qıçarojan Əz həlkinq wə Əz mirasingdur); <sup>52</sup> Sening kezlinir Əz қulungning iltijasiqa wə Əz həlkinqning iltijasiqa oquq bołożay, ular hər ixta sanga nida kılıp tiliginidə ularoja қulak saloqaysən; <sup>53</sup> qünki Sən ata-bowilirimizni Misirdin qıçaroqiningda Əz қulung Musa arkılık eytkiningdək, Sən həlkinqni Əzünggə has mirasing bolsun dəp, yər yüzidiki həmmə əllər arisidin ularni ayrim elip tallidinq, i Rəb Pərvərdigar!».

<sup>54</sup> Sulayman Pərvərdigar oja xu barlık dua wə iltijalirini kılıp bołożanda, қollırını asmanoja karap ketürüp Pərvərdigarning kurbangahının aldida tizlinip turqan yardin kopup, <sup>55</sup> əra turup Israılning barlık jamaıtigə yüksiri awazda bəht tiləp mundak dedi: – <sup>56</sup> «Uning barlık wədə kılıqını boyiqə Əz həlkı Israiloja aram bərgən Pərvərdigar mubarəktur! U Əz kuli Musaning wasitisi bilən kılıqan həmmə mehribanə wədilərning heqbirə yerdə kalmidi!».

<sup>57</sup> Pərvərdigar Hudayimiz ata-bowilirimiz bilən bolossenändək biz bilən billə bołożay; U nə bizdin waz kəqmisinə nə bizni taxlimisin; <sup>58</sup> buning bilən U қəlbimizni Uning yollarında mengixka, Əzi ata-bowilirimizoja buyruoqan əmrlər, bəlgilimilər wə həkumlərni tutuxka Əziga mayil kılıqay; <sup>59</sup> menin Pərvərdigarning aldida iltija kılıqan bu sezlirim keqə-kündüz Pərvərdigar Hudayimizning yenida tursun; xuning bilən Əz қulung üçün toqra həküm kılıp, həlkinq Israıl üçün toqra həküm kılıp, hər kündiki dərdigə yətkəysən; <sup>60</sup> xuning bilən yər yüzidiki həmmə əllər Pərvərdigar Əzi Hudadur, Uningdin baxkısı heqkaysisi yoktur dəp bilgəy, <sup>61</sup> xundakla bugün kılıqininqaroja ohxax Uning bəlgilimiliridə mengixka wə əmrilirini tutuxka қəlbinqalar Pərvərdigar Hudayimizoja mukəmməl bołożay!».

<sup>8:43</sup> «bu ey Sening naming bilən atiliud» – bu ibara Hudanıng ibadəthanisi toqrusluq «bu ey Meningkidur» wə «bu eyda Mening kim ikənlilikm ayan kılınidu» deyəndək ikki məksitini kərsitidu.

<sup>8:46</sup> 2Tər. 6:36; Pənd. 20:9; Top. 7:20; 1Yuh. 1:8, 10

<sup>8:53</sup> Mis. 19:5; Kan. 4:20; 7:6; 9:26, 29; 14:2

<sup>8:56</sup> Yə. 21:45

<sup>8:60</sup> Kan. 4:35, 39

## « Padixahlar «1» »

### Sulayman ibadəthanini Hudaşa ataydu

<sup>62</sup> Wə padixah pütün Israil bilən billə Pərvərdigarning aldida kurbanlıqları kıldı. <sup>63</sup> Sulayman Pərvərdigar oja inaklık kurbanlık süpitidə yigirmə ikki ming kala wə bir yüz yigirmə ming koy kurbanlık kıldı. Padixah bilən barlıq Israillar xundak qılıp Pərvərdigarning eyini uningoja beoixlidi. <sup>64</sup> Xu künü padixah Pərvərdigarning əyining aldidiki höylisining oturisini ayrip mukəddəs kılıp, u yərda kəydürmə kurbanlıqlar, axlıq hədiyələri wə inaklık kurbanlıqlarının yaqlırını sundı; qunki Pərvərdigarning aldida turoqan mis kurbangah kəydürmə kurbanlıqlar, axlıq hədiyələri wə inaklık kurbanlıqlarının yaqlırını köbul kılıxka kiqik kıldı. <sup>65</sup> Xuning bilən u wakıttı Sulayman wə uning bilən bolqan pütün Israil, yəni Hamat rayonıqa kirix eojizidin tartip Misir ekiniçiqə həmmə yərlərdin kəlgən zor bir jamaət Parvərdigar Hudayimizning aldida yəttə kün wə yəna yəttə kün, jəmiy on tət küngiqilik heyt etküzdi. <sup>66</sup> Səkkizinqi künidə u həlkni kəyturdu; ular padixahning bəhtini tilidi; andin ular Pərvərdigarning Əz kuli Dawutka wə həlkı Israiloja kılıqan yahxilikliri üçün қəlbidə xad-huram bolup eż ey-qedirlirigə kəytip kətti.

### Pərvərdigar Sulaymanoja wədə həm agaḥ beridu

2Tar. 7:11-22

<sup>9</sup> <sup>1</sup> Sulayman Pərvərdigarning eyi, padixah ordisi wə xundakla kuruxni arzu kılıqan baxka kuruluxlarnı kenglidikidək pütküzüp bolqanda, <sup>2</sup> Pərvərdigar Sulaymanoja Gibeonda kərungəndək əmdi ikkinqi ketim uningoja kəründi.

<sup>3</sup> Pərvərdigar uningoja mundak dedi: — «Sən Mening aldimda kılıqan dua wə iltijayingni anglidim; Mening namim uningda əbədgıqə ayan kılınixi üçün, sən yasılqan bu əyni Əzümgə mukəddəs kıldı. Mening kezlirim wə kənglüm xu yərdə həmxə bolidu. <sup>4</sup> Sən bolsang, atang Dawutning aldimda mangojinidək, sənmu sanga buyruqjinimnинг həmmisigə muwapiq əməl kılıx üçün, bəlgilimilirim wə həkümərimni tutup, pak kəngül wə durusluq bilən aldimda mangsang, <sup>5</sup> Mən əmdi atang Dawutka: «Israilning tahtidə sanga əwladdingdin oltruxka bir zat kəm bolmaydu» dəp wədə kılıqinimdək, Mən padixahlıq tahtingni Israilning üstidə əbədgıqə məhkəm kılımən.. <sup>6</sup> Lekin əzüng ya ooqulliring Manga əgixtinti waz keqip Mən aldinglarda kəyqan əmərlirim bilən bəlgilimilirimi tutmay, bəlkı baxka ilahlarning küllüköja kirip ularqa səjdə kılısanglar, <sup>7</sup> xu qaçıda Mən Israilni ularqa təkdim kılıqan zeminidin üzüp qıkırıman; wə Əz namimni kərsitixkə Əzümgə mukəddəs kılıqan bu əyni nəzirimdin taxlaymən wə Israil həmmə həlkələr arısida səz-qəqək wə tapa-tənining obyekti bolidu; <sup>8</sup> Bu ey gərqə hazır kərkəm kərünsim, xu zamanda uningdin etkənlərning həmmisi zor həyran kəlixip üzkirtip: «Pərvərdigar bu zeminoja wə bu əygə nemixkə xundak kıldı?» dəp soraydu..

<sup>8:63</sup> 2Tar. 7:5-10

<sup>8:64</sup> 2Tar. 7:7

<sup>8:65</sup> «Hamat rayonıqa kirix eojizidin tartip...» — yaki «Libo-Hamattin tartip». «...jamaət Pərvərdigar Hudayimizning aldida yəttə kün wə yəna yəttə kün, jəmiy on tət küngiqilik heyt etküzdi» — «kapılər heyti»ning bekitilgən wakti yəttə kün idi. Israillar muxu wakıtka yəna yəttə kün köxti.

<sup>8:66</sup> «Səkkizinqi künidə» — demək, ikkinqi «yəttə kün»din keyinkı kündə.

<sup>9:1</sup> 2Tar. 7:11

<sup>9:2</sup> 1Pad. 3:5

<sup>9:3</sup> Kan. 12:11; 1Pad. 8:29

<sup>9:5</sup> 2Sam. 7:12, 16; 1Pad. 6:12; 2:4; 1Tar. 22:10; Zəb. 89:28-29; 132:12

<sup>9:6</sup> 2Sam. 7:14; Zəb. 89:30-32

<sup>9:7</sup> Kan. 28:37; Yər. 7:15

<sup>9:8</sup> «bu ey gərqə hazır kərkəm kərünsim,...» — baxka birhil tərjimisi (bəzi kona tekistlərgə əgixip): «bu ey bir harabə bolidu...»

<sup>9:8</sup> Kan. 29:23; 2Tar. 7:21; Yər. 22:8

## « Padixahlar «1» »

<sup>9</sup> Kixilər: — Qünki zemindiki həlkələr eż ata-bowlirini Misir zeminidin qıçarojan Pərwərdigar Hudasını taxlap, ezlirini baxka ilahlarqa baqlap, ularqa səjdə kılıp küllükida bolovanlıq üçün, Pərwərdigar bu pütkül külپətni ularning bexioja qüxürüptü, dəp jawab beridu.

### Taxki ixlar wə baxka կuruluxlar

2Tar. 8:1-18

<sup>10</sup> Xundak boldiki, yigirmə yil etüp, Sulayman u ikki eyni, yəni Pərwərdigarning eyi bilən padixah eyini yasapoloqandın keyin, <sup>11</sup> Turning padixahı Hiram Sulaymanoja barlik tələpliri boyiqə kədir dərəhliri, arqa dərəhliri wə altun təminligini üçün Sulayman padixah uningoja Galiliya elkisidin yigirmə xəhərni bərdi. <sup>12</sup> Hiram Sulayman uningoja bərgən xəhərlərni kərükə Turdin qıkip kəldi; lekin ular uningoja həq yakımdı. <sup>13</sup> U: — Həy buradırı, sən muxu manga bərginining zadi kəndak xəhərlər?! — dedi. U ularni «Kabulning yurti» dəp atidi, wə ular bütüngüki küngiqliqə xundak atılıdu. <sup>14</sup> Hiram bolsa padixahka bir yüz yigirmə talant altun əwətkənidi.

<sup>15</sup> Sulayman padixah Pərwərdigarning eyini, eż eyini, Milloni, Yerusalemning sepilini, Hazorni, Məgiddoni wə Gəzər xəhərlirini yasax üçün həxarqa tutkən ixligüqilərning ixliri mundak: —. <sup>16</sup> (Misirning padixahı Pirəwn qıkip Gəzərgə hujum kılıp elip, uni otta keydürüp, xəhərda turuwatkan Kəanaaniylarını kırıp, xəhərni toy sowqisi süpitidə Sulaymanning hotunu bolovan eż kiziqa bərganidi) <sup>17</sup> Sulayman Gəzər bilən təwənki Bəyt-Həoronni bina kıldı; <sup>18</sup> u Baalat bilən eż zeminidiki qələgə jaylaxkan Tadmornimu yengidin yasidi, <sup>19</sup> xundakla eziqə has həmmə ambar xəhərlirini, «jəng hərəkəti xəhərləri»ni, «atlıklar xəhərləri»ni wə Yerusalemda, Liwanda wə ezi soraydiojan barlik zemində haliojinini bina kıldı.

<sup>20</sup> Israillardin bolmiojan Amoriylar, Hıttiyalar, Pərizziylər, Hıwiylar wə Yəbusiylardın Israil zeminida kəlip kəloqanlarning həmmisini bolsa, <sup>21</sup> Sulayman bularni, yəni Israillar pütünləy yokitalmiojan əllərning kəlduk əwlədlərini küllük həxarqa tutti. Ular bütüngüki küngiqliqə xundak bolup kəldi..

<sup>22</sup> Lekin Sulayman Israillardin həqkimni kül kilmay, bəlkı ularnı ləxkər, hizmətkar, həkümdar-əməldər, hərwa bilən atlıklärning sərdarları kıldı. <sup>23</sup> Bulardın Sulaymanning ixlirini baxkuriadiojan, yəni ixligüqilərning üstügə koymulan qong nazarətqilər bəx yüz əllik idi.

<sup>24</sup> Pirəwnning kizi Dawutning xəhəridin keçüp Sulayman uning üçün yasiqan eydə olturnojında, u Millo kələşini yasidi. <sup>25</sup> Sulayman Parwərdigarqa yasiqan kurbangahda yilda üq kətim kəydürmə kurbanlıqlar bilən inaqlıq kurbanlıqlarını sunatti wə Pərwərdigarning alddidi huxbuyağta huxbuy yakattı. Xu tərikidə u ibadəthanining ixlirini pütküzdi..

<sup>26</sup> Sulayman padixah Ezion-Gəbərdə bir türküm kemilərni yasidi. U yər bolsa Edom zeminida, Kızıl dengiz boyidiki Elatning yenida idi. <sup>27</sup> Hiram eż hizmətkarları, yəni dengizqılıqları obdan

<sup>9:10</sup> 2Tar. 8:1

<sup>9:13</sup> «Kabulning yurti» — «kabul» degənning mənisi bəlkim «qəqlik» boluxi mumkin. İbraniy tilida sezning ahangi «ərzimas»ka yekin kelidi.

<sup>9:14</sup> «bir yüz yigirmə talant altun» — bir talant (altun) bəlkim 27 kilogram idi. 120 talant 3240 kilogram; hazırkı pulda bolsa (2008-yılı) 100 milyon dollar boludu.

<sup>9:15</sup> «Millo» — bəlkim Yerusalemdkı egizlikkə jaylaxkan bir kələ yaki istihkam idi.

<sup>9:18</sup> 2Tar. 8:6

<sup>9:21</sup> Israillar pütünləy yokitalmiojan əllərning kəlduk əwlədləri... — bu ixlarning tarifi «Yəxua pəyəqəmbər» degən kismida pütlügən. Təwrittiki «Yəxua»ni korüng. Muxu həxarqlar 13:5-16də hatiriləngənlərdin baxka həxarqlar bolsa kərək idi. «Ular Kəanaaniylar kətarlıqlar bütüngüki küngiqliqə xundak bolup kəldi» — bu söz Israillar tehi eż wətinidə turoqan waktida hatiriləngən, əlwəttə.

<sup>9:22</sup> Law. 25:39

<sup>9:24</sup> 2Tar. 8:11

<sup>9:25</sup> «Xu tərikidə u ibadəthanining ixlirini pütküzdi» — bu jümlining mənisi bəlkim Sulayman həytlərni muxu ibadəthanida etkezüxləri bilən hərbir baxka «ibadət jaylıri», bolupmu «yukarı jaylar»ning inawətsizlikini kərsətti. Demək, xu qəqdin baxlap Pərwərdigar kurbanlıqlarını köbul kılqan jay poğat Yerusalemdkı ibadəthanıla idi.

<sup>9:26</sup> «Kızıl dengiz boyidiki Elat» — yaki «Kızıl dengiz boyidiki Elat» (hazırkı nami «Elat»).

## « Padixahlar «1» »

bildiojan nəqqə kemiqilərni Sulaymanning hizmətkarlıriqa қoxulup kemilərdə ixləxkə əwətti.  
<sup>28</sup> Ular Ofiroğa berip, u yərdin tət yüz yigirmə talant altunni elip kelip, Sulayman padixahıka apardı.

### Xebaning ayal padixahı Sulaymanni izdəp kelidu

2Tar. 9:1-12

**10<sup>1</sup>** Xebaning ayal padixahı bolsa Sulaymanning Pərvərdigarning nami bilən baqlinxılıq bołożan danglı-xələritini anglap, uni kiyin qigix-soollar bilən siniojılı kəldi. <sup>2</sup> U huxbuy buyumlar, intayın tola altun wə yakut-gehərlər artilojan təgilərni elip, qong dəbdəbə bilən Yerusalem oja kəldi. Sulaymanning kəxişa kəlgəndə ez kəngliga pükkən həmmə ix toçruluk uning bilən səzləxti. <sup>3</sup> Sulayman uning həmmə soriojanlıriqa jawab bərdi. Həqnemə padixahıka karangoju əməs idi, bəlkı həmmisidə uningoja jawab bərdi.

<sup>4</sup> Xebaning ayal padixahı Sulaymanning danalıqıqa, yasiqan orda-sarayoja, <sup>5</sup> dastihan-diki taamlarоja, əməldarlarnıq katar-katar olturuxlıriqa, hizmətkarlırinıq katar-katar turuxlıriqa, ularning kiygən kiyimlirigə, uning sakıylıriqa wə uning Pərvərdigarning eyidə atap sunoqan kəydürmə kurbanlıklıriqa қarap, üni iqigə qüxüp kətti.

<sup>6</sup> U padixahıka: — Mən eż yurtumda silining ixliri wə danalıkları tooprısında anglıqan həwər rast ikən; <sup>7</sup> Əmma mən kelip eż kezlim bilən kərmigüqə bu sezlərgə ixənmigənidim; wə mana, mən yeriminimu anglimiqan ikənmən; silining danalıkları bilən bərikət-bayaxatlıkları mən anglıqan həwərdin ziyadə ikən. <sup>8</sup> Silining adəmləri nemidegən bəhtlik-hə! Həmixin silining aldi-lırıda turup danalıklärını anglaydıqan bu hizmətkarlar nəkədər bəhtlikтур! <sup>9</sup> Silidin səyüngən, silini Israelning təhtiga olturoquzovan Pərvərdigar Hudalırı mubarəktür! Pərvərdigar Israel oja mənggülük baqlıqan muhəbbiti üçün, U silini toqra həküm wə adalət sürgili padixah қıldı, dedi.

<sup>10</sup> U padixahıka bir yüz yigirmə talant, intayın kəp huxbuy buyumlar wə yakut-gehərlərni swoqa қıldı. Xebaning ayal padixahı Sulayman padixahıka sunoqan xunqə zor məkərdəki huxbuy buyumlar uningdin keyin həq kerüngən əməs <sup>11</sup> (Hiramning Ofirdin altun əpkəlidiojan kemilirimi Ofirdin yəna intayın zor məkərdəki sandəl yaqıqi wə yakut-gehərlərni elip kəldi. <sup>12</sup> Padixah sandəl yaqıqidin Pərvərdigarning eyi üçün wə padixahıning ordisi üçün pələmpəysalasunlar yasattı həm nəqəmə-nawaqılar üçün qiltarlar wə sazları xuningdin yasattı. Xu wakittin keyin xundak zor məkərdəki esil sandəl yaqıqi bu wakitkiqə həq kəltürülmidi ya kərülüp bəkmidi). <sup>13</sup> Sulayman padixah Xebaning ayal padixahıqa eż xahana sahawitidin bərgəndin baxka, ayal padixahıning kəngli tartıkan həmmmini — nemə sorisa, xuni bərdi; andin u hizmətkarlıri bilən yoloqa qıkıp eż yurtioja kayıtip kətti.

### Sulaymanning bayılıkları

2Tar.9:13-28

<sup>14</sup> Sulayman oja hər yili kəltürülgən altunning ezi altə yüz atmix altə talant idi. <sup>15</sup> Bu kirimdin baxka, tijaratçılarından, okətqılerning sodisidin, barlıq ərəbiyə padixahılrıdin wə eż zeminidiki əməldarlardın həm altun kəltürüldi.

9:28 «tət yüz yigirmə talant altun» — bir talant (altun) bəlkim 27 kilogram idi. Undakta 420 talant 11340 kilogram.

10:2 2Tar. 9:1; Mat. 12:42; Lukə 11:31

10:5 «... uning, yəni Xebaning ayal padixahıning... üni iqigə qüxüp kətti» — ibraniy tilida «uningda roh kalmidi». Demək, intayın həyrən kəldi.

10:12 2Tar. 9:11

10:14 «666 talant» — 22 tonna.

## « Padixahlar «1» »

<sup>16</sup> Sulayman padixah ikki yüz qong siparni sokturdı wə hər siparqa altə yüz xəkəl altun kətti;..

<sup>17</sup> xundaqla üq yüz kalkənni yapılaqlanoğan altundın yasidi; hərbir kalkənni yasaxka üq mina altun ixitildi; padixah ularni «Liwan ormini sariyi»qə esip koydi..

<sup>18</sup> Padixah pil qixliridin qong bir təhtini yasap, uni tawlanoğan altun bilən kaplatti.. <sup>19</sup> Təhtning altə kəwətlik pələməpiyi bar idi. Təhtning bax yelənqüki yumilaq bolup, orundukning ikki yenida tayanoğusı bar idi, hərbir tayanoğuqning yenida birdin ərə turoğan xirning həykili bar idi. <sup>20</sup> Altə kəwətlik pələməpəyning üstüdə, ong wə sol təripidə ərə turoğan on ikki xirning həykili bolup, hərbir baskuqning ong-sol təripidə birdin bar idi; baxka heqkandak əldə uningoşa ohxax yasaloğunu yok idi.

<sup>21</sup> Sulayman padixahning barlıq jam-piyalılıri altundın yasaloğan; «Liwan ormini sariyi»diki barlıq қaqa-kuqıllar tawlanoğan altundın yasaloğan; ularning heqkaysisi kümüxtin yasalmıqoğan; Sulaymanning künliridə kümüx heqnemigə ərziməyətti. <sup>22</sup> Qünki padixahka karaxlık dengizdə yüridiqoğan, Hiramning kemilirigə köxulup «Tархix kemə» ətritimu bar idi; «Tархix kemə ətriti» üq yilda bir kətim kəlip altun-kümüx, pil qixliri, maymunlar wə tozları əkelətti..

<sup>23</sup> Sulayman padixah yər yüzidiki barlıq padixahlardırın bayılıcta wə danalıqtı üstün idi.. <sup>24</sup> Huda Sulaymanning köngligə saloğan danalıqını anglax üçün yər yüzidikilər həmmisi uning bilən didarlixı arzusi bilən kelətti. <sup>25</sup> Kəlgənlərning həmmisi eż sowojitini elip kelətti; yəni kümüx қaqa-kuqıllar, altun қaqa-kuqıllar, kiyim-keqəklər, dubuloqa-sawutlar, tetitkular, atlar wə əqirirlərni elip kelətti. Ular hər yili bəlgilik miqdarda xundaqlıq kılattı..

<sup>26</sup> Wə Sulayman jəng hərwiliri wə atlıq əskərlərni yioqdi; uning bir ming tət yüz jəng hərəkəti, on ikki ming atlıq əskiri bar idi; u ularni «jəng hərəkəti xəhərləri»gə wə ezi turuwatkan Yerusalem oğra orunlaxturdu..

<sup>27</sup> Padixah Yerusalemda kümüxni taxtək kəp, kədir dərəhlirini jənubiy tüzləngliktiki üjmə dərəhlirigə ohxax nuroqun kıldı..

<sup>28</sup> Sulayman aloğan atlar Misirdin wə Kuwədin idi; padixahning tijarətqılıri ularni Kuwədin bekitilgən bahada alattı.. <sup>29</sup> Misirdin elip kəlgən bir jəng hərəkətinin bahası altə yüz kümüx tənggə, hər at bolsa yüz əllik tənggə idi; wə ular yənə Hittiyarning padixahları həm Suriya padixahları üçünmu ohxax bahada elip qıktı..

<sup>10:16</sup> «600 xəkəl» — 600 xəkəl bəlkim 7 kilogramoşa yekin.

<sup>10:16</sup> 1Pad. 14:26

<sup>10:17</sup> «üq mina altun» — «mina» eojırılık birlikli idi, hazırlıq birliklərdə kənqə ikənlikli enik əməs.

<sup>10:17</sup> 1Pad. 7:2

<sup>10:18</sup> 2Tar. 9:17

<sup>10:22</sup> «Tархix kemə» —Bəlkim Tarxix degən portka berip kəlix səpiriga qidamlıq bolovan kemini kərsitətti. «Tархix» degən isim İspaniya, ximaliy Afrika yaki Britaniyəni yaki əqininq həmmisini kərsitidi. Bəzi ilimlər Somaliyəning (xərkəy Afrikənən) dəngiz boyida tətinqi bir Tarxixmu bolovan, dəp kəraydu.

<sup>10:23</sup> 1Pad. 3:12

<sup>10:25</sup> «tetitkular» — yaki «huxbuy buyumlar». «Ular hər yili bəlgilik miqdarda xundaqlıq kılattı» — yaki «yilmuyıl ular xundak kılattı».

<sup>10:26</sup> 1Pad. 5:20; 2Tar. 1:14; 9:25

<sup>10:27</sup> «kədir dərəhlirini...» — yaki «kədir yaqıqını...». Lekin bizningqə Sulayman kədir yaqıqını ixitliplə kəlməy, xu qıratılıq dərəhərlərin Yerusalem ətrapıqə kəp tiktirdi («Top.» 2:5ni kerüng). «Əjnəubiy tüzləngliktiki...» — ibranıy tilida «Xəfəlahdiki...», «Xəfəlah» bu yurning (tüzlənglikning) ismi.

<sup>10:27</sup> 2Tar. 1:15; 9:27

<sup>10:28</sup> «padixahning tijarətqılıri ularni Kuwədin bekitilgən bahada alattı» —Bu jümlining baxka birhil tərjemisi: «padixahning tijarətqılıri ularni karwanoğa köxüp alatti». «Kuwə» bolsa hazırkı Türkiyəning jənubiy təripidə.

<sup>10:28</sup> 2Tar. 1:16; 9:28

<sup>10:29</sup> «bir jəng hərəkətinin bahası altə yüz kümüx tənggə...» — muxu ayəttiki «tənggə»ning kimmiti hazırlıq enik əməs. Əgər «xəkəl» bolsa 11.4 gramni kərsitidi.

<sup>10:29</sup> 2Tar. 1:17

## « Padixahlar «1» »

**Sulayman kəp ayallarnı elip, ularning ezitkuluğu bilən butpərəslikkə teyilip ketidü**

**11** <sup>1</sup>Lekin Sulayman padixahning kengli Pirəwnning kızidin baxka kəp qətəllik ayallarıq, jümlidin Moabiy, Ammoniy, Edomiy, Zidoni, Hittiy ayallırıqqa qüxkənidir. <sup>2</sup>Pərvərdigar əslidə muxu əllər toopruluk Israillarına: «Ularning kızıllarını izdəp barmanglar, wə ularını silərningkilərgə kirgüzmənglər; qünki ular kengülliringlərni qoşum eəz məbədlirıqqa azduridu» dəp agahlandıroqan. Birak Sulaymannıng kengli dəl xularıqqa baqlandı. <sup>3</sup>Uning yəttə yüz ayalı, yəni hanixi wə üq yüz keniziki bar idi; ayallırı uning kenglini azdurup buruwətkənidir.

<sup>4</sup>Xundak boldiki, Sulayman yaxanoqanda, uning ayallırı uning kenglini baxka ilahlarıqqa azdurup buruwətti; xuning üçün uning kengli atisi Dawutningkidək Pərvərdigar Hudasiqə mutlək sadık bolmıldı.

<sup>5</sup>Xunga Sulayman Zidoniylarning məbudi Axtarotni, Ammoniylarning yirginqlik məbudi Mil-komni izdidi; <sup>6</sup>Xuning bilən Sulayman Pərvərdigarning nəziridə rəzillik kıldı; u atisi Dawut Pərvərdigərə əgərkəndək izqıllıq bilən əgəxmidi.

<sup>7</sup>Andin Sulayman Yerusalem alididiki edirlikta Moabiylarning yirginqlik məbudi Kemox həm Ammoniylarning yirginqlik məbudi Milkom üçün bir «yükirijay»nı yasidi; <sup>8</sup>xuningdək əzinin məbədliroq huxbuyluq kılıdojan hərbir yat əllik ayalı üçünmu u xundak kıldı; <sup>9-10</sup>Xunga Pərvərdigar Sulaymandın rənjidi; gərqə U uningoja ikki ketim körüngən bolsimu, xundakla uningoja dal muxu ix toopruluk, yəni baxka ilahlarıni izdiməslikini tapiliojan bolsimu, uning kengli Israillinq Hudasi Pərvərdigardin aynıp kətti; u Pərvərdigarning tapilioqinə əməl kılmidi. <sup>11</sup>Xuning üçün Pərvərdigar Sulaymanıq mundaq dedi: — «Sən xundak kiliwerip, Mening sanga buyruqan əhdəm bilən bəlgilirimni tutmioqining üçün, Mən jəzmən padixahlıknı səndin yirtiwetip hizmatkarinoğa berimən». <sup>12</sup>Lekin atang Dawutning wəjigidin sening əz künliringdə Mən xundak kılmaymən, bəlkı oqlungnung əolidin uni yirtiwetimən. <sup>13</sup>Lekin pütün padixahlıknı uningdin yirtiwətməymən, bəlkı əulum Dawutning wəjigidin wə Əzüm tallıqan Yerusalem üçün oqlungoja bir kəbilini kəldurup koyımən».

<sup>14</sup>Əmma Pərvərdigar Sulaymanıq bir düxmən, yəni Edomluk Hədadni kəzəridi, u kixi Edomning padixahining nəslidin idi. <sup>15-16</sup>Əslidə Dawut Edom bilən jəng kılıqan wakitta, əxununing sərdarı Yoab Edomning həmmə ərlirini yokatkanıdi (qünki Edomdiki həmmə ərlərni yokatkuqə, Yoab bilən barlık Israillar u yərdə altə ay turoqanıdi); u əltürülənlərni kəmgili qıkkanda... <sup>17</sup>Hədad atisining birnəqqə Edomiy hizmatqılıri bilən Misiroja keçip kətkənidir. Hədad u qəonda kiqik bala idi. <sup>18</sup>Ular Midian zeminidin qıkip Paranoşa kəldi. Ular Parandin birnəqqə adəmni elip əzliriga əkoxup Misiroja, yəni Misirning padixahı Pirəwnning əkxiqoşa kəldi. Pirəwn uningoja bir ey təkşim kılıp, ozuk-tülükmə təminlidi həmdə bir parqa yərnimə uningoja təkdim kıldı. <sup>19</sup>Hədad Pirəwnning nəziridə kəp iltipat tapkan bolup, u əz hotunin singlisini, yəni Tahpanəs hanixning singlisini uningoja hotun kılıp bərdi. <sup>20</sup>Tahpanəsnin singlisini uningoja bir ooul,

**11:1** «Lekin Sulayman padixahning kengli Pirəwnning kızidin baxka kəp qətəllik ayallarıq, jümlidin Moabiy, Ammoniy, Edomiy, Zidoni, Hittiy ayallırıqqa qüxkənidir» — bu babta hatiriləngən həmmə ixlar «Qanun Xərhi»diki əmrlərgə hilap. «Qan.» 17:16-20ni körüng.

**11:1** Kan. 17:17

**11:2** Mis. 34:16; Kan. 7:3

**11:5** Hak. 2:13; 2Pad. 23:13

**11:7** «yirginqlik məbudi Milkom» — «Milkom»ibraniy tilida muxu yərdə «Molək» dəp ipadilinidu.

**11:7** 2Pad. 23:13

**11:9-10** 1Pad. 3:5; 9:2; 1Pad. 6:12

**11:11** «Mən jəzmən padixahlıknı səndin yirtiwetip hizmatkarinoğa berimən» — «yirtiwetip ... berimən» — demək, Pərvərdigar padixahlıknı Sulaymandın zorawanlıq bilən tartiweipli uning kol astidiki birsigə bərməkqi. 28-33-ayətni körüng.

**11:11** 1Pad. 12:15

**11:15-16** «Dawut əltürülənlərni kəmgili qıkkanda...» — əz adəmlirini kümüx üçün, demək. Bu səzgə karıojanda Yoabning Edomlarnı xundak əltürüxi kışas məksiditə idi.

**11:15-16** 2Sam. 8:14; 1Tar. 18:12, 13

## « Padixahlar «1» »

Genubatni tuoqup bərdi. Tahpənəs Pirəvnning ordisida uni əzi qong kıldı. Andin Genubat Pirəvnning ailisi, yəni Pirəvnning oğulları arısında turdi..

<sup>21</sup> Hədad Misirdə: «Dawut ata-bowilirining arısında uhlap kıldı» wə «Koxunning sərdarı Yoab-mu əldi» dəp angliyanda Pirəwngə: — Mening əz yurtumoja beriximoja ijazat kılqayla, dedi.

<sup>22</sup> Pirəvn uningoja: — Sening əz yurtumoja baray degining nemə degining, menin kəximda sanga nemə kəmlik kılıdu? — dedi. U jawabən: — Həq nərsə kəm əməs, əmma nemila bolmisun meni kətkili köyoqayla, dedi.

<sup>23</sup> Huda Sulaymanqa yənə bir düxminini közojı; u bolsa ojojisı, yəni Zobahning padixahı Hədad'ezərning yenidin əqip kətkən Eliadaning oqlı Rəzon idi.<sup>24</sup> Dawut Zobahlıklarını kətl kılqanda Rəzon ulardin bir top adəmni ezigə toplap ularning sərdarı boldi. Andin keyin bular Dəməxkə berip u yerdə turup, Dəməxk, üstidin həküm sürdi..<sup>25</sup> Xuning bilen Hədad Israiloja awariqilik tuqduroqandan baxqa, Rəzon Sulaymannıgın barlık künləridə Israilning düxmini idi; u Israilni əq kərətti, əzi Suriya üstidə padixahı idı.

<sup>26</sup> Sulaymannıgın Yəroboam degən bir hizmətkarı bar idi. U Zərədahdin kəlgən Əfraimiy Nibatning oqlı bolup, anisi Zəruah isimlik bir tul ayal idi. Yəroboammı padixahı karxi qıktı..

<sup>27</sup> Uning padixahı karxi qırixıtkı səwəbi mundak idı: Sulayman Millə kəl'əsini yasıqanda, atisi Dawutning xəhəridiki sepilning bir bəsükini yasawatatti;<sup>28</sup> Yəroboam əhalisi kəysər yigit idi; Sulayman yigitning ixqan wə qəkçan ikənlilikini körüp, uni Yüsüpnin jəmətiga buyrulojan ixning üstigə koydı.<sup>29</sup> Xu künlərdə Yəroboam Yerusalemın qılıqwatlıqanda, uni izdawatlıq Xiloqlik Ahiyah pəyəqəməbər uni yolda uqrattı. Ahiyah yipyengi bir tonni kiywaləjanı. İkkisi dalada yaloquz kılqanda<sup>30</sup> Ahiyah üstidiki tonni koliqə elip, uni yırtıp on ikki parqə kılıp<sup>31</sup> Yəroboamıa mundak dedi: — «Əzünggə on parqını aloqın; qünki Israilning Hudasi Pərvərdigar mundak dəydi: — «Man, padixahlıknı Sulaymannıgın kolidin yırtıwetip on kəbilini sanga berimən..<sup>32</sup> Birək Kulum Dawutning wəjidi wə Yerusalem, yəni Israilning həmmə kəbililiridin talliojan xəhər üçün bir kəbile uningoja kılıdu.<sup>33</sup> — Qünki ular Meni taxlap Zidoniylarning ayal məbudi Axtarotka, Moabiylarning məbudi Kemoxka wə Ammoniyalarning məbudi Milkomıa səjdə kılıp, uning atisi Dawutning kılınojinidək kilmay, Mening bəlgilimilirim bilən həkümlirimə əməl kilmay, nəzirimdə durus bolqannı kilmidi, Mening yollırımda mangmidi;

<sup>34</sup> lekin pütkül padixahlıknı uning kolidin tartıwalmaymən; qünki Mən talliojan, Əz əmrlirim wə bəlgilimilirimni tutkən kulum Dawutni dəp, uning əmrinining barlık künləridə uni həküm sürgüqi kılıp kələdurımən.<sup>35</sup> Əmma padixahlıknı uning oqlıning kolidin tartıp elip, sanga berimən, yəni on kəbilini berimən.

<sup>36</sup> Lekin Mening namimning xu yərdə boluxıqə Əzüm talliojan xəhər Yerusalemda, Mening al-dımda kulum Dawut üçün həmixə yoruk bir qiraqı bolsun dəp, uning oqlıqə bir kəbilini berəy..

<sup>37</sup> Mən seni tallap, seni barlık halıqan yərlər üstidə həküm sürgüzimən, sən Israiloja padixah bolisən.<sup>38</sup> Wa xundak boliduki, əgar sən həmmə buyruqənlərimni anlap, Mening yollırımda

<sup>11:20</sup> «Tahpənəs Pirəvnning ordisida uni əzi qong kıldı» — yəki «Tahpənəs Pirəvnning ordisida uni əzi əməqəktin ayrıdi».

<sup>11:23</sup> 2Sam. 8:3; 10:18

<sup>11:24</sup> «Dawut Zobahlıklarını kətl kılqanda Rəzon ulardin bir top adəmni ezigə toplap ularning sərdarı boldi. Andin keyin bular Dəməxkə berip...» — baxqa birhil torjımı: «Rəzon bir top adəmni ezigə koxup ularning sərdarı boldi. Dawut ularını elturnəkə qəbələqanda, ular Dəməxkə berip...».

<sup>11:24</sup> 2Sam. 8:3

<sup>11:26</sup> «Əfraimiy Nibat» — muxu ayəttə «Əfraimiy» ibraniy tilida «Əfratlıq» degən söz bilən ipadilinidu.

<sup>11:26</sup> 2Tar. 13:6

<sup>11:31</sup> 1Sam. 15:28

<sup>11:36</sup> «Mening aldimda kulum Dawut üçün yoruk bir qiraqı bolsun» — bu keqmə mənliklək söz bolup, Dawutning handanını kəsiridü; handanının məwjuqt bolqanlılığı (1) Dawutning Hudaqə sadık bolqanlıqıqə guwahlıq beridiojan «qiraqı» bolidü; (2) Hudanıgın Dawutka, sən arkılık pütkül dunyani soraydiojan Məsih tuqulidü, dəp bərgən wədisidə turidiojanlıqıqə guwahlıq beridiojan «qiraqı» bolidü.

<sup>11:36</sup> 1Pad. 15:4; Zəb. 132:17-18; Pənd. 13:14

## « Padixahlar «1» »

mengip, nəzirimdə durus bolqanı kılıp, կulum Dawut kılıqandək Mening bəlgilirim bilən əmririmni tutsang, əmdi Mən sən bilən billə bolimən wə Dawutka bir jəmət tikliginimdək, sangimu mustəhkəm bir jəmət tikləymən wə Israilni sanga təkdim kılımən.<sup>39</sup> Dawutning nəslini xu ixlar tüpəylidin harlap pəs kılımən, lekin mənggülük əməs»».

<sup>40</sup> Xuning üçün Sulayman Yəroboamni əltürüxkə pursət izdəyti. Lekin Yəroboam keletal Misirning padixahı Xixakning əxioja bardı; Sulayman əlgögə u Misirdə turdu.

<sup>41</sup> Sulaymanning baxka ixliri, uning həmmə kılıqan əmalları wə uning danalığı bolsa «Sulaymanning əməlliri» degen kitabka pütülgən əməsmidi?<sup>42</sup> Sulaymanning Yerusalemdə Israilning üstidə həküm sürgən wakti kirik yil boldi.<sup>43</sup> Sulayman ata-bowilirining arisida uh-lidi wə atisi Dawutning xəhiri idə dəpnə kılındı. Andin oqlı Rəhoboam ornida padixah boldı.

### Rəhoboam padixahlığının məhrum bolidu

2Tar. 10:1-19; 11:1-4

**12**<sup>1</sup> Rəhoboam Xəkəmgə bardı; qünki pütküll Israil uni padixah tikligili Xəkəmgə kəlgəni di.<sup>2</sup> Nibatning oqlı Yəroboam xu ixni angloqanda, xundak boldiki, u tehi Misirdə idi (qünki Yəroboam Sulayman padixahtın keletal Misirdə turuwatattı).<sup>3</sup> Əmdi ular adəm əwətip uni qakırtıp kəldi. Xuning bilən Yəroboam wə pütküll Israil jamaiti kılıp Rəhoboamqa söz kılıp;<sup>4</sup> — Silining atılıri boynimizə saloqan boyunturukını eoir kıldı. Sili əmdi atılırinin bizə koyovan qattık tələpləri bilən eoir boyunturukını yeniklitip bərsilə, silining hizmətləridə bolımız, deyixti.

<sup>5</sup> U ularoğa: — Həzirqə kaytip üq kündin keyin andin əximoja yənə kelinglər, dedi. Xuning bilən həlk tarilip kətti.

<sup>6</sup> Rəhoboam padixah əz atisi Sulayman həyat waktida uning hizmitidə turoqan moysipitlardin məslihət sorap: — Bu həlkə beridioqan jawabım toqrisida nəma məslihət kərsitisilər? — dedi.

<sup>7</sup> Ular uningoşa: — Əgər sili razılık bilən bugün bu həlkning hizmitidə boliman desilə, (wə dərəvəkə ularning hizmitidə bolsila) ularoşa yahxi sözər bilən jawab kilsila, ular silining barlıq künlinidə hizmətləridə bolidu, dedi.

<sup>8</sup> Lekin u moysipitlarning kərsatkən məslihətini kəyrip koyup, ezi bilən qong bolqan, alidda hizmitidə boluwatkan yaxlardın məslihət sorap<sup>9</sup> ularoşa: — Manga «Silining atılıri bizə saloqan boyunturuknı yeniklətkəylə» dəp tiligən bu həlkə jawab beriximiz topruluk qandaq məslihət berisilər? — dedi.

<sup>10</sup> Uning bilən qong bolqan bu yaxlar uningoşa: — «Silining atılıri boyunturukımızni eoir kıldı, əmdi sili uni bizə yenik kılçayla» dəp eytkən bu həlkə söz kılıp: — «Mening qimqılaq barmikim atamning belidin tomräktür.<sup>11</sup> Atam silərgə eoir boyunturuknı saloqan, lekin mən boyunturukunglarnı tehimu eoir kılımən. Atam silərgə əməkdaşlıq bilən tənbih-tərbiyə bərgən bolsa, mən silərgə «qayanlıq əməkdaşlıqları» bilən tənbih berimən», deyəyla, — dedi.<sup>12</sup>

<sup>12</sup> Rəhoboam padixah ularoşa: «Üq kündin keyin andin əximoja yənə kelinglər» deginidək, Yəroboam wə barlıq həlk üqinqi künü uning əxioja kəldi.

11:38 «Dawutka bir jəmət tikliginimdək...» — ibraniy tilida «Dawutka bir ey tikliginimdək...».

11:41 «Sulaymanning əməlliri» degen kitab — bu kitabın hazır həwirimiz yok.

11:41 2Tar. 9:29-31

11:42 2Tar. 9:30

12:1 2Tar. 10:1

12:2 1Pad. 10:40

12:4 2Tar. 10:4

12:11 «qayanlıq əməkdaşlıqları» — yaki bolmisa «qayanlar» degenning nemə ikənlikli hazır məlum əməs, həq bolmioqanda padixahning intayıñ qattık muamilisini kərsitiđi.

## « Padixahlar «1» »

<sup>13</sup> Padixah moysipitlarning uningqa bərgən məslihətini taxlap, həlkə qattıklik bilən jawab bərdi. <sup>14</sup> U yaxlarning məslihəti boyiqə ularoja: — Atam silərgə eçir boyunturuknı salojan, lakin mən boyunturukunglarnı tehimu eçir kılımən. Atam silərgə kamqılar bilən tənbih-tərbiyə bərgən bolsa mən silərgə «qayanlık kamqılar» bilən tənbih-tərbiyə berimən, dedi.

### Çanaan (Pələstin) zemini — «Padixahlar»ning dəswi



## « Padixahlar «1» »

<sup>15</sup> Xuning bilən padixah həlkning səzini anglimidi. Bu ix Pərvərdigar təripidin bolqan; qünki buning bilən Pərvərdigarning Xilohluk Ahiyahning wasitisidə Nibatning oqlı Yəroboam oqla eytkan səzi əməlgə axuruludiojan boldı.

<sup>16</sup> Pütkül Israil padixahning ularning səzигə կulak salmiojinini kərgəndə həlk padixahka jawab berip: — Dawuttin bizgə nemə nesiwa bar? Yəssəning oqlıda bizning həq mirasımız yoktur! Əz ey-qedirliringlarqa kaytinglar, i Israil! I Dawut, sən eż jəmətinggila igə bol, — dedi. Xuning bilən Israillar eż ey-qedirlirioqa kaytip ketixti..

<sup>17</sup> Əmma Yəhuda xəhərliridə olturoqan Israillarqa bolsa, Yəroboam ularning üstigə həküm sürdi. <sup>18</sup> Rəhəboam padixah baj-alwan begi Adoramni Israillarqa əwətti, lekin pütkül Israil uni qalma-kesək kılıp əltürdi. U qaoğda Rəhəboam padixah aldirap, ezining jəng hərwisi oq qıkıp, Yerusalem oq tikiwətti..

<sup>19</sup> Xu tərikidə Israil Dawutning jəmətidin yüz ərüp, bügüngə kədər uning oq əkarxi qıkıp kəldi..

<sup>20</sup> Israilning həmmisi Yəroboamning yenip kəlgənlikini anglioqanda, adəm əwətip uni həlkning jamaitigə qəkirdi. Ular uni pütkül Israilning üstigə rəsmiy padixah kıldı. Yəhuda kəbilisidin baxka həqkim Dawutning jəmətigə əgəxəmidi.

<sup>21</sup> Rəhəboam Yerusalem oq kaytip kelip, Israilning jəməti bilən jəng kılıp, padixahlıknı Sulaymannıq oqlı bolqan eżigə kayturup əkilix üçün Yəhūdanıng pütkül jəmətidin wə Binyamin kəbilisidin bir yüz səksən ming hillanqan jənggiwar əskərnı toplidi..

<sup>22</sup> Lekin Hudanıng sezi Hudanıng adımı Xemaya oq kelip: —

<sup>23</sup> «Yəhūdanıng padixahı, Sulaymannıq oqlı Rəhəboam oq, pütün Yəhuda bilən Binyaminning jəmətigə wə həlkning əhalınlırı oq səz kılıp: — <sup>24</sup> «Pərvərdigar mundak dəydu: — Hujum oq qıkmanglar, kərindaxliringlar Israillar bilən jəng kılmanglar; hərbiringlar eż əyüngalarqa kaytip ketinglar; qünki bu ix Məndindur», degin» — deyildi.

Ular Pərvərdigarning səzигə կulak saldı. Pərvərdigarning səzi boyiqə ular əylirigə kaytip kətti.

### Yəroboam altun mozaylarnı yasaydu

<sup>25</sup> Yəroboam bolsa Əfraim taoqlikiddi Xəkəm xəhirini yasap xu yərdə turdi; keyin u yərdin qıkıp Pənuəlni yasidi. <sup>26</sup> Rəhəboam kənglidə eż-ezığ: — Əmdi padixahlık Dawutning jəmətigə yenixi mumkin. <sup>27</sup> Əgər bu həlk Pərvərdigarning eyiđa kurbanlık kılıxka Yerusalem oq qıksa, bu həlkning kəlbi eż oqojisi, yəni Yəhuda padixahı Rəhəboam oq yənə mayıl bolid, andin ular meni əltürüp yənə Yəhuda padixahı Rəhəboamning təripiqə yanarmikin, dedi. <sup>28</sup> Padixah məslihət sorap, altundın ikki mozay həykilini yasitip həlkəq: — Yerusalem oq qırix silərgə eojir kelidu. I Israil, mana silərni Misir zeminidin qıçarojan ilahılar! — dedi..

<sup>29</sup> Birini u Bayt-Əldə, yənə birini Danda turquzup koydi. <sup>30</sup> Bu ix gunahka səwəb boldi, qünki həlk mozaylirinə birinin alındı bax urojılı həttə Danojqə baratti.

<sup>31</sup> U həm «egiz jaylar»da ibadət əylirini yasidi wə həm Lawiydin bolmioqan adəmlərni kahin

<sup>12:15</sup> 1Pad. 11:11, 31

<sup>12:16</sup> «...Israillar eż ey-qedirlirioqa kaytip ketixti» — ibraniy tilida «Israillar eż qedirlirioqa kaytip ketixti».

<sup>12:16</sup> 2Sam. 20:1

<sup>12:17</sup> «Yəhuda xəhərliridə olturoqan Israillar» — bularning kəpinqisi Yəhuda wə Binyamin kəbililiridin bolqan.

<sup>12:18</sup> 1Pad. 4:6; 5:14

<sup>12:19</sup> «Xu tərikidə Israil Dawutning jəmətidin yüz ərüp, ... uning oq əkarxi qıkıp kəldi» — bu tarihta muxu yərdin baxlap «Israil» degen səz adətə «ximaliy padixahlık», yəni «on kəbilə»ni kərsitidü.

<sup>12:19</sup> 2Pad. 17:21

<sup>12:21</sup> 2Tar. 11:1

<sup>12:22</sup> 2Tar. 11:2

<sup>12:25</sup> Mis. 32:30

<sup>12:28</sup> Mis. 32:8; 2Pad. 17:16

## « Padixahlar «1» »

kılıp təyinləp koydi...<sup>32</sup>

Yəroboam yənə səkkizinqi ayning on bəixinqi künini huddi Yəhūdaning zeminidiki həytkə ohxax bir həyt kılıp bekitti. U ezi kurbangah üstigə kurbanlıq kılıqlı qıktı. Xundak kılıp u Bəyt-Əldə ezi ətküzgən mozay məbudlirəq kurbanlıq ətküzdi. U yənə Bəyt-Əldə saldurojan xu «egiz jaylar» üçün kahınlarnı təyinlidi.<sup>33</sup> U Bəyt-Əldə yasiojan kurbangah üstigə səkkizinqi ayning on bəixinqi künü (bu ay-künni u ez məyliqə tallıqanıdi) kurbanlıqlarını sunuxka qıktı; xu tərikidə u Israillaroja bir həyt yarattı; u ezi kurbangah üstigə kurbanlıqlarını sundı wa huxbuy yaktı.

### Namsız bir pəyojəmbər Bəyt-Əl toqrluluk bexarət beridu

**13**<sup>1</sup> Wə mana, Pərvərdigarning buyrukı bilən Hudanıng bir adımı Yəhūdadın qıkip Bəyt-Əlgə kəldi; xu pəyttə Yəroboam huxbuy yekixkə kurbangahının yenida turattı; <sup>2</sup> xu adəm kurbangahqa қarap Pərvərdigarning əmri bilən qakırıp: — I kurbangah, i kurbangah! Pərvərdigar mundaq dəydu: — Mana Dawutning jəmatidə Yosiya isimlik bir oojul tuqulidu. U bolsa sening üstündə huxbuy yaklaşan «yukiri jaylar»diki kahınlarnı soyup kurbanlıq kılıdu; xundakla sening üstündə adəm səngəkları kəydürülidu! — dedi...

<sup>3</sup> U künü u bir bexarətlik alamətni jakarlap: Pərvərdigarning muxu səzini ispatlaydiojan alamət xu boliduki: — Mana, kurbangah yerilip, üstidiki küllər təkəlülə ketidü, — dedi.

<sup>4</sup> Wə xundak boldiki, Yəroboam padixah Hudanıng adiminining Bəyt-Əldiki kurbangahqa қarap jakarlıqan səzini angloqanda, u kurbangahṭa turup կolini sozup: — Uni tutunglar, dedi. Lakin uningoja қaritip sozən koli xuning bilən xu peti kürup kətti, uni ezigə yənə yioqalmidi.<sup>5</sup> Andin Hudanıng adımı Pərvərdigarning səzi bilən eytən mejizilik alamət yüz berip, kurbangah həm yerilip üstidiki küllər təkəlülə kətti. <sup>6</sup> Padixah Hudanıng adimidin: — Pərvərdigar Hudayingdin menin həkkimdə etüngəysənki, kolumni əsligə kəltürgəy, dəp yalwurdu. Hudanıng adımı pərvərdigarning iltipatini etünginidə, padixahning koli yənə ezigə yioqılıp əsligə kəltürüldi.

<sup>7</sup> Padixah Hudanıng adimigə: — Mening bilən əyümə berip ezungni kutlandurojin, mən sanga in'am berəy, dedi.

<sup>8</sup> Lakin Hudanıng adımı padixahka jawab berip: — Sən manga ordangning yerimini bərsəngmu, sening bilən barmaymən yaki bu yərdə nan yəp su iqəməymən.<sup>9</sup> Qünki Pərvərdigar Əz səzini yatküzip manga buyrup: «Sən nə nan yemə nə su iqma, barojan yolung bilən kaytip kalmə» degən, dedi.

<sup>10</sup> Xuning bilən u Bəyt-Əlgə kəlgən yol bilən əməs, bəlkı baxxə bir yol bilən kaytip kətti.

<sup>11</sup> Lakin Bəyt-Əldə yaxanojan bir pəyojəmbər turattı. Uning oojulları kelip Hudanıng adiminining u künü Bəyt-Əldə kılıqan barlıq əməlliərini uningoja dəp bərdi, xundakla uning padixahka kılıqan səzlərinimə atisioqa eytip bərdi.

<sup>12</sup> Atisi ulardin, u կaysı yol bilən kətti, dəp soridi; qünki oojulları Yəhūdadın kəlgən Hudanıng adiminining կaysı yol bilən kətkinini kərgənidi.

<sup>12:31</sup> «u həm ... ibadət eylirini yasidi» — yaki «u həm ibadət əyini yasidi». Əmma 32-ayətni kerüng.

<sup>12:31</sup> Qəl. 3:10; 1Pad. 13:33; 2Pad. 17:32; 2Tar. 11:15

<sup>12:32</sup> «Yəhūdanıng zeminidiki həyt» — muxu yərdə «həyt» yəttinqi ayning on bəixinqi künidə ətküzülgən «orma həytti» yaki «kapılər həytti» idi.

<sup>12:33</sup> «Yəroboam ezi kurbangah üstigə kurbanlıqlarını sundı wa huxbuy yaktı» — muxundak ixlarnı pəkət Lawiy kəbilisi, Harunning jəmatidin bolçalarları, yəni həkikiyə kahınlar kılıxka bolattı, əlvattı.

<sup>13:2</sup> «sening üstündə adəm səngəkları kəydürülidu» — muxu hərikət bu kurbangahını «napak» yaki «haram» kılıwətkən bolattı.

<sup>13:2</sup> 2Pad. 23:15-20

<sup>13:6</sup> Mis. 8:4; 9:28; 10:17; Qəl. 21:7; Ros. 8:24

<sup>13:8</sup> Qəl. 22:18

<sup>13:12</sup> «...qünki oojulları ... կaysı yol bilən kətkinini kərgənidi» — yaki, «andin oojulları ... կaysı yol bilən kətkinini uningoja kərsətti».

## « Padixahlar «1» »

<sup>13</sup> U oqullirioqa: — Manga exəknı tokup beringlar, dəp tapılıdi. Ular uningoqa exəknı tokup bərgəndə u uningoqa minip <sup>14</sup> Hudanıng adimining kəynidin kooqlap kətti. U uni bir dub dərihining astida olturojan yeridin tepip uningdin: — Yəhudadın kəlgən Hudanıng adimi sənmu? — dəp soridi. U: — Mən xu, dəp jawab bərdi.

<sup>15</sup> U uningoqa: — Mening bilən əyüməgə berip nan yegin, dedi.

<sup>16</sup> U jawabən: — Mən nə sening bilən käytalmaymən, nə seningkiga kirəlməymən; mən nə bu yərda sening bilən nan yəp su iqəlməymən; <sup>17</sup> qünki Pərvərdigar eż səzi bilən manga tapılap: «U yərdə nan yemə, su iqəmgin; baroqan yolung bilən käytip kəlmigin» değən, dedi.

<sup>18</sup> Kəri pəyoqbərə uningoqa: — Mən həm səndək bir pəyoqbərdurmən; wə bir pərixtə Pərvərdigarning səzini manga yətküzüp: — «Uningoja nan yegürüp, su iqküzgili əzüng bilən əyüngə yandurup kəl» dedi, dəp eytti. Lekin u xuni dəp uningoja yaloqan eytiwatatti.

<sup>19</sup> Xuning bilən Hudanıng adimi uning bilən yenip əydə nan yəp su iqti. <sup>20</sup> Lekin ular das-tihanda olturojinida, Pərvərdigarning səzi uni yandurup əkəlgən kəri pəyoqbərgə kəldi.

<sup>21</sup> U Yəhudadın kəlgən Hudanıng adimini qakırıp: — Pərvərdigar mundak dəydu: — «Sən Pərvərdigarning səziga itaatsizlik kılıp, Pərvərdigar Hudayingning buyruqan əmrini tutmay,

<sup>22</sup> bəlkı yenip, U sanga: — Nan yemə, su iqəm, dəp mən'i kılqan yərdə nan yəp su iqkinin tüpeylidin, jəsiting ata-bowliringning kəbrisidə kemülməydu», dəp towlidı.

<sup>23</sup> Wə xundak boldiki, Hudanıng adimi nan yəp su iqip boloqanda, uningoja, yəni əzi yandurup əkəlgən pəyoqbərgə exəknı tokup bərdi. <sup>24</sup> U yoloq qıktı. Ketiwtəkçinida, yolda uningoja bir xır uqrıp, uni əltürwətti. Xuning bilən uning elüki yolda taxlinip қaldı, exiki bolsa uning yənidə turattı; xirmu jəsətning yenida turattı.

<sup>25</sup> Mana birnəqqə adəm ətüp ketiwetip, yolda taxlinip қılqan jəsət bilən jəsətning yenida turoqan xırni kərdi; ular kəri pəyoqbərə turoqan xəhərgə kəlip u yərdə xu həwərnı yətküzdi.

<sup>26</sup> Uni yoldin yandurojan pəyoqbərə buni anglap: — U dal Pərvərdigarning səziga itaatsizlik қılqan Hudanıng adimidur. Xunga Pərvərdigar uni xiroqa tapxurdi; Pərvərdigar uningoja қılqan səzi boyiqə xır uni titma-titma kılıp əltürdi, dedi.

<sup>27</sup> U oqullirioqa: — Manga exəknı tokup beringlar, dedi; ular uni tokup bərdi.

<sup>28</sup> U yolda taxlaklıq jəsət bilən jəsətning yenida turoqan exək wə xırni taptı. Xir bolsa nə jəsətni yemigənidi nə exəknimü talimiqənidi. <sup>29</sup> Pəyoqbərə Hudanıng adimining jəsətini elip exəkkə artıp yandi. Kəri pəyoqbərə uning üçün matəm tutup uni dəpnə kılqılı xəhərgə kirdi. <sup>30</sup> U jəsətni əz kəbristanlılığda қoydi. Ular uning üçün matəm tutup: — Ah buradırı! — dəp pəryad kətürdi.

<sup>31</sup> Uni dəpnə kılqandin keyin u əz oqullirioqa: — Mən əlgəndə meni Hudanıng adimi dəpnə kılınlıqan gərgə dəpnə kilinglar; menin səngəklirimni uning səngəklirinining yenida koyunglar;

<sup>32</sup> qünki u Pərvərdigarning buyrukı bilən Bəyt-Əldiki kurbangahı qarlıqan wə Samariyədiki xəhərlərning «yükiri jay» liridiki ibadət əylirigə qarlıqan, uning jar kılqan səzi əməlgə axurulmay қalmaydu, — dedi...

<sup>33</sup> Lekin Yəroboam bu wəkədin keyinmə əz rəzil yolidin yanmaya, bəlkı «yükiri jaylar»qa hərhil həlkətin kahınlarnı təyinlidi; kim halisa, u xuni «mukəddəs kılıp» kahınlıq mənsipigə

<sup>13:15</sup> «eyüməgə berip nan yegin» — «nan yegin» uyqurların «qay iqinq» deginidək, «tamak yegin» değən mənidə.

<sup>13:18</sup> Gal. 1:8

<sup>13:24</sup> 1Pad. 20:36

<sup>13:32</sup> «qünki pəyoqbərə Pərvərdigarning buyrukı bilən ... jar kılqan səzi əməlgə axurulmay қalmaydu, — dedi» — bu sirlilik wəkə üstünda «köxumqə səz»imizdə tohtilimiz.

<sup>13:32</sup> 2Pad. 23:16

## « Padixahlar «1» »

beoqxaytta; xuning bilen ular «yükiri jaylar»da қurbanlık қılıxka kahın bolatti.<sup>34</sup> Xu ix tüpəylidin Yəroboam jəmətinin hesabioğa gunah bolup, ularning yər yüzidin üzüp elinip һalak boluxıoşa səwəb boldi.

### Huda yənə Yəroboamni agaḥlanduridu

**14<sup>1</sup>** U wakitta Yəroboamning oöli Abiyah kesəl bolup kıldı. <sup>2</sup>Yəroboam ayalioqa: — Ornundigin kóup, heqkim sening Yəroboamning ayali ikənlikingni tonumişdək kılıp eż kiyapitingni eżgərtip, Xilohka baroqin. Mana manga: «Bu həlkning üstidə padixah bolisən» dəp eytən Ahiyah pəyəqəmbər u yərdə olтурdu. <sup>3</sup>Kolungoşa on nan, bırnəqqə poxkal, bir quta həsəlni elip uning kəxişa baroqin. U yigitimizning nemə bolidiqanlıkini sanga dəp beridu, dedi.

<sup>4</sup>Yəroboamning ayali xundak kılıp, Xilohka berip Ahiyahning əyigə kəldi. Ahiyahning kəzləri kərəliktin kor bolup kərəlməyitti. <sup>5</sup>Lekin Pərwərdigar Ahiyahka: — Mana, Yəroboamning ayali eż oöli tooprısında səndin soriojili keliđi, qırkı u kesəldür. Uningoşa mundak-mundak degin; qünki u kəlgəndə baxka kiyapətkə kiriwaloşan bolidu, dəp eytənədi.

<sup>6</sup>U ixiktin kirgəndə Ahiyah, ayaq tiwixini anglap mundak dedi: — «Həy, Yəroboamning ayali, kırqın; nemixka baxka kiyapətkə kiriwalding? Sanga bir xum həwərni berix manga buyruldi.

<sup>7</sup>Berip Yəroboamqa mundak degin: — «İsrailning Hudasi Pərwərdigar mundak dəydu: — «Mən seni həlkning arisidin elip kətürüp, eż həlkim Israiloşa həkümran kılıp. <sup>8</sup>Padixahlıknı Dawutning jəmətidin yirtiwetip, sanga bərdim; lekin sən Mening əmrərimni tutup, nəzirimdə pəkət durus boloquentilla kılıxta pütün kəlbidin manga əgəxkən կulum Dawutka ohxax bolmiding, <sup>9</sup>Bəlkı əzüngdin ilgiri kəlgənlərinin həmmisidin artuk rəzzillik kılıp, mening ożipimni қozojap, Meni arkangoşa taxlap, berip əzünggə oşyriy ilahıları, կуyma məbuḍularını yasatting. <sup>10</sup>Xuning üçün Mən Yəroboamning jəmətigə bala qüxürüp, Yəroboamning Israildiki handanidin həmmə ərkəknı, hətta ajiz yaki meyip bolsimu həmmisini üzüp taxlaymən, adəmlər pok-tezəklərni süpürgəndək Yəroboamning jəmətidin қalojınıni yok bolouqqa süpürimən..

<sup>11</sup> Yəroboamın bolqanlardın xəhərdə əlginini itlər yəydi; səhərada əlginini asmandiki kuxlar yəydi. Qünki Pərwərdigar xundak sez kılqandur. <sup>12</sup> Əmdi sən bolsang, kóup eż əyünggə baroqin; ayioqing xəhərgə kirgən haman, bala elidü. <sup>13</sup> Pütün Israil uning üçün matam tutup uni dəpnə kılıdu. Qünki Yəroboamning jəmətidin kəbriga қoyulidioşan yaloquz xula bolidu; qünki Yəroboamning jəmətinin arisida Israilning Hudasi Pərwərdigarning aldida pəkət xuningda pəzilət tepildi.

<sup>14</sup> Əmdi Pərwərdigar Əzığə Yəroboamning jəmətini üzüp taxlaydioşan, Israilning üstigə həküm süridioşan bir padixahı tikləydi. Dərhəkikət, u pat arida bolidu! <sup>15</sup> Pərwərdigar Israilni urup, huddi suda lingxip қaloşan կumuxtək kılıp կoyidu, ata-bowilirioşa təkdim kiloşan bu yahxi

**13:33** «...u xuni «mukəddas kılıp» kahinlik mənsipiğə beoqxaytta» — muxu yərda «mukəddas kılıp» (kahinlik mənsipiğə beoqxılxı) intayıñ kinayilik gap. Hudaşa kahın bolux üçün «mukəddəs kılıp Hudaşa atılıxi» kerək idi. Lekin muxu yərde muxu «kahınlar» butlarqa atılıdu.

**13:33** 1Pad. 12:31, 32

**14:2** 1Pad. 11:31

**14:6** «Sanga bir xum həwərni berix manga buyruldi» — «manga buyruldi» degenlik ibraniy tilida: «mən əwətildim» degən bilen ipadılınidur.

**14:7** 1Pad. 12:15

**14:10** «hamma ərkək» — ibraniy tilida: «taməq karap siyidioşan hərbiri» degenlik bilən ipadılınidur. «...hətta ajiz yaki meyip bolsimu pok-tezəklərni süpürgəndək ... yok bolouqqa süpürimən» — yaki «adamlar tezək keydürügəndək ... yok bolouqqa keydürüwətimən».

**14:10** 1Sam. 25:22, 34; 1Pad. 15:29; 16:11; 21:21; 2Pad. 9:8

**14:14** 1Pad. 15:28, 29

## « Padixahlar «1» »

zemindin kōmurup, ularni Əfrat dəryasining u təripiga tarkitidu; qünki ular əzигə «Axərah butlar»ni yasap Pərvərdigarning əqəzipini kozıçıdı.<sup>16</sup> Yəroboamning sadir kılıqan gunahlıri tüpəylidin, uning Israilni gunah kılduroqını tüpəylidin, Huda Israilni taxlap beridu!».

<sup>17</sup> Xuning bilən Yəroboamning ayali köpup, yoloja qikip Tirzahka kätip kəldi. U əyining bosuqisidin atlixioja bala əldi. <sup>18</sup> Ular uni dəpnə kıldı. Pərvərdigarning Əz kuli Ahiyah pəyojəmbər arkılık eytkən səzidək, pütün Israil uning üçün matəm tutti.

<sup>19</sup> Əmdi Yəroboamning baxka ixliri, yəni jəngliri wə kandaq səltənət kılıqanlıri tooprısida mana, «Israil padixahlırıning tarih-təzkiriləri» degən kitabta pütülgəndur. <sup>20</sup> Yəroboamning saltənət kılıqan waktı yigirmə ikki yıl bolup, u əz ata-bowilirining arısida uhlidi. Oqlı Nadab uning ornidə həküm sürdi.

### Rəhəboamning səltənəti

2Tar. 12:1-16

<sup>21</sup> Wə Sulaymanning oqlı Rəhəboam bolsa Yəhədaning üstigə həküm sürdi. Rəhəboam padixah bołożanda kırık bir yaxka kirgənidü; u Pərvərdigarning Əz namini ayan kılıx üçün, Israilning həmmə kəbililəri arisidin talliqan Yerusalem xəhəridə on yəttə yil həküm sürdi; uning anisining ismi Naamah bolup, Ammoniy idi.<sup>22</sup> Yəhədalar bolsa Pərvərdigarning nəziridə yamanlık kıldı; ular əz ata-bowiliri sadir kılıqanlıridin ziyyədə gunahları kılıp, uning həsətlək əqəzipini kozıçıqlanıdi.<sup>23</sup> Qünki ular «yukarı jaylar»ni, «but tüvrük»lərni wə həm hərbər egiz dəngər üstidə, hərbər kək dərəhlərning astida «Axərah» butlarnı yasidi.<sup>24</sup> Wə zemində kəspiy bəqqiwazlarmu bar idi. Ular Pərvərdigar əslidə Israillarning aldidin həydəp qıçarojan əllərning barlıq yırqınqlik həram ixlirini kılattı..

<sup>25</sup> Rəhəboam padixahning səltənətinin bəxinqi yılıda xundak boldiki, Misirning padixahı Xixak Yerusalemə qojuq kıldı..<sup>26</sup> U Pərvərdigarning əyidiki gəhər-bayılıkları həm padixahning ordisisidiki gəhər-bayılıkları elip kətti; u həmmisini, jümlidin Sulayman yasatkan altun sipar-larnimu elip kətti.<sup>27</sup> Ularning ornidə Rəhəboam padixah mistin birmunqə sipar-ķalkanlar yasatip, ularni padixah ordisining kirix yolunu saklaydiqan pasiban bağlrıning kəlioqa tapxurdu.<sup>28</sup> Xundak kılıp, padixah hər ketim Pərvərdigarning əyigə kiridiqan qaçda, pasibanlar u sipar-ķalkanları kətürüp qıçattı, andin ularni yənə pasibanhəniqə əkirip koyuxattı.<sup>29</sup> Əmma Rəhəboamning baxka ixliri wə kılıqinining həmmisi «Yəhəda padixahlırıning tarih-təzkirili» degən kitabta pütülgən əməsmidi?

<sup>30</sup> Rəhəboam bilən Yəroboam barlıq künləridə bir-biri bilən jəng kılıxip turqanıdi.<sup>31</sup> Rəhəboam əz ata-bowilirining arısida uhlidi wə «Dawutning xəhiri»də dəpnə kılındı. Uning anisining ismi Naamah bolup, bir Ammoniy idi. Rəhəboamning oqlı Abiyam anisining ornidə padixah boldı..

<sup>14:15</sup> «Axərah butlar» — bəlkim butpərəslikkə beoqxılanıqan dərəhliliklərdür. Dərəhlər bəlkim ayal but xəklidə oyuloğan yaki nəkixləngən boluxi mümkün idi.

<sup>14:15</sup> 2Pad. 17:18

<sup>14:19</sup> «Israil padixahlırıning tarih-təzkirili» — bu kitab Təwrattiki «Tarih-Təzkirə» degən kitab əməs, biraq xübhisizki, Təwrattiki «Tarih-Təzkirə»ning mülliplili uningdin kəp uqurları alojanıdi.

<sup>14:21</sup> 2Tar. 12:13

<sup>14:24</sup> «kəspiy bəqqiwazlar» — bu kixilər butpərəslikkə yaki buthanilarqa munasiwətlik bolup, pul üçün bəqqiwazlıq kılattı.

<sup>14:25</sup> 2Tar. 12:2

<sup>14:26</sup> 1Pad. 10:16, 17; 2Tar. 9:15

<sup>14:29</sup> «Yəhəda padixahlırıning tarih-təzkirili» — bu kitab Təwrattiki «Tarih-Təzkirə» degən kitab əməs, biraq xübhisizki, Təwrattiki «Tarih-Təzkirə»ning mülliplili uningdin kəp uqurları alojanıdi.

<sup>14:31</sup> «Rəhəboamning oqlı Abiyam» — muxu yərdə wə 15:1-8də ibranıyi tilida «Abiyah»ning iması «Abiyam» bolidu.

# « Padixahlar «1» »

## Abiyah Yəhudaşa həküm süridu

2Tar. 13:1-23

**15<sup>1</sup>** Nibatning oqlı Yəroboam padixahning səltənitining on səkkizinci yılıda Abiyam Yəhudanıng üstigə padixah bolup.<sup>2</sup> Yerusalemda üç yil səltənat kıldı. Uning anisining ismi Maakah bolup, Abixalomning kizi idi.<sup>3</sup> Abiyamning kəlbisi bowisi Dawutning kənglidək Hudasi Pərvərdigarə pütünləy beoqixlanojan əməs idi, bəlkı atisi Rəhoboamning uningdin ilgiri kılqan barlık gunahlırida mangatti.<sup>4</sup> Xundaktimu Dawutning səwəbidin Hudasi Pərvərdigar Yerusalemda uningoja yoruk bir qiraqni kəldurux üçün, Dawutning əvladını uningdin keyinmu tikləp turquzdi wə Yerusalemni köçəndi.<sup>5</sup> Qünki Dawut Pərvərdigarning nəziridə durus bolqənni kılıp, Hittiy Uriyaqa kılqənliridin baxxa əmrininq həmmə künlidə Pərvərdigar uningoja əmr kılqənliridin qıkmidi.

<sup>6</sup> Əmdı Abiyamning pütün əmrində Rəhoboam bilən Yəroboam bir-biri bilən jəng kılıxip turdi..

<sup>7</sup> Abiyamning baxxa ixləri wə kılqənlirininq həmmisi «Yəhuda padixahlırinin tarih-təzkiriləri» degən kitabta pütülgən əməsmidi? Abiyam bilən Yəroboam bir-biri bilən jəng kılıxip turattı.

<sup>8</sup> Abiyam eż ata-bowlırıning arısida uhlidi; ular uni «Dawutning xəhiri»də dəpnə kıldı. Andin oqlı Asa ornida padixah boldı..

## Asa Yəhudaşa həküm süridu

2Tar. 14:1-2; 15:16; 16:6,11-14

<sup>9</sup> Israilning padixahı Yəroboam səltənitining yigirminci yılıda Asa Yəhudanıng üstigə padixah bolup<sup>10</sup> Yerusalemda kırık bir yil səltənat kıldı. Uning qong anisining ismi Maakah bolup, Abixalomning kizi idi.<sup>11</sup> Asa atisi Dawut kılqəndək Pərvərdigarning nəziridə durus bolqənni kıldı.<sup>12</sup> U kəspiy bəqqiwazlarnı zemindin həydəp, ata-bowlırı yasatkan həmmə yirginqlik məbusidlarnı yoketiwətti..<sup>13</sup> U yənə qong anisi Maakahı yirginqlik bir «Axərah» tüwrükni yasiojını üçün hanıxlıq mərtiwişidin qüxtürübətti. Asa bu yirginqlik butni kesip Kideron jiloqisida kəydürüwətti.<sup>14</sup> «Yukarı jaylar» yokitilmisimu, Asanıng kəlbisi əmrininq barlık künlidə Pərvərdigarə pütünləy beoqixlanojanıdi.<sup>15</sup> Həm atisi həm u ezi Pərvərdigarə atap yasiojan nərsilərni, jümlidin kümüx bilən altunni wə türlik қaqa-kuqılarnı Pərvərdigarning eyiga kəltürdi..

**15:1** «Abiyam» — baxxa hil xəkili «Abiyah».

**15:1 2Tar. 13:1**

**15:2** «Abxalomning kizi» — yaki «Abxalomning kizi». Bu «Abxalom» Dawutning oqlı Abxalom boluxi mumkin.

**15:2 2Tar. 13:2**

**15:4** «Dawutning əvlədi» — ibranıylı tilida «Dawutning oqlı». «Xundaktimu Dawutning səwəbidin Hudasi Pərvərdigar Yerusalemda uningoja yoruk bir qiraqni kəldurux üçün, Dawutning əvladını ... turquzdi wə Yerusalemni köçəndi» — Hudanıng Dawutka bir «qiraq» kəlduroqanlıkı, bəlkim uning keyinki kəp dəvrərlərgə: «Dawut Mening sadık kulum idı» dəp ispatlaş üçün daim uning handanidikildərinin Yerusalemı tətbiq olтурquzup kəliwətənlikini kərsitidü. Xurinəndək, Huda bu ix arkılıq (Dawutning əvladlırinin uzunojə tətbiq olтурuxi), əslidə Dawutka: Kəlgüsü bir zamanda sening əvladıng (Məsih) dunyoqə kəlip, dunyanı Hudanıng padixahlıkı kılıdu» deqən wədəmni qoqum əməlgə axurimən, dəpmu kərsitidü.

**15:4 1Pad. 11:36**

**15:5 2Sam. 11:4, 15; 12:9**

**15:6** «Abiyamning pütün əmrində Rəhoboam bilən Yəroboam bir-biri bilən jəng kılıxip turdi» — xübhəsizki, muxu ayəttə «Rəhoboam» bolsa Rəhoboam jəmatini wə «Yəroboam» bolsa Yəroboam jəmatini kərsitidü.

**15:8 2Tar. 13:23**

**15:10** «uning qong anisining ismi Maakah bolup...» — bu ibaridə ibranıylı tilida «qong anisi» deqən «uning anisi» bilən ipadilinidü. İbranıylı tilida gahı wakıtlarda «ata» yaki «ana» adəmning ejadadını kərsitidü. Məsilən, 11-ayətni körüng.

**15:12** «Kəspiy bəqqiwazlər» — bu kixılər butparəslilikə yaki buthanılarqa munasiwtlik idi.

**15:12 1Pad. 22:47**

**15:13** «u yənə qong anisi Maakahı ... hanıxlıq mərtiwişidin qüxtürübətti» — «hanıxlıq mərtiwişi»; Bu sevgə karıqanda uning qong anisi Maakah padixahlıktı ikkinçi orunda turattı.

**15:13 2Tar. 15:16**

**15:15 Law. 5:15**

## « Padixahlar «1» »

<sup>16</sup> Əmdi Asa wə Israilning padixahı Baaxa barlıq künliridə bir-biri bilən jəng kılıxip turdi.

<sup>17</sup> Israilning padixahı Baaxa Yəhūda oja qarxi hujum kıldı; həqkim Yəhūdaning padixahı Asa bilən bardi-kəldi kılınışın dəp, Ramah xəhərini məhkəm kılıp yasidi.<sup>18</sup> U waqtta Asa Pərvərdigarning əyidiki həzinilərdə əhalanın barlıq altun-kümüx wə padixahıning ordisidiki həzinilərdə əhalanın altun-kümüxni elip hizmətkarlırinin kolioja tapxurdu; andin Asa padixahı ularını Dəməxkətə turuxluk Suriya padixahı Hezionning nəvrəsi, Tabrimmonning oqlu Bən-Hədadka əwətti wə xular bilən bu həvərni yatküzüp: —

<sup>19</sup> «Mening atam bilən silining atılırinin arısında bolqandak mən bilən silining arılırida bir əhdə bolsun. Mana, siligə kümüx bilən altundin hədiyi əwəttim; əmdi Israilning padixahı Baaxa bilən əhalidiridin əhədələrini üzsilə; xuning bilən u meni kamal kılıxtın kol üzsun» — dedi.

<sup>20</sup> Bən-Hədad Asa padixahıning sezikə kirip, ezbəkunining sərdarlarını Israilning xəhərlirigə hujum kılıxka əwətip, Ijon, Dan, Bəyt-Maakəhdikı Abəl, pütkül Kinnərət yurti bilən Naftalinin pütkül zeminini bekindurdu.<sup>21</sup> Baaxa bu həvərni anglap, Ramah istihkamını yasaşın əlini yiojip, Tirzahka berip turdi.

<sup>22</sup> Asa padixahı bolsa pütkül Yəhūdaning adəmlirini həqbirini koymay qəkirip yiojdi; ular Baaxa Ramah xəhərini yasaxka ixlətkən taxlar bilən yaqəqlərini Ramahın toxup elip kətti. Asa padixahı muxularını ixlətip Binyamin zeminidiki Gebani wə Mizpahni məhkəm kılıp yasidi.

<sup>23</sup> Əmdi Asanıng baxka ixləri, uning zor əkdrəti, uning kılıqininin həmmisi, xundakla yasılğan xəhərlər tooprisidə «Yəhūda padixahılinin tarix-təzkirilir» deyən kitabta pütülgən əməsmidi? Lakin kəriqanda, uning putida bir kesəl pəydə boldi.<sup>24</sup> Asa ezbəkunin arısında ühlidi wə Dawutning xəhəridə dəpnə kılındı. Andin uning oqlu Yəhəoxafat ornda padixahı boldı..

### Nadab Israil üstigə həküm sürüdu

<sup>25</sup> Yəhūdaning padixahı Asanıng səltənitining ikkinçi yılıda Yəroboamning oqlu Nadab Israil üstigə həküm sürüvkə baxlıdı; u Israiloja ikki yil padixahı boldı.<sup>26</sup> U Pərvərdigarning nəziridə rəzil bolqanı kılıp atisining yolidə mengip, atisining Israilni gunahkə putlaxturoqan gunahlırida mangdi.

<sup>27</sup> Lakin Issakar jəmətidin bolqan Ahiyahıning oqlu Baaxa uningoja kəst kılıp, uni Filistilərning təwəsidi Gibbetonda eltürdi. Xu qəoşa Nadab pütün Israillər bilən birlikdə Gibbetonqa körxpə hujum kılıwatattı.

<sup>28</sup> Yəhūda padixahı Asanıng səltənitining üçüncü yılıda Baaxa Nadabını eltürüp, ezi uning ornda padixahı boldı.<sup>29</sup> Wə xundak boldiki, u padixahı bolqanda Yəroboamning pütkül jəmətinin qepip eltürdi; Pərvərdigarning kuli Xilohluq Ahiyahıning wasitisi bilən eytən sezi əməlgə axurulup, u Yəroboamning jəmətidin nəpisi barlarnı birinimə koymay pütünləy yokçatı.<sup>30</sup> Bu ix Yəroboamning sadır kılıqan gunahları həm uning Israilni gunahkə putlaxturoqan gunahları tüpəylidin boldı; u xular bilən Israilning Hudasi Pərvərdigarning oqazipini kattik kozqoqanıdı.

<sup>31</sup> Nadabning baxka ixləri bilən kılıqanlırinin həmmisi «Israil padixahılinin tarix-təzkirilir» deyən kitabta pütülgən əməsmidi?

<sup>32</sup> Asa wə Israilning padixahı Baaxa barlıq künliridə bir-biri bilən jəng kılıxip turdi.

### Baaxa Israil üstigə həküm sürüdu

<sup>33</sup> Yəhūdaning padixahı Asanıng səltənitining üçüncü yılıda Ahiyahıning oqlu Baaxa pütün Israil

<sup>15:17</sup> 2Tar. 16:1

<sup>15:18</sup> 1Pad. 20:1; 2Tar. 16:2-14

<sup>15:24</sup> 2Tar. 16:13; 17:1

<sup>15:29</sup> 1Pad. 14:10, 14

## « Padixahlar «1» »

üstigə Tirzahṭa həküm sürüxkə baxlidi; u yigirmə tət yil səltənət kıldı. <sup>34</sup> U Pərvərdigarning nəziridə rəzil bolqanı kıldı; u Yəroboamning yolidə yürüp, Israilni gunahka patkuzojan gunahında mangdi.

**16<sup>1</sup>** Pərvərdigarning səzi Həananining oqlı Yəhəuoja kelip Baaxani əyibləp mundak deyildi: — <sup>2</sup>«Mana, Mən seni topa-qang iqidin qikirip, həlkim Israiloja həkümran kılıp koydum. Lekin sən Yəroboamning yolidə yürüp həlkim Israilni gunahka putlaxturzung, ular gunahlıri bilən qəzipimni қozojıdi. <sup>3</sup> Mana, Mən Baaxani eż jəməti bilən süpürüp yokitip, jəmətingni Nibatning oqlı Yəroboamning jəmətigə ohxax kılımən. <sup>4</sup> Baaxadin bolqanlardın xəhərdə elginini itlər yəydu; sahərada elginini asmandiki kuxlar yəydu»..

<sup>5</sup> Baaxanıng baxka ixliri wə uning kılqanlıri bilən կudriti tooprısida «Israil padixahlırinining tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? <sup>6</sup> Baaxa eż ata-bowiliri arısida uhlidi wə Tirzahṭa dəpnə kılındı; andin uning oqlı Elah ornida padixah boldi.

<sup>7</sup> Baaxanıng Pərvərdigarning nəziridə kılqan barlıq rəzilliliyi tūpəylidin, Pərvərdigarning Baaxanıng bexioja wə uning jəmətining bexioja qübürgini toqıruluk sezi Həananining oqlı Yəhə payoqəmbər arkılık berilgənidi. Qünki u Yəroboamning jəməti kılqınıqə ohxax kılıp eż kollırıning ixliri (jümlidin Yəroboamning jəmətini qepip oltürgənləki) bilən Pərvərdigarning qəzipini қozojıdi.

### Elaḥ Israel üstigə həküm sürüdu

<sup>8</sup> Yəhəuda padixahı Asanıng səltənitining yigirmə altınqı yılıda, Baaxanıng oqlı Elah Tirzahṭa Israiloja padixah bolup, ikki yil səltənət kıldı. <sup>9</sup> Lekin uning jəng hərwilirining yerimioja sərdar bolqan hizmətkarı Zimri uningoja kəst kıldı; Elah Tirzahṭa Tirzahṭiki ordisidiki oqojidar Arzanıng əyidə xarab iqip məst bolqanda <sup>10</sup> Zimri kirip uni qepip oltürdü. Bu wakıt Yəhədanıng padixahı Asanıng səltənitining yigirmə yəttinqi yili idi. Zimri Elahıng ornida padixah boldi..

<sup>11</sup> U padixah bolup eż təhtidə olturuxi bilənlə u Baaxanıng barlıq jəmətini qepip oltürdü; u uning uruk-tuqşanlıri wə dostliridin bir ərkəknimə tirik kəldurmidi. <sup>12</sup> Xundak, kılıp Zimri Pərvərdigarning Yəhə payoqəmbər arkılık Baaxani əyibləgən səzini əməlgə axurup, Baaxanıng pütükül jəmətini yokattı. <sup>13</sup> Bu ix Baaxanıng barlıq gunahlıri bilən uning oqlı Elahıng gunahlıri, jümlidin ularıning Israilni gunahka putlaxturoqan gunahlıri, ərziməs butliri bilən Israılın Hu-dası Pərvərdigarning qəzipini қozojap, xundak boldı..

<sup>14</sup> Elahıng baxka ixliri wə kılqanlırinining həmmisi «Israil padixahlırinining tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

### Zimri Israıl üstigə həküm sürüdu

<sup>15</sup> Yəhədanıng padixahı Asanıng səltənitining yigirmə yəttinqi yılıda Zimri Tirzahṭa yətta kün səltənət kıldı. Həlk Filistylərgə təwə bolqan Gibbetonni körxiwelip bargah tikkənidi. <sup>16</sup> Bargahda turoqan halayık; — «Zimri kəst kılıp padixahını oltürdü» dəp anglidi. Xuning bilən pütükül Israıl xu künü bargahda қoxunning sərdarı Omrini Israiloja padixah kıldı. <sup>17</sup> Andin Omri Israılın həmmisini yetəkləp, Gibbetondin qikip, Tirzahṭı körxidi. <sup>18</sup> Wə xundak bol-

<sup>16:2</sup> 1Pad. 14:7

<sup>16:3</sup> 1Pad. 15:29

<sup>16:4</sup> 1Pad. 14:11; 15:29; 16:12

<sup>16:10</sup> 2Pad. 9:31

<sup>16:11</sup> «uning uruk-tuqşanlıri wə dostliridin bir ərkəknimə tirik kəldurmidi» — buningda «(hərbir) ərkək» ibraniy tilida: «taməq qarap siyidiqan hərbiri» degənlik bilən ipadilini.

<sup>16:13</sup> «ərziməs butliri bilən...» — ibraniy tilida «yox bolqan nərsiliri bilən...»

## « Padixahlar «1» »

diki, Zimri xəhərning elinojanlılığını kərüp, padixah ordisidiki қorojanıa kirip, ordioja ot қoyuwətti, ezi keyüp eldi.<sup>19</sup> Bu ix əzining gunahları üçün, yəni Pərvərdigarning nəziridə rəzzilik kılıp, Yəroboamning yolidə yürüp, Israilni gunahka putlaxturojan gunahıa mangojını üçün xundak boldi.<sup>20</sup> Zimrinin baxka ixliri wə kəst kıləjini tooprısida «Israil padixahlırinin tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

<sup>21</sup> Əmma Israil həlkə ikkigə bələnünüp, ularning yerimi Ginatning oöli Tibnini padixah kılıxka uningoja əgəxti; baxka yerimi bolsa Omrigə əgəxti.<sup>22</sup> Əmdi Omrigə əgəxkən həlk Ginatning oöli Tibniga əgəxkən həlkətin küqlük qıktı. Tibni eldi; Omri padixah boldi.

<sup>23</sup> Yəhudanıng padixahı asanıng ottuz birinqi yılıda Omri Israiloja padixah bolup on ikki yıl səltənət kıldı. U Tirzahla altə yıl səltənət kıldı.<sup>24</sup> U Xəmərdin Samariyə egizlikini ikki talant kümüökə setiwlip, xu egizlik üstigə kuruluxlarnı selip bir xəhər bina kılıp, uni egizlikning əsliy igisi Xəmərning nami bilən «Samariyə» dəp atidi.<sup>25</sup> Omri Pərvərdigarning nəziridə rəzil boloquentı kıldı, əzidin ilgiriki padixahlıarning həmmisidin bəttər bolup yamanlık kıldı.<sup>26</sup> U Nibatning oöli Yəroboamning həmmə yollarında, xundakla jümlidin uning Israilni gunahka putlaxturojan gunahı iqidə mangdi; ular ərziməs butliri bilən Israilning Hudasi Pərvərdigarning oqəzipini қozojıdi.

<sup>27</sup> Omrinin baxka ixliri, uning kıləjənlərinin həmmisi, kərsətkən կudriti tooprısida «Israil padixahlırinin tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

<sup>28</sup> Omri ata-bowlılıri arısında uhlidi wə Samariyədə dəpnə kılındı. Andin uning oöli Ahəb ornidə padixah boldi.

### Ahəb həlkni butpərəslikkə tehimu azdurudu

<sup>29</sup> Yəhuda padixahı Asanıng səltənətiniŋ ottuz səkkizinqi yılıda Omrinin oöli Ahəb Israiloja padixah boldi. Omrinin oöli Ahəb Samariyədə yigirma ikki yil Israilning üstidə səltənət kıldı.

<sup>30</sup> Əmma Omrinin oöli Ahəb Pərvərdigarning nəziridə əzidin ilgiriklərning həmmisidin axurup yamanlık kıldı.<sup>31</sup> Wa xundak boldiki, u Nibatning oöli Yəroboamning gunahlırida yürüx anqə eojir gunah əməstək, u Zidoniylarning padixahı Ətbalıning kizi Yizəbalı hotunluğka aldi wə xuning bilən u Baal degən butning kullukida bolup, uningoja səjdə kıldı.<sup>32</sup> U Samariyədə yasıcıqan Baalıng buthanisi iqiqə Baaloja bir kurbangah yasıdı.

<sup>33</sup> Ahəb həm bir «Axərah but»nimu yasatti; Ahəb xundak kılıp uningdin burun etkən Israilning həmmə padixahlırinin Israilning Hudasi Pərvərdigarning oqəzipini қozojıqan ixlidin axurup yamanlık kıldı.<sup>34</sup> Uning künlüridə Bəyt-Əllik Hiəl Yeriho xəhırını yasidi; lekin u uning ulini saloqanda tunji oöli Abiram əldi; wə dərwazilirini saloqanda uning kənji oöli Səgub əldi; xuning bilən Pərvərdigarning nunning oöli Yəxua arkılık Yeriho toopruluq eytənə sezi əməlgə axurldı.<sup>35</sup>

### Iliyas pəyojəmbər məydanıa qıkıdu

**17**<sup>1</sup> Əmdi Gileadta turuwtənələrinə bolən Tixbilik Iliyas Ahəbə: — Mən hizmitidə turuwtənə Israilning Hudasi Pərvərdigarning hayatı bilən kəsəm kılımənki, mening

**16:34** «u uning ulini saloqanda tunji oöli Abiram əldi; wə dərwazilirini saloqanda uning kənji oöli Səgub əldi. Xuning bilən Pərvərdigarning ... Yəxua arkılık eytənə sezi əməlgə axurldı» — Yəxua pəyojəmbərning Yeriho xəhirigə karita lənitit toopruluq «Yəxua» 6:26ni küründi.

**16:34** Yə. 6:26

## « Padixahlar «1» »

səzümsiz bu yillarda nə xəbnəm nə yamoqur qüxməydu, dedi..

<sup>2</sup> Andin Pərwərdigarning səzi uningoşa kelip: —

<sup>3</sup> Bu yərdin ketip, məxriq tərəpkə berip, Iordan dəryasining u təripidiki kərit ekiniñ boyida əzüngni yoxuroqin; <sup>4</sup> wə xundak boliduki, sən ekinnin süyidin iqisən; mana, sanga u yərdə ozuk yətküzüp berixkə қaçşa-кuzoşunlarni buyrudum, deyildi.

<sup>5</sup> Xuning bilən u Pərwərdigar buyruqandək kılıp, Iordan dəryasining u təripidiki kərit ekiniň boyda berip, u yərdə turdi. <sup>6</sup> Қaçşa-кuzoşunlar ətigəndə nan bilən gəx, hər kəqtə yənə nan bilən gəx yətküzüp berətti. U əzi ekinnin süyidin iqətti. <sup>7</sup> Lekin zemində yamoqur yaqcımıqını üçün birməzgildin keyin su kırup kətti. <sup>8</sup> U waqtta Pərwərdigarning səzi uningoşa kelip: —

<sup>9</sup> Ornunçdin turup Zidondiki Zarəfatka berip, u yərdə turoqin; mana, Mən u yerdiki bir tul hotunni seni bekixkə buyrudum, deyildi..

<sup>10</sup> U ornidin turup Zarəfatka berip, xəhərninq dərvazisoşa kəlgəndə, mana u yərdə bir tul hotun otun terip turatti. U tul hotunni qakirip: — Ətünimən, қaçida manga ieqkili azrak su elip kəlgəysən, dedi.

<sup>11</sup> U su alojılı mangojanda, u yənə: — Ətünimən, manga қolungda bir qıxləm nanmu aloraq kəlgəysən, dedi.

<sup>12</sup> Əmma u: — Pərwərdigar Hudayingning hayatı bilən, sanga қəsəm kılımənki, məndə həq nan yok, pekət idixta bir qanggal un, kozida azoqınə may bar, mana ikki tal otun teriwatımən; andin berip eżüm bilən oqlumojə nan etip, uni yəp olımız, dedi.

<sup>13</sup> Ilyas uningoşa: — Korkmiojin; berip eytkinidək kıldı wə u, Ilyas wə ayalning əyidikilər heli künlərgiçə yedi. <sup>16</sup> Pərwərdigarning Ilyas arkılık eytən səzi boyiqə, idixtiki un tüğimidi wə kozidiki maymu keməymədi. <sup>17</sup> Xu ixlardın keyin xundak boldiki, əyninq igisi bolovan bu ayalning oqlu kesəl boldı. Uning kesili xundak eçırlıxip kəttiki, uningda nəpəs kalmadi.

<sup>18</sup> Ayal Ilyışka: — I Hudanıñ adımı, menin sən bilən nemə alakəm bar idi? Sən gunahımni yadka kəltürüp, oqlumningjeni zamin boluxka kəldingmu? — dedi.

<sup>19</sup> U uningoşa: — Oqlungni қolumojə bərgin, dəp uni uning қuqıqidin elip əzi olturoqan balihanoşa elip qıkıp əz ornioşa koyup, <sup>20</sup> Pərwərdigaroja pəryad kılıp: — I Hudayım Pərwərdigar, mən mehman bolovan bu tul hotunning oqlunu əltürük bilən uning bexiojimu bala qüxürdungmu? — dəp nida kıldı.

<sup>21</sup> U balining üstiga üq ketim əzinə qaplap, Pərwərdigaroja pəryad kılıp: — I Pərwərdigar Hudayım, bu balining jeni əzигə yənə yenip kirsun! — dəp nida kıldı..

<sup>22</sup> Pərwərdigar Ilyasning pəryadını anglidi; balining jeni uningoşa yenip kirixi bilən u tirildi. <sup>23</sup> Ilyas balını balihanidin elip qüxp, eygə kirip, anisoşa tapxurup bərdi. Ilyas: — Mana oqlung tiriktur, dedi.

<sup>24</sup> Ayal Ilyışka: — Mən xu ix arkılık əmdi sening Hudanıñ adımı ikənlikingni, aqzingdin qıkkən Pərwərdigarning səzi həkikət ikənlikini bildim, dedi.

<sup>17:1</sup> «Gileadta turuwatqanlardın bolovan Tixbilik Ilyas...» — «Ilyas» ibraniy tilidiki «Eliyah» degənning ərəbə tələppuzidur. «Eliyah»ning mənisi «Pərwərdigar (Yah)» menin Hudayım. «Ilyas» okurmənlərgə tonux bolovaqka, pəyəğamberning namining ərəbə tələppuzini ixləttük. «Mən hizmitidə turuwatqan Israılning Hudasi Pərwərdigar» —ibraniy tilida «Mən uning (Hudanıñ) alidda turuwatkan, Israılning Hudasi Pərwərdigar» degən söz bilən ipadilinidu. Ilyas əzinə padixahning ordısında daim şöpisining alidda turuwatqan hizmatkarqa ohxitidu.

<sup>17:1</sup> Yak. 5:17

<sup>17:2</sup> Luk 4:25, 26

<sup>17:21</sup> «bu balining jeni əzigə yənə yenip kirsun!» — «balining jeni»: ibraniy tilida «jan» wə «nəpəs» bir sezdur.

## Iliyas pəyəqəmbər Israilni towa kılıxka qakıridu

**18**<sup>1</sup> Uzun wakit etüp, Pərwərdigarning səzi kurojakqılıkning üçinqi yilida Iliyasğa kelip: — Sən berip əzüngni Aħabning aldida ayan kılıqin, wə Mən yər yüzigə yaməqur yaqdırımən, deyildi.

<sup>2</sup> Xuning bilən Iliyas əzini Aħabning aldida ayan kılıqli qıkıp kətti. Aqarqılık bolsa Samariyadə kattik idi. <sup>3</sup> Aħab ordisidiki oqojidar Obadiyanı qakırdı (Obadiya tolimu təkwadar kixi bolup Pərwərdigardin intayin korkəttili). <sup>4</sup> Yizəbel Pərwərdigarning pəyəqəmbərlirini əltürüp yokitiwatlaşkanda Obadiya yüz pəyəqəmbərnı elip əlliktin-əlliktin ayrim-ayrim ikki oqarşa yoxurup, ularnı nan wə su bilən baķkanıdi. <sup>5</sup> Aħab Obadiya oqoja: — Zeminni kezip həmmə bulak wə həmmə jılıqlarıraqa berip bakkin; u yarlıarda at-keqirələrni tirik saklıqıdək ot-qep tepilarmikin? Xundak bolsa bizning ulaqlırimizning bir kismini soymayı turalarmız, dedi.

<sup>6</sup> Ular hərbiri jaylarqa bəlünüp mangdi; Aħab eż aldioja mangdi, Obadiyamu eż aldioja mangdi.

<sup>7</sup> Obadiya eż yolidə ketip baroqanda, mana, uningoja Iliyas uqrıdi. U uni tonup yərgə yikilipli düm yetip: Bu rast sən, oqojam Iliyasmu? — dəp soridi.

<sup>8</sup> U uningoja: — Bu mən. Berip eż oqojangoja: — Iliyas kaytip kəldi! dəp eytkin, dedi.

<sup>9</sup> U Iliyashka mundak dədi: — «Sən kəndəksigə kəminəngni eltürgili Aħabning қolioqtapxurmakqi bolisən, mən zadi nemə gunah қıldım? <sup>10</sup> Əz Hudaying Pərwərdigarning hayatı bilən կəsəm kılımənki, oqojam adəm əwətip seni izdimigən həq əl wə məmlikət қalımdı. Xu əl, məmlikətlər: «U bu yərdə yok» desə, padixah ularraqa seni tapalmiqənən qəsəm iqtküzdü. <sup>11</sup> Lekin sən manga hazır: — «Berip oqojangoja: — Iliyas kaytip kəldi! degin» — dəysən! <sup>12</sup> Mən kəxingdin kətkəndin keyin, Pərwərdigarning Rohi seni mən bilmigən yərgə elip baridu; xundakta mən Aħabka həwər yətküzüp, lekin u seni tapalmisa, meni əltüridü. Əməliyəttə, kəminəng yaxlıkimdən tartıp Pərwərdigardin korkup kəlgənmən. <sup>13</sup> Yizəbel Pərwərdigarning pəyəqəmbərlirini əltürgəndə mening қandak қılıqinim, yəni mən Pərwərdigarning pəyəqəmbərliridin yüzni əlliktin-əlliktin ayrim-ayrim ikki oqarşa yoxurup, ularnı nan wə su bilən təminləp baķkanlığım sən oqojamoja məlum қılınoqan əməsmən? <sup>14</sup> Əmdi sən hazır manga: — «Berip oqojangoja: — Mana Iliyas kəldi degin», — deding. Xundak қılsam u meni əltüridü!».

<sup>15</sup> Lekin Iliyas: — Mən hizmitidə turuwatlaşan samawi қoxunlarning Sərdarı bolоjan Pərwərdigarning hayatı bilən կəsəm kılımənki, mən jezmən bugün uning aldida ayan bolımən, dedi.

<sup>16</sup> Xuning bilən Obadiya Aħabning kəxiqə berip uningoja həwər bərdi. Aħab Iliyas bilən kərükxili bardı. <sup>17</sup> Aħab Iliyasni kergəndə uningoja: — Bu sənəmu, i Israiloja bala kəltürgüqi?! — dedi..

<sup>18</sup> U jawab berip: — Israiloja bala kəltürgüqi mən əməs, bəlkı sən bilən atangning jəmatidikilar! Qünki silər Pərwərdigarning əmrlirini taxlap Baal degən butlarraqa tayinip əgəxkənsilər. <sup>19</sup> Əmdi adəm əwətip Karməl teoqıda pütküł Israillni yenimoja jəm kıl, xundakla Yizəbelning dastihimidin oqızalnidioqan Baalning tət yüz əllik pəyəqəmbiri bilən Axərahning tət yüz pəyəqəmbirini yiəqdur, — dedi.

<sup>20</sup> Xuning bilən Aħab Israillarning həmmisigə adəmlərni əwətip, pəyəqəmbərlərni Karməl teoqıqa yiəqdurdı.

<sup>21</sup> Iliyas barlıq həlkə yekin kelip: — Қaqanoqə ikki pikir arisida arisaldi turisilər? Əgər Pərwərdigar Huda bolsa, uningoja əgixinglar; Baal Huda bolsa, uningoja əgixinglar, dedi. Əmma həlk uningoja jawab bərməy, ün-tin qıckarmidi.

**18:15** «Mən hizmitidə turuwatlaşan Israillning Hudasi Pərwərdigar» — ibranı tilida «Mən uning (Hudanıng) aldida turuwatlaşan, Israillning Hudasi Pərwərdigar» degen sez bilən ipadılınidu. Iliyas əzini padixahının ordisida daim oqojisining aldida turuwatlaşan hizmətkarraqa ohxitidu.

**18:17** Am. 7:10

**18:21** Yə. 24:15

## « Padixahlar «1» »

<sup>22</sup> Iliyas həlkə: — Pərvərdigarning pəyojəmbərliridin pəkət mən yalouz kəldim. Əmma Baalning pəyojəmbərliri tət yüz əllik kixidur. <sup>23</sup> Əmdi bizə ikki buğa berilsun. Ular əzlirigə bir buğını tallap, soyup parqılap otunning üstigə koysun, əmma ot yakmısın. Mənmu baxka bir buğını təyyar kılıp ot yakmay otunning üstigə koysay. <sup>24</sup> Silər bolsanglar, eż ilahlırlıarning namini qakırıp nida kilinglər. Mən bolsam, Pərvərdigarning namini qakırıp nida kılımən. Əydi Huda ot bilən jawab bərsə, xu Huda bolsun, dedi. Həmmə həlk: — Bu obdan gəp, dəp jawab bərdi.

<sup>25</sup> Iliyas Baalning pəyojəmbərlirigə: Silər kəp boloqaq awwal eżüngər üçün bir buğını tallap təyyar kilinglər; andin həq ot yakmay eż ilahlırlıarning namini qakırıp nida kilinglər, dedi.

<sup>26</sup> Ular uning degini boyiqə əzlirigə berilgən buğını elip uni təyyar kıldı. Ətigəndin qüxkiqə ular Baalning namini qakırıp: — I Baal, bizə jawab bərgin! dəp nida kıldı. Lekin həq awaz yaki həq jawab bolmidi. Ular raslanıqan kurbangah qərisidə tohtimay səkrəyttil. <sup>27</sup> Qüx kirgəndə Iliyas ularni zanglıq kılıp: — Ünlükək qakırıngalar; qünki u bir ilah əməsmə? Bəlkim u qongkər hiyalıja qəmüp kətkəndu, yaki ix bilən qikip kətkəndu, yaki bir səpərgə qikip kətkəndu? Yaki bolmisa u uhlawatkan boluxi mumkin, uni oyojitiqinqalar kerək?! — dedi.

<sup>28</sup> Ular tehimu ünlük qakırıp eż əqidisi boyiqə kanoşa milinip kətküqə əzlirini kılıq wə nəyzə bilən tilatti. <sup>29</sup> Qüxtin keyin ular «bəxərət beriwatkan» əhalətə qüxüp kəqlik kurbanlıq waktiqliqə xu əhalətə turdu. Lekin həq awaz anglanmadi, yaki jawab bərgüqi yaki ijabət kılənəqi məlum bolmadi.

<sup>30</sup> Iliyas həmmə həlkə: — Yenimoşa yekin kelinglər, dedi. Həmmə həlk uningərə yekin kəlgəndin keyin u Pərvərdigarning xu yərdiki yikitoğan kurbangahını kaytidin kurup qıktı.

<sup>31</sup> Iliyas on ikki taxni aldı. Bu taxlarning sani Pərvərdigarning «Naming Israil bolsun» deyən səzini tapxuruwalıqan Yaçupning oöqullırıdin qıkqan kəbililərning sani bilən ohxax idi. <sup>32</sup> Xu taxlardın u Pərvərdigarning nami bilən bir kurbangahını yasidi. U kurbangahının qərisidə ikki seah dan patkudək azgal kolidi. <sup>33</sup> Andin u otunni rastlap, buğını parqılap otunning təpisigə koydi.

<sup>34</sup> U: — Tət idixni suoşa toxkuzup uni kəydürmə kurbanlıq wə otunning üstigə təküngər, — dedi. Andin: Yənə bir kətim kilinglər — dewidi, ular xundak kıldı. U yənə: — Üqinqi mərtiwa xundak kilinglər, dedi. Ular üqinqi mərtiwa xundak kılənədə <sup>35</sup> su kurbangahının qərisidin ekip qüxüp, kolanıqan azgalnimu su bilən toldurdu.

<sup>36</sup> Kəqlik kurbanlıqning wakti kəlgəndə Iliyas pəyojəmbər kurbanlıqka yekin kelip mundak dua kıldı: — Əy Pərvərdigar, İbrahim bilən İshak wə Israilning Hudasi, Əzüngning Israilda Huda bolojiningni axkara kıləyəsən, xundakla mening Sening kulung bolup bularning həmmisini buyrukung bilən kılənlilikmni bugün bildürəyəsən.. <sup>37</sup> Manga ijabət kıləyəsən, əy Pərvərdigar, ijabət kıləyəsən; xuning bilən bu halkə sən Pərvərdigarning Huda ikenlikingni həmdə ularning kələblirini toqra yoloşa yanduroquçı eżüng ikenlikingni bildürəyəsən, dedi.

<sup>38</sup> Xuning bilən Pərvərdigarning oti qüxüp kəydürmə kurbanlıknı, otunni, taxlarnı wə topını kəydürüp azgaldıki sunimu yokitiwətti.

<sup>39</sup> Həlkələrning həmmisi buni kərüpla, ular düm yikiliplər: — Pərvərdigar, u Hudadur, Pərvərdigar, u Hudadur, deyixti.

<sup>40</sup> Iliyas həlkə buyrup: — Baalning pəyojəmbərlirini tutunglar, həqkaysını koypup bərmənglər, — dedi. Ular ularni tutkanda Iliyas ularni kixun jilojisioja elip berip, u yərdə kətl kıldırdı.

<sup>18:29</sup> «Qüxtin keyin ular «bəxərət beriwatkan» əhalətə qüxüp kəqlik kurbanlıq waktiqliqə xu əhalətə turdu» — «bəxərət beriwatkan» ibranı tilida «pəyojəmbərqlik kiliwatkan» deyən ibarə bilən ipadilinidu. «Kəqlik kurbanlıq» qüxtin keyin saat üzvlərdə bolaltı.

<sup>18:31</sup> Yar. 32:27; Yə. 4:5, 20; 2Pad. 17:34

<sup>18:32</sup> «ikki seah» — bir seah bəlkim 13.5 litr idi, 2 seah 27 litr.

<sup>18:36</sup> Mis. 3:6; Mat. 22:32; Mar. 12:26; Luk. 20:37; Ros. 7:32

## « Padixahlar «1» »

<sup>41</sup> Iliyas Aħabka bolsa: — Qikip yəp-iqkin. Qünki kattik yamoqurning xaldırılığan awazi anglanmağta, — dedi.

<sup>42</sup> Aħab kopup yəp-iqix üçün qikti. Ħemma Iliyas Karmelning qoqqisioja qikip yərgə engixip, bexini tizining otturisioja köyup tizlinip <sup>43</sup> hizmətkarioja: — Qikip dengiz tərəpkə karıojin, dedi. U qikip səpselip karap: — Heqnərsə körüməydu, dedi. U jəmīy yəttə ketim: — Berip karap baķkin, dəp buyrudi.

<sup>44</sup> Yəttingi ketim kəlgəndə u: — Mana, dengizdin qikjwatkan, adəm alikinidək kiqik bir bulutni kərdum — dedi. Iliyas uningoja: — Qikip Aħabka: — «Hərwini ketip təwəngə qüxkin, bolmisa yamoqur seni tosuwalidu», dəp eytkin, — dedi.

<sup>45</sup> Angoquqə asman bulut bilən tutulup, boran qikip kattik bir yamoqur yaqdı. Aħab hərviqə qikip Yizrəlgə kətti. <sup>46</sup> Pərwərdigarning koli Iliyasning wujudida turoraq, u belini başılap Aħabning aldida Yizrəelning kirix eojiziqiça yügürüp mangdi.

### Iliyas pəyoqəmbər Yizəbəldin қağıdu

**19**<sup>1</sup> Lekin Aħab Iliyasning həmmə kılɔjinini, jümlidin həmmə pəyoqəmbərlərni kılıqlap elterüginini Yizəbəlgə eytip bərdi.

<sup>2</sup> Yizəbəl bolsa Iliyaskə bir həwərqı əwətip: — Əgər ətə muxu wakitkiqə sən xularning janlıriqə kılɔjinindək mən sening jeninqni ohxax kilmisam, ilahlar mangimu xundak, kilsun həmdə uningdinmu ziyada kilsun! — dəp eytkuzdi.

<sup>3</sup> U buni bilgəndə, əz jenini kutkuzmak üçün kəqip Yəħuda təwəsidiki Bər-Xebaqa bardı. U u yərdə əz hizmətkarini kaldurup köyup, <sup>4</sup> Əzi qəlning iqiqə karap bir kün yol mangdi. U u yərdiki bir xiwakning kəxiqə kelip uning astida olturup, əzining əlümigə tilək tiləp: — I Pərwərdigar əmdi boldi, jenimni alojin; nemila degənbilən mən ata-bowlirimdən artuk əməsmən, — dedi.

<sup>5</sup> U xu xiwak astida yetip uhlap կalı. Mana bir pərixtə uni nokup uningoja: — Kopup, nan yegin, dedi.

<sup>6</sup> U կarisa bexida kiziq qoqlarda pixiwatkan bir poxkal wə bir koza su turatti. U yəp-iqip yənə uhlioqli yatti. <sup>7</sup> Andin Pərwərdigarning Pərixtisi yanə kelip ikkinçi ketim uni nokup uningoja: — Kopup nan yegin. Bolmisa yolungning eojirini kətürəlməysən, dedi.

<sup>8</sup> U kopup yəp-iqtı. Xu taamdin alojan kuwwat bilən u kırık keqə-kündüz mengip Hudanıng teoqi Hərəbgə yetip bardi. <sup>9</sup> U u yərdiki ojarəja kirip kondı. Wə mana, Pərwərdigarning sezi uningoja kelip mundak deyildi: — I Iliyas, bu yərdə nemə kiliwatisən?

<sup>10</sup> U jawab berip: — Samawi koxunlarning Sərdari bolajan Huda Pərwərdigar üçün zor otluk muhəbbət bilən həsət kıldırm. Qünki Israillar Sening əhdəngni taxlap kurbangahlıringni yıkıtip, Sening pəyoqəmbərliringni kiliq bilən eltırdı. Mən, yaloız mənla կaldim wə ular mening jenimni alojılı kəstləwati, dedi..

<sup>11</sup> U uningoja: — Qikip, Pərwərdigarning aldida taqda turoqin, dedi. Mana, Pərwərdigar etüp ketiwatatti; uning aldida zor küplük bir xamal qikip, taqlarnı sundurup, կoram taxlarnı parçı-

<sup>19:8</sup> «Hudanıng teoqi Hərəb» — «Hərəb teoqi» dəl Paran qəl-bayawanoja jaylaxkan, Musa pəyoqəmbər turup Israel üçün «Təwrat kanunu»ni köbul kılɔjan «Sinay teoqi»dur.

<sup>19:8</sup> Mis. 34:28; Mat. 4:2

<sup>19:9</sup> «U u yərdiki ojarəja kirip kondı» — ibranıly tilida «U axu ojarəja kirip kondı» deyilid. «Axu ojar» degən sezgə karıojanda oylaymizki, bu ojar tonux bir jay bolsa kerək. Yəħudiy əlimlər bu ojarını Huda Musa pəyoqəmbərini yoxurup koyıyan jay idi dap karayıttı, bizi bu pikirə qayılmız («Mis.» 33:21-22ni kerüng).

<sup>19:10</sup> «Pərwərdigar üçün zor otluk muhəbbət bilən həsət kıldırm» — demisəkmə, Iliyasning: «otlk muhəbbət bilən həsət kıldırm» degini ezining Israillıng Hudaqa əməs, bəlkı türklik yirginqlik butlaroja ibadət kılɔjanlıqqa karap «ibadət pəkət Hudaqılə mənsup bolux kerək» dəp butlaroja yaki butlarning kəynidə turuwtkan jin-xəytanlaroja wə ularning wəkili bolajan sahta pəyoqəmbərlərgə bolajan həsətinini kərsitidu.

<sup>19:10</sup> Rim. 11:3

## « Padixahlar «1» »

lap qekiwətti. Lekin Pərwərdigar xamalda əməs idi. Xamaldın keyin bir yər təwrəx boldi. Lekin Pərwərdigar yər təwrəxtə əməs idi.<sup>12</sup> Yər təwrəxtin keyin bir lawuldiojan ot kətürüldi. Lekin Pərwərdigar otta əməs idi. Ottin keyin boxkına, mulayim bir awaz anglandı.

<sup>13</sup> Wə xundak boldiki, İlyas xuni anglap, yüzini yepinqisi bilən orap ojarning aqzioja berip turdi. Mana, bir awaz qikip uningoja: — I İlyas, sən bu yərdə nemə kiliwatisən? — dedi.

<sup>14</sup> U jawab berip: — Samawi köxonlarning Sərdarı bolovan Huda Pərwərdigar üçün zor otluk muhəbbət bilən həsət kıldı. Qünki Israillar Sening əhdəngni taxlap kurbangahliringni yikitip, Sening pəyojəmbərliringni kılıq bilən eltürdi. Mən yalouz mənla қaldım wə ular mening jenimi aloqlı kəstləwatidu, dedi.

<sup>15</sup> Pərwərdigar uningoja mundak dedi: — Baroqin, kəlgən yolung bilən kaytip, andin Dəməxkəning qeligə baroqin. U yərgə baroqanda Həzaəlni Suriya üstigə padixah, boluxka məsih kilojin.<sup>16</sup> Andin Nimxining oqli Yəhuni Israilning üstigə padixah boluxka məsih kilojin; eż ornungoja pəyojəmbər boluxka Abəl-Məhəolahlıq Xafatning oqli Elixanimu məsih kilojin.<sup>17</sup> Wə xundak boliduki, Həzaəlning kılıqidin keqip kutulajan hərbirini Yəhū eltüridi; Yəhuning kılıqidin keqip kutulajan hərbirini Elixə eltüridi.<sup>18</sup> Lekin Israilde yəttə ming kixini, yəni Baalning aldida tizlirini pükmiğən wə uningoja aqzını səygüzmigən hərbirini ezsüməgə saklap қaldurdum, — dedi..

<sup>19</sup> U u yerdin qikip, Xafatning oqli Elixani taptı. U qaođda u yər həydəwatatti; uning aldida on ikki jüp uy bar idi, u on ikkinqisi bilən kox həydəwatatti. İlyas kelip uning üstigə eż yepinqisini taxlap artip koydi.<sup>20</sup> U uylarnı taxlap İlyasning kəynidin yığırıp kelip: — Meni berip atam bilən anamni səyigli kyoqin, andin mən kelip sanga əgixəy, — dedi. U uningoja: — Kəytən; mən sanga nemə kıldı? — dedi..

<sup>21</sup> U uningdin ayrılip, ezi ixlətkən bir jüp uynı soyup, ularning jabduğunu otun kılıp, gəxini pixurup həlkə beriwidə, ular yedi. Andin u ornidin kopup İlyasning kəynidin əgixip, uning hizmitidə boldi.

### Huda Israile Suriyədin kütəküzidü

**20**<sup>1</sup> Suriyəning padixahı Bən-Ḥadad pütkül köxonunu jəm kıldı; u ottuz ikki padixahnı at wə jəng hərwiliri bilən elip qikip, Samariyəga körxpə hujum kıldı.<sup>2</sup> U əlqılarnı xəhərgə kirğızüp Israile padixahı Ahəbning əkəsi əwətip uningoja: —<sup>3</sup> «Bən-Ḥadad mundak dəydu: — Sening kümük bilən altunung, sening əng qiraylıq hotunliring bilən baliliringmu meningkidur» dəp yətküzdi.

<sup>4</sup> Israile padixahı uningoja: — I ojojam padixah, sili eytəkənləridək mən ezsüm wə barlikim silinəkdidur, dəp jawab bərdi.

<sup>5</sup> Əlqılər yənə kelip: — «Bən-Ḥadad söz kılıp mundak dəydu: — Sanga dərwəkə: — Sening kümük bilən altunungni, sening hotunliring bilən baliliringni manga tapxurup berisən, degən həwərnı əwəttim.<sup>6</sup> Lekin ətə muxu waktılarda hizmətkarlırimni yeningoja əwətimən; ular ordang bilən

<sup>19:12</sup> «boxkına, mulayim bir awaz anglandı» — yaki «yenik, box bir tinix awaz anglandı».

<sup>19:15</sup> «Həzaəlni Suriya üstigə padixah boluxka məsih kilojin» — «məsih kılıx» tooqrisida 1:34diki izahatni kerüng.

<sup>19:17</sup> 2Pad. 9:14-37

<sup>19:18</sup> «uningoja aqzını səygüzmigən hərbirini ezsüməgə saklap қaldurdum, — dedi» — Hudanıng İlyas pəyojəmbərgə eytəkən səzlərininə əhəmiyyəti, xundakla İlyasning Hərəb teojiə səpirinə makşeti toopluluk «köxumqə söz» imizni kerüng.

<sup>19:18</sup> Rim. 11:4

<sup>19:19</sup> «İlyas... Xafatning oqli Elixani taptı... uning üstigə eż yepinqisini taxlap artip koydi» — İlyas muxu hərikəti bilən «Sən Elixəqa pəyojəmbərlik hizmitim tapxuruldu» deyəndək idi.

<sup>19:20</sup> «Kəytən; mən sanga nemə kıldı?» — İlyasning bu degini bəlkim Elixəqa: «Pəyojəmbərlik yoli təs, seningdə Hudanıng qəkərki bolmisa manga hərgiz əgəxəməl» deyəndək bir agah boluxi mumkin. «Padixahlar (2)» 2-babta İlyas Elixəqa yənə uningoja ohxap ketidiojan seznı kılıdu.

## « Padixahlar «1» »

hizmətkarlıringning əylirini ahturup, sening kəzliringdə nemə əziz bolsa, ular xuni қolioqa elip kelidu — dedi.

<sup>7</sup> U wakıttı Israilning padixahı zemindiki həmmə akşakallarnı qakırıp ularoğa: — Bu kixinin qandak awariqilik qırmızı bolanlığını bilip kelinglar. U manga həwər əwətip məndin hotunlirim bilən balılırim, kümüx bilən altunlirimni tələp kılınında mən uningoja yak demidim, dedi.

<sup>8</sup> Barlıq akşakallar bilən həlkning həmmisi uningoja: — Kulaq salmiojin, uningoja makul demigin, dedi.

<sup>9</sup> Buning bilən u Bən-Hədadning əlqiliriga: — Olojam padixahka, sili adam əwətip, eż kəminiliridin dəsləptə soriqanning həmmisini ada kılımən; lekin keyinkisigə makul deyəlməymən, dəp beringlar, — dedi. Əlqilər yenip berip xu sezni yetküzdi.

<sup>10</sup> Bən-Hədad uningoja yənə həwər əwətip: — «Pütkül Samariyə xəhəridə manga əgəxkənlərning kollırıqa oqumliojudək topa kəlip kalsa, ilahlar mangimu xundak kilsun wə uningdin axurup kilsun!» — dedi.

<sup>11</sup> Lekin Israilning padixahı jawab berip: — «Sawut-korallar bilən jabduojuqi sawut-korallardin yexingüqidək mahtinip kətmisun!» dəp eytinglar, — dedi..

<sup>12</sup> Bən-Hədad bu sezni anglioqanda hərkəysi padixahlar bilən qedirlirida xarab iqixiatatti. U hizmətkarlıraqa: — Səpkə tizilinglar, dedi. Xuni dewidi, ular xəhərgə hujum kılıxka tizilixti.

### Pərwərdigar Israilni կուզиду

<sup>13</sup> U wakıttı bir pəyojəmbər Israilning padixahı Ahəbning kəxiqa kelip: — Pərwərdigar mundak dəydu: — «Bu zor bir top adəmni kərdüngmu? Mana, Mən bu küni ularni sening ələngə tapxurimən; xuning bilən sən Mening Pərwərdigar ikənlikimni bilisən», dedi.

<sup>14</sup> Ahəb: — Kimning wasitisi bilən bolidu? dəp soridi. U: — Pərwərdigar mundak dəydu: «Waliylarning oqlamları bilən bolidu», dedi. U yənə: — Kim hujumni baxlaydu? — dəp soridi. U: — Sən eziung, dedi.

<sup>15</sup> U wakıttı waliylarning oqlamlarını saniwidi, ularning sani ikki yüz ottuz ikki nəpər qıktı. Andin keyin u həmmə həlkəni, yəni barlıq Israillarnı saniwidi, ularning sani yəttə ming nəpər qıktı. <sup>16</sup> Israillar xəhərdin qüx waktida qıktı. Bən-Hədad bilən xu padixahlar, yəni yardəmgə kalğan ottuz ikki padixah bolsa qedirlirida xarab iqip məst boluxkənidi. <sup>17</sup> Waliylarning oqlamlarını yürüxtə awwal mangdi. Bən-hədad adəm əwətiwidi, ular uningoja həwər berip: — «Samariyədən adəmlər keliwatidu» — dedi.

<sup>18</sup> U: — Əgər sülhi tüzükə qıkkən bolsa ularni tirik tutunglar, əgər soküxkili qıkkən bolsimu ularni tirik tutunglar, dedi.

<sup>19</sup> Əmdi waliylarning bu oqlamları wə ularning kəynidiki ələngən xəhərdin qıkip, <sup>20</sup> hərbiri eziqə uqrıqan adəmni qepip əltürdi. Suriylər qaqtı; Israil ularını əsərlədi. Suriyəning padixahı Bən-Hədad bolsa atka minip atlıklar bilən qepip kutuldı. <sup>21</sup> Israilning padixahı qıkip həm atlıklarını həm jəng hərwilirini bitqit kılıp Suriyləri qattık kır-qap kıldı.

<sup>22</sup> Pəyojəmbər yənə Israilning padixahının kəxiqa kelip uningoja: — Əzüngni mustəhkəmləp, əzüngni obdan dəngsəp, nemə kılıxing kerəklikini oylap bakşın. Qunki kelər yili ətiyazda Suriyəning padixahı sən bilən jəng kılıqlı yənə qıķıdu, dedi.

<sup>23</sup> Suriyəning padixahının hizmətkarlı uningoja mundak dedi: — «Ularning ilahi taqı ilahi boloqqa, ular bizgə küqlük kəldi. Lekin biz təzlənglikdə ular bilən soküxsək, jəzmən ularoğa küqlük kelimiz. <sup>24</sup> Əmdi xundak kılıqaylılı, padixaharning hərbirini eż mənsipidin qüxürüp, ularning orında waliylarnı tikligəyə. <sup>25</sup> Andin sili məhərum bolovan ələngən ələngənliqə barawar bolovan

<sup>20:11</sup> «Sawut-korallar bilən jabduojuqi sawut-korallardin yexingüqidən mahtinip kətmisun!» — degən makal-təmsilning mənisi bəlkim «Jəng aldida turup əzüngni oqlılıqı sanıma» — «Qüqürini ham sanıma» degəndək.

## « Padixahlar «1» »

yənə bir қoxunni, yeni atning ornişa at, һarwining ornişa һarwa təyyar қildurup өzlirigə yioqkayla; biz tüzlənglikdə ular bilən sokuxaylı; xuning bilən ularqa küqlük kəlməmdük?». U ularning səziga қulak selip xundak қildi.

<sup>26</sup> Keyinkı yili ətiyazda Bən-Ḥadad Suriylərni editlap toluk yioqip, Israil bilən jəng kılqılı Afək xəhirigə qıktı. <sup>27</sup> Israillarmu əzlirini editlap, ozuk-tüllük təyyarlap, ular bilən jəng kılıxka qıktı. Israillar ularning udulida bargah tikliwidi, Suriylərning aldida huddi ikki top kiqik oqlak padisidək köründi. Lekin Suriylər pütkül zeminni kaplıqanıdi.

<sup>28</sup> Əmma Hudaning adimi Israilning padixahining қexioşa kelip uningoşa: — Pərvərdigar mundak dəydu: — «Suriylər: Pərvərdigar taoq ilahidur, jiloqlarning ilahi əməs, dəp eytkini üçün, Mən bu zor bir top adəmning həmmisini sening қolungoşa tapxurimən; xuning bilən silər Mening Pərvərdigar ikənlikimi bilip yetisilər», dedi.

<sup>29</sup> İkki tərəp yəttə kün bir-birining udulida bargahlırida turdi. Yəttingi küni sokux baxlandı. Israillar bir kündə Suriylərin yüz ming piyadə əskərni əltürdü. <sup>30</sup> Қalojanlar Afək xəhirigə keqip kiriwaldı; lekin sepi ərülüp ulardin yigirmə yəttə ming adəmning üstigə qüxüp besip əltürdü. Bən-Ḥadad ezi bədar keqip xəhərgə kirip iqlikiridiki bir eygə meküwaldı.

<sup>31</sup> Hizmətkarlıri uningoşa: — Mana biz Israilning padixahlarını rəhimplik padixahlar dəp anglidük; xuning üçün bəllirimizgə bəz baqlap baxlirimizoşa kula yəgəp Israilning padixahioşa təslimgə qıqayılı. U silining janlırını ayarmıkin? — dedi. <sup>32</sup> Xuning bilən ular bəllirigə bəz baqlap baxlirişa kula yəgəp Israilning padixahining қexioşa berip uningoşa: — Kəminiliri Bən-Ḥadad: «Jenimni ayıqayla», dəp iltija қildi, dedi. U bolsa: — U tehi hayatmu? U mening buradirim, dedi.

<sup>33</sup> Bu adəmlər bu səzni yahxılıkning alamiti, dəp oylap, dərhalla uning bu səzini qing tutuwellip: — Bən-Ḥadad silining buradərliridur! — dedi. U: — Uni elip kelinglar, dəp buyrudi. Xuning bilən Bən-Ḥadad uning қexioşa qıktı; xuning bilən u uni қolidin tartip jəng һarwisişa qıqardı.

<sup>34</sup> Bən-Ḥadad uningoşa: — Mening atam silining atılıridin aloğan xəhərlərni siliğə kayturup berəy. Atam Samariyədə rəstə-bazarlarını tikligəndək sili əzliyi üçün Dəməxkətə rəstə-bazarları tikləyla, — dedi. Aħab: — Bu xərt bilən seni կoyup berəy, dedi. Xuning bilən ikkisi əhdə қılıxtı wə u uni կoyup bərdi.

<sup>35</sup> Pəyojəmbərlərning xagirtlininə biri Pərvərdigarning buyruki bilən yənə birigə: — Səndin etünimən, meni urojin, dedi. Lekin u adəm uni urqılı unimi. <sup>36</sup> Xuning bilən u uningoşa: — Sən Pərvərdigarning səzini anglimiqinqing üçün mana bu yərdin kətkiningdə bir xır seni booup əltürdü, — dedi. U uning yenidin qıkkanda, uningoşa bir xır uqrəp uni əltürdü.

<sup>37</sup> Andin keyin u yənə bir adəmni tezip uningoşa: — Səndin etünimən, meni urojin, dedi. U adəm uni қattık urup zəhipləndirdi. <sup>38</sup> Andin pəyojəmbər berip əz kiyapitini əzgərtip, kezlerini tengik bilən tengip yol boyida padixahnı kütüp turdi.

<sup>39</sup> Padixah xu yərdin etkəndə u padixahnı qakırıp: — Kəminiliri kəskin jəng məydaniqə qıkkənidim, wə mana, bir adəm manga burulup, bir kixini tapxurup: «Bu kixigə qing karıoqın, hərkəndək səwəbtin u yokəp kətsə, sən əz jeninqni uning jenining ornişa tələysən; bolmisa bir talant kümüx tələysən», dedi. <sup>40</sup> Lekin mən kəminiliri u-bu ix bilən bənd bolup ketip, uni yokitip կoyдум, dedi. Israilning padixahı uningoşa: — Əzüng bekitkiningdək sanga həküm қılınidu! — dedi.

<sup>41</sup> U dərhal kezleridin tengikni eliwətti; Israilning padixahı uni tonup uning pəyojəmbərlərinin biri ikənlikini kərdi. <sup>42</sup> Pəyojəmbər uningoşa: — Pərvərdigar mundak dəydu: — «Mən һalakətkə bekitkən adəmni қolungdin kutulqılı կoyojining üçün sening jeninq uning jenining ornida elinidu; sening həlkinq uning həlkinqin ornida elinidu», dedi.

<sup>20:35</sup> «Pəyojəmbərlərning xagirtliri» — bu ibarə söz ibraniy tilida «pəyojəmbərlərning oqlulları» deyənlilik bilən ipadilinidu.  
<sup>20:42</sup> 1Pad. 22:37, 38

## « Padixahlar «1» »

<sup>43</sup> Xuning bilən Israilning padixahı hapa bolup, oqxılıkkə qəmgən haldə Samariyəgə kaytip ordisioja kirdi.

### Aħab қatillik kılıp Nabotni oltürüridu

**21** <sup>1</sup>Bu ixlardin keyin xundak boldiki, Yizrællik Nabotning Yizrældə, Samariyəning padixahı Aħabning ordisining yenida bir üzümzarlıq bar idi. <sup>2</sup>Aħab Nabotka səz kılıp: — Oz üzümzarlıkingni manga bərgin, mening eyümgə yekinoloqa, uni bir səy-kəktatlıq baoj kılıay. Uning ornidə sanga obdanraķ bir üzümzarlıq berəy yaki layik kərsəng bahasını nək berimən, dedi.

<sup>3</sup>Əmma Nabot Aħabka: — Pərwərdigar meni ata-bowlirimning mirasini sanga setixni məndin neri kılşun, dedi.

<sup>4</sup>Aħab Yizrællik Nabotning: «Ata-bowlirimning mirasini sanga bərməymən» dəp eytkan səzidin hapa bolup oqxılıkkə qəmgən haldə ordisioja kaytti; u kariwatta yetip yüzini tam tərəpkə ərüp nanmu yemidi. <sup>5</sup>Hotuni Yizəbel uning kexioja kılıp: Rohiy kəypiyating nemixka xunqə təwən, nemixka nan yeməysən? — dedi.

<sup>6</sup>U uningoja: — Mən Yizrællik Nabotka səz kılıp: «Üzümzarlıkingni manga puloja bərsəng, yaki layik kərsəng uning ornişa baxka üzümzarlıq berəy» dedim. Lekin u: «Sanga üzümzarlıkinni bərməymən» dedi, — dedi.

<sup>7</sup>Hotuni Yizəbel uningoja: — Sən hazır Israilning üstigə saltənat kılouqi əməsmu? Қopup nan yəp, kenglüngni hux kilojin; mən sanga Yizrællik Nabotning üzümzarlığını erixtürimən, dedi.

<sup>8</sup>Andin u Aħabning namida bir hət yezip, üstigə uning məhürünü besip, hətni Nabotning xəhiridə uning bilən turuwatkan akşakallar wə metiwlərgə əwətti. <sup>9</sup>Həttə u mundak yazojanidi: — «Roza tutux kerək dəp buyrup, həlkning arısida Nabotni tərda olturoquzojin; <sup>10</sup> ikki adəmni, yəni Beliyalning balisini uning udulida olturoquzup, ularni Nabotning üstidin ərz kılouzup: «Sən Hudaqa wə padixahka lənət okudung» dəp guwaħlik bərgüzünglər. Andin uni elip qikip qalma-kesək kılıp oltürünglər».

<sup>11</sup>Xəhərning adəmliri, yəni uning xəhiridə turuwatkan akşakalar bilən metiwlərlər Yizəbelning ularoja əwətkən hetidə pütülgandək kıldı; <sup>12</sup> ular rozini buyrup, həlkning arısida Nabotni tərda olturoquzdu. <sup>13</sup> Andin u ikki adəm, yəni Beliyalning baliliri həlkning aldida Nabot üstidin ərz kılıp: «Nabot Hudaqa wə padixahka dəxnəm kıldı» dəp guwaħlik bərdi. Xuning bilən ular Nabotni xəhərning taxkirişa sərəp elip qikip, taxlar bilən qalma-kesək kılıp oltürdü. <sup>14</sup> Andin ular Yizəbelgə adəm əwətip: «Nabot qalma-kesək kılıp oltürdü» dəp həwər bərdi.

<sup>15</sup>Yizəbel Nabotning qalma-kesək kılıniq oltürülgənlilikini angliyanda Aħabka: Қopup, Yizrællik Nabotning sanga puloja bərgili unimiojan üzümzarlığını tapxurup aloşın; qunki Nabot hayat əməs, bəlkı əldi, dedi.

<sup>16</sup>Xundak boldiki, Aħab Nabotning əlgənlikini anglap, Yizrællik Nabotning üzümzarlığını igiləx üçün xu yərgə bərdi. <sup>17</sup>Lekin Pərwərdigarning sezi Tixbilik Iliyaskə kılıp mundak deyildi: — <sup>18</sup>«Kopup berip, Samariyədə olturnuxluq Israil padixahı Aħab bilən uqraxkın; mana u Nabotning üzümzarlıkjada turidu; qunki uni igiliwelik üçün u yərgə bərdi. <sup>19</sup>Uningoja: — «Adəm oltürdüngmu, yerini igiliwaldingmu?» — degin. Andin uningoja yənə səz kılıp: — Pərwərdigar mundak dəydu: — «Nabotning kənini itlar yaliojan jayda sening kəningnimu itlar yalaydu» — degin».

<sup>20</sup>Aħab Iliyaskə: — I düxminim, meni taptingmu? — dedi. U jawabən mundak dedi: — Rast, mən seni taptım; qunki sən Pərwərdigarning nəziridə rəzillik kılıx üçün əzüngni setiwətting.

**21:10 «Beliyalning balisi»** — ibraniy tilida «Belial» Iblisning (yəni Xəytanning) yənə bir ismi. Demək, bu səz tolimu iplas adəmni kərsitidü.

## « Padixahlar «1» »

<sup>21</sup> Pərwərdigar: «Mana, Mən üstüngə bala qüxürüp nəslinqni yoktip, sən Aħabning Israilda kələjan jəmətidiki həmmə ərkəkni, hətta ajiz yaki meyip bolsun, həmmisini üzüp yokitmən; –

<sup>22</sup> wə sən Mening oqəzipimni қozojap Israilni gunahqıa azduroqining üçün sening jəmətingni Nibatning oqlı Yəroboamning jəməti wə Ahiyahning oqlı Baaxanıng jəmətigə ohxax kılımən» – dəydu, – dedi.

<sup>23</sup> — Yızəbəl toqrisidimu Pərwərdigar söz kılıp: «Yizrəelning sepilining texida itlar Yızəbəlni yəydu. <sup>24</sup> Aħabning jəmətidikilərdin xəhərdə elgənlərni itlar yəydu; səhrada elgənlərni bolsa asmandiki kuxlar yəydu» dedi<sup>25</sup> (Bərhək, hotuni Yızəbəlning kütritixliri bilən Pərwərdigarning nəziridə rəzillik kılqılı ezini satkan Aħabdək həqkim yok idi). <sup>26</sup> U Pərwərdigar Israillarning al-didin həydəp kəoqlıwətkən Amoriylarning kılıqinidək kılıp, yirginqlik butlarqa tayinip əgixip, lənatlık ixlarnı kılatti).

<sup>27</sup> Lekin Aħab bu sezlərni angloqanda eż kiyimlirini yırtıp bədinigə bəz yəgəp, rosa tutti. U bəz rəhətta yatatti, jimjit mangatti.

<sup>28</sup> U wakıttı Pərwərdigarning səzi Tixbilik Iliyaskə kelip: –

<sup>29</sup> «Aħabning Mening aldımda eżini kändək tewən tutuwatkanlığını kerdüngmu? U eżini Mening aldımda tewən tutuwatkanlığı tüpəylidin, bu balani uning künliridə kəltürməymən, bəlkı uning oqlining künliridə uning jəmətigə kəltürimən» – deyildi.

### Aħab jəngdə əlidu

2Tar. 18:2-34

**22**<sup>1</sup> Üq yilojqə Suriyə bilən Israilning otturısında jəng bolmioqaqka, ular tinqlikta etti.  
<sup>2</sup> Üqinqi yilda bolsa Yəħudanıng padixahı Yəħoxafat Israilning padixahını yoklap bardı.

<sup>3</sup> Israilning padixahı eż hizmətkarlırıqa: — Gileadtiki Ramot bizningki ikənlikini bilisilərəqu? Xundak ikən, nemixka biz jım olтурup, tehiqə Suriyəning padixahınını kolidin uni almaymiz? – dedi.

<sup>4</sup> U Yəħoxafatka: — Jəng kılqılı menin bilən Gileadtiki Ramotka berixka makul bolamdila? – dəp soridi. Yəħoxafat Israilning padixahıqə jawab berip: — Biz silining-mening dəp ayrimaymiz; menin həlkim eżlirining həlkidur, menin atlirim silining atliridur, dedi..

<sup>5</sup> Lekin Yəħoxafat Israilning padixahıqə: — Ətünimənki, bugün awwal Pərwərdigarning səzini sorap kərgəyla, dedi.

<sup>6</sup> Xuning bilən Israilning padixahı pəyojəmbərlərni, yəni tət yüzqə adəmni yıqdurup ulardin: — Sokuxkili Gileadtiki Ramotka qıksam bolamdu, yok? – dəp soriwidi, ular: — Qıkkın, Rəb uni padixahning kolıqə beridu, deyixti.

<sup>7</sup> Lekin Yəħoxafat bolsa: — Bulardin baxka, yol soriojudək Pərwərdigarning birər pəyojəmbəri yokmu? – dəp soridi..

<sup>8</sup> Israilning padixahı Yəħoxafatka jawab berip: — Pərwərdigardin yol soraydioqan yənə bir adəm bar; lekin u menin toqramda kütluknı əməs, bəlkı balayı'apətni kərsitip bexarət bərgəqkə,

**21:21** «Mən ... nəslinqni yoktip,...» – yaki «Mən nəslinqni...keydüriwetip,...». «Aħabning Israilda kələjan jəmətidiki həmmə ərkək» – ibranıy tilida: «Aħabning Israilda kələjan jəmətidə, tamqo karap siyidiojan hərbiri» deyənlək bilən ipədilinidu. «Hətta ajiz yaki meyip bolsun, həmmisini...» – buning baxka birhil tərjimi: «yaki kul yaki hər bolsun, həmmisini...».

**21:21** 2Pad. 9:7, 8, 9

**21:22** 1Pad. 15:29; 16:3, 11

**21:23** 2Pad. 9:35-37

**21:25** 1Pad. 16:33

**22:4** «Biz silining-mening dəp ayrimaymiz» – ibranıy tilida «Mən eżüm sanga ohxax bolimən» degən səz bilən ipədilinidu.

**22:7** «Bulardın baxka, yol soriojudək Pərwərdigarning birər pəyojəmbəri yokmu?» – Yəħoxafat (5-ayətə): «Bügün awwal Pərwərdigarning səzini sorap kərgəyla» «Pərwərdigar» (ibranıy tilida «Yəħwə, Yəħowah») degən namni (awwal) ixletməy, bəlkı «Huda» (ibranıy tilida «Əlothim») yaki «Rəb» («Adonay») dəp ixlitidu. Xunga Yəħoxafat «pəyojəmbərlər»ning bexarətliridin ləttik guman kıləjan bolsa kerək. 7-ayət wə keyinkı ayətlərnimü körüng.

## « Padixahlar «1» »

mən uni eq kərimən. U bolsa Imlahning oqlı Mikayadur, dedi. Yəhoxafat: — I aliyliri, sili undak demigəyla, dedi.

<sup>9</sup> Andin Israilning padixahı bir qakirini qakirip uningoja: — Qakkan berip, Imlahning oqlı Mi- kayani qakirtip kəl, dəp buyrudi.

<sup>10</sup> Əmdi Israilning padixahı bilən Yəhūdaning padixahı Yəhoxafat xəhanə kiyimlirini kiyixip, Samariyəning dərvazisining aldidiki hamanda hərbiri əz təhtidə olturnuxti. Ularning aldidə pəyoğəmbərlərinə həmmisi bexarət bərməktə idi. <sup>11</sup> Kənanahning oqlı Zədəkiya bolsa ezi təmürdin münggülərnəni yasap qikip: — Pərwərdigar mundaq dəydu: — «Muxu münggülər bilən Suriylərni yokatqısqə üşüp ursila», dedi. <sup>12</sup> Həmmə pəyoğəmbərlər xuningəqə ohxax bexarət berip: «Gileadtiki Ramotka qikip səzsiz muwəppəkijət қazinila; qünki Pərwərdigar uni padixahning kolioja tapxuridikan», deyixti.

<sup>13</sup> Mikayani kiqkırojılı barojan həwərqi uningoja: — Mana, həmmə pəyoğəmbərlər birdək padixahka yahxi həwər bərməktə; əmdi etünimən, sening səzüngmu ularning səzi bilən birdək bolup, yahxi bir həwərni bərgin, dedi.

<sup>14</sup> Əmma Mikaya: — Pərwərdigarning hayatı bilən kəsəm kılımənki, Pərwərdigar manga nemə eytsa, mən xuni eytimən, dedi.

<sup>15</sup> U padixahning aldiqa kəlgəndə padixah uningdin: I Mikaya, jəng kılıjılı Gileadtiki Ramotka qıqsak bolandu, yok? — dəp soriwidi, u uningoja jawab berip: — Qikip muwəppəkijət қazinisən; qünki Pərwərdigar xəhərni padixahning kolioja beridu, dedi..

<sup>16</sup> Lekin padixah uningoja: — Mən sanga ənqə ketim Pərwərdigarning namida rast gəptin baxxısını manga eytmaslıqka kəsəm iqtüzüküm kerək?! — dedi.

<sup>17</sup> Mikaya: — Mən pütkül Israilning taojlarda padiqisiz koylardək tarilip kətkənlilikini kərdüm. Pərwərdigar: «Bularning igisi yok; bularning hərbiri tinq-aman əz əyiga kaytsun», dedi, — dedi.

<sup>18</sup> Israilning padixahı Yəhoxafatka: — Mana, mən siliga «U mening tooqramda қutluknı əməs, bəlki һaman balayı! apətni kərsitip bexarət beridu», demigənmidim? — dedi.

<sup>19</sup> Mikaya yənə: — Xunga Pərwərdigarning səzini anglojın; mən Pərwərdigarning əz təhtidə olturnanlığını, asmannıng pütkül koxunluru uning yenida, ong wa sol təripidə turoqanlığını kərdüm. <sup>20</sup> Pərwərdigar: «Kim Ahəbni Gileadtiki Ramotka qikip, xu yərdə һalak boluxka al-daydu?» — dedi. Birsi undak, birsi mundaq deyixti; <sup>21</sup> xu wakıttı bir roh qikip Pərwərdigarning aldidə turup: «Man berip alday», dedi. Pərwərdigar uningdin: «Kəndak usul bilən aldaysən?» — dəp soriwidi, <sup>22</sup> u: — «Mən qikip uning həmmə pəyoğəmbərlirinə aqzıda yalojançı bir roh bolımən», dedi. Pərwərdigar: — «Uni aldad ilkingga alalaysən; berip xundak kıl» — dedi. <sup>23</sup> Mana əmdi Pərwərdigar sening bu həmmə pəyoğəmbərlirinən aqzıja yalojançı bir rohni saldı; Pərwərdigar sening tooqrangda balayı! apətni kərsitip səzlidi — dedi.

<sup>24</sup> Xuni anglap Kənanahning oqlı Zədəkiya kelip Mikayanıng kaqitoja birni selip: — Pərwərdigarning Rohı kayısı yol bilən məndin etüp, sanga səz kılıxka bardi?! — dedi.

<sup>25</sup> Mikaya jawab berip: — Əzüngni yoxurux üçün iqtırıdiki eygə yügürgən künidə xuni kərisən, dedi..

<sup>26</sup> Israilning padixahı əmdi: — Mikayani elip kayturup berip, xəhər һakimi Amon bilən padixahning oqlı Yoaxka tapxurup, <sup>27</sup> ularoja tapılap: «Padixah mundaq dəydu: — Uni

<sup>22:10</sup> 2Tar. 18:9

<sup>22:15</sup> «Pərwərdigar xəhərni padixahning kolioja beridu» — xübhisizki, Mikaya bu səzni kinayilik tələppuz bilən eytidü. Qünki padixah dərhal uningdin gumanlinip kəlidü (16-aytnı kerüng).

<sup>22:19</sup> 2Tar. 18:18; Ayup 1:6-12; 2:1

<sup>22:22</sup> «U roh: - «Mən qikip uning həmmə pəyoğəmbərlirinə aqzıda yalojançı bir roh bolımən», dedi. Pərwərdigar: — «uni aldad ilkingga alalaysən; berip xundak kıl» — dedi — bu ayətlərdin bu rohning bir yalojan səzleydiyən jin ikenlikli kərənidü. Hudanıng Əz Rohı yaki pərixtilları heqkaqan yalojan səz kılalmayıdu. Demək, Huda jin-xəytanlarqa Ahəb padixahı aldaxka yol köyidü.

<sup>22:25</sup> «Əzüngni yoxurux üçün iqtırıdiki eygə yügürgən künü...» — yaki «Əzüngni yoxurux üçün eydin eygə yügürgən künü...».

## « Padixahlar «1» »

zindanoqa solap mən tinq-aman yenip kəlgüqilik qıynap nan bilən suni az-az berip turunqlar» — degin, dəp buyrudi.

<sup>28</sup> Mikaya: — Əgər sən həkikətən tinq-aman yenip kəlsəng, Pərwərdigar mening wasitəm bilən səz kilmioqan bolidu, dedi. Andin u yənə: — Əy jamaət, hərbiringlər anglangalar, dedi.

<sup>29</sup> Israilning padixahı bilən Yəhūdaning padixahı Yəhoxafat Gileadtiki Ramotka qıktı. <sup>30</sup> Israilning padixahı Yəhoxafatka: — Mən baxka kiyapətkə kirip jənggə qıkay; sili bolsila ez ki-yimlirini kiyip qikkayla, dedi. Israilning padixahı baxka kiyapat bilən jənggə qıktı.

<sup>31</sup> Suriyəning padixahı jəng hərwiliri üstidiki ottuz ikki sərdarəqa: — Qongliri yaki kiqikliri bilən əməs, pəkət Israilning padixahı bilən soküxunglar, dəp buyrudi.

<sup>32</sup> wə xundak boldiki, jəng hərwilirining sərdarları Yəhoxafatni kərgəndə: — Uni qokum Israilning padixahı dəp, uningoja hujum kılɔlı bilər. Lekin Yəhoxafat pəryad ketürdü. <sup>33</sup> jəng hərwilirining sərdarları uning Israilning padixahı əməslikini kərgəndə uni kəqolimay, burulup ketip kəlixti. <sup>34</sup> Əmma birəylən karisoqla bir okyu etiwidü, ok Israilning padixahının sawutining mürisidin təwənki ulıkidin etüp tagdi. U hərwikexigə: Hərwini yandurup meni səptin qıçaroqin; qırkı mən yaridar boldum, dedi. <sup>35</sup> U künü jəng baroqanseri kəttik boldi. Padixah bolsa Suriylərning udulida ez jəng hərwişioqa yəlinip ərə turdi. Zəhmidin kəni hərwining tegiqiqə ekip, kəq kırğəndə u əldi.

<sup>36</sup> Kün patarda қoxun arısında bir kəttik sada anglinip: — Hər adəm ez xəhiriqə yansun! Hərbəri ez yurtioqa yenip kətsun! — deyildi.

<sup>37</sup> Padixah əldi, kixilər uni Samariyəgə elip kəldi; ular padixahı Samariyədə dəpnə kıldı. <sup>38</sup> Birsi padixahının hərwişini Samariyəning kəlidə yuqanda (bu kəl pañixə ayallar yuyunidioqan jay idi), Pərwərdigarning eytənə səzi əməlgə axurulup, itlər uning kənini yalidi.

<sup>39</sup> Ahəbning baxka ixliri, kılɔjanlırinin həmmisi, jümlidin uning yasiqan «pil qix sariyi» wə bina kılɔjan həmmə xəhərlər toqrluluk «Israil padixahlırinin tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

<sup>40</sup> Ahəb ata-bowlılıri arısında uhlidi. Andin uning oqlı Ahəzayı ornida padixah boldi.

### Yəhoxafat Yəhūda üstidə həküm süridü

2Tar. 20:30-37; 21:1

<sup>41</sup> Asanıng oqlı Yəhoxafat Israilning padixahı Ahəbning səltənitining tətinqi yılıda Yəhūda qədəm padixah boldı. <sup>42</sup> Yəhoxafat padixah bolqanda ottuz bəx yaxta idi, u Yerusalemda yigirmə bəx yıl səltənət kıldı. Uning anisining ismi Azubah bolup, u Xilhining qızı idi. <sup>43-44</sup> U hər ixtə atisi Asanıng barlıq yollarında yürüp, ulardın qırmay Pərwərdigarning nəziridə durus bolqarnı kılatti. Pəkət «yukiri jaylar»la yokitilmioqanıdı; halayıq yənilə «yukiri jaylar»da kurbanlık kılıp huxbuy yakattı.

<sup>45</sup> Wə Yəhoxafat bilən Israilning padixahı otturisida tinqlik boldı.

<sup>46</sup> Yəhoxafatning baxka ixliri, uning kərsətkən կudriti, kəndak jəng kılɔjanlıri toqrlisida «Yəhūda padixahlırinin tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

<sup>47</sup> U atisi asanıng künləridə zemindən kəqliwetilməgən kəspiy bəqqiwazlarnı zeminidən həydəp qıvardı.

<sup>48</sup> U waqtında Edomning padixahı yok idi, bəlkı bir waliy həküm sürətti.

<sup>49</sup> Yəhoxafat Ofirdin altun elip kelix üçün bir «Tərəix kemə» ətritini kurdı. Lekin kemilər

<sup>22:28</sup> MİK. 1:2

<sup>22:41</sup> 2Tar. 20:31

<sup>22:47</sup> «kəspiy bəqqiwazlar» — bu kixilər butpərəslikkə yaki buthanilaroja munasiwətlilik idi.

## « Padixahlar «1» »

heqyergə baralmidi; qünki ular Əzion-Gəbərdə urulup wəyran bolovanidi.

<sup>50</sup> U wakitta Aħabning oqlı Aħaziya Yəħoxafatka: — Mening hizmətkarlim sening hizmətkarlıring bilən kemilərdə barsun, dedi. Lekin Yəħoxafat unimidi.

<sup>51</sup> Yəħoxafat əz ata-bowlirili arisida uhlidi w «Dawutning xəhiri»də ata-bowlirinining kəbrisi dərnə kılındı. Andin oqlı Yəħoram ornida padixah boldi.

### Aħaziya Israil üstidə həküm süridu

<sup>52</sup> Aħabning oqlı Aħaziya Yəħudaning padixahı Yəħoxafatning saltənitining on yəttinqi yılıda Samariyədə Israilning üstidə padixah bolup ikki yil səltənat kıldı. <sup>53</sup> U Pərwərdigarning naziridə rəzil bolqanni kılıp atisining yolidə w anisining yolidə yürüp, xundakla Israilni gunahka putlaxturojan Nibatning oqlı Yəroboamning yolidə mangdi; <sup>54</sup> u atisi kılıqanning həmmisini kılıp, Baalning küllükida bolup, uningoja səjdə kılıp, Israilning Hudasi Pərwərdigarning oqəzipini қozojıdi.

---

<sup>22:49</sup> Yəħoxafat ... bir «Tархix кемә» ətritini kurdı» — «Tархix кемә» bəlkim Tarxix degən portka berip kelixtiki uzun səpərgə qıdamlık bolovan kemini kərsitətti. «Tархix» degən isim İspaniya, ximaliy Afrika yaki Britaniyəni yaki üqining həmmisini kərsitidu.